

QÜVVƏT ELM DƏDİR, ELMƏ DOĞRU!



AZİMUT

«HƏRBİ BİLİK» JURNALININ ELMİ-NƏZƏRİ AYLIQ BÜLLETENİ №5, 2014



QÜVVƏT ELM DƏDİR, ELMƏ DOĞRU!



AZİMUT

Nö 5 (5) OKTYABR 2014-CÜ İL

«HƏRBİ BİLİK» JURNALININ HƏRBİ ELMİ-NƏZƏRİ AYLIQ BÜLLETENİ

MÜNDƏRİCAT

BAŞ REDAKTOR
Polkovnik-leytenant
Zakir HÜSEYNOV
BAŞ REDAKTOR MÜAVİNİ, MƏSUL İCRAÇI
Mayor İsmayıł ABDULLAYEV

REDAKSİYA KOLLEGİYASI
H.PİRİYEV
Z.HÜSEYNOV
F.QULAMOV
B.GÖZƏLOV
S.BABAYEV
C.AĞAYEV
M.ABIYEV

Redaksiyaya daxil
olmuş əlyazmalar,
fotolar, illüstrasiyalar
geri qaytarılmır.
Müəllif herbi
elmi-nəzəri və tarixi
faktlara görə
məsuliyyət daşıyır.
Bülletendə verilmiş
materiallar redaksiya
kolleqiyası tərəfindən
müzakirə olunur.

DÖYÜŞ HAZIRLIĞI

MÜDAFİƏDƏ ARTİLLERİYANIN DÖYÜŞ FƏALİYYƏTİ	2
Q. HAQVERDİYEV	
XÜSUSİ TƏYİNATLI KƏŞFİYYAT ORQANLARININ DÜŞMƏN ARXASINDA TAPŞIRİQLARI YERİNƏ YETİRƏK ÜÇÜN HAZIRLANMASI	
A. ƏLİYEV	7
HÜCUM ZAMANI MOTOATICI BRİQADANIN MÜDAFİƏYƏ KEÇMƏSİ	
Y. İSMAYİLOV	13
MOTOATICI BÖLMƏLƏRİN HÜCUMU	
F. CAVADOV	18
MÜDAFİƏDƏ ƏKS-HÜCUMUN PLANLAŞDIRILMASI VƏ İCRASI	
S. ŞAHVERDİYEV	23
HÜCUM ƏMƏLİYYATINDA DÖYÜŞÜN İDARƏEDİLMƏSİ. QƏRARGAHDA İŞİN TƏŞKİLİ	
I. MƏDƏTOV	29
MÜŞTƏRƏK ƏMƏLİYYATIN ÜMUMİ ƏSASLARI	
Ə. NURƏLİYEV	34
HAVA HÜCUMUNDAN MÜDAFİƏ BİRLİKLƏRİNİN İDARƏ OLUNMASI ZAMANI APARILAN MÜƏYYƏN TƏDBİRLƏR	
A. CUMAYEV	39

SİLAH VƏ TEXNİKA

DÖRDÜNCÜ NƏSİL HAVA HÜCUMUNDAN MÜDAFİƏ (HHM) SİSTEMİ	
R. SƏFORLİ	44

RABİTƏ VƏ KOMPYÜTER TEXNOLOGİYALARI

MÜASİR RƏQƏMSAL RADIORABİTƏ VASİTƏLƏRİNİN İŞ PRİNSİPLƏRİ VƏ ÜSTÜN CƏHƏTLƏRİ	
T. BODUROV	49

MADDİ-TEXNİKİ TƏMİNAT

MOTOATICI BRİQADANIN DÜŞMƏNLƏ BİLAVASITƏ TƏMAS VƏZİYYƏTİ OLMADAN MÜDAFİƏYƏ KEÇMƏSİ ZAMANI MADDİ-TEXNİKİ TƏMİNATIN PLANLAŞDIRILMASI VƏ İDARƏ OLUNMASININ TƏŞKİLİ	
E. RƏHİMOV	56

MÜDAFİƏ ƏMƏLİYYATINDA MTT BÖLMƏLƏRİNİN MÜDAFİƏSİ, MÜHAFİZƏSİ, QORUNMASI VƏ KÜTLƏVİ QIRĞIN SİLAHLARINDAN MÜDAFİƏNİN TƏŞKİLİ	
K. MƏMMƏDOV	63

TARIXİ SƏHİFƏLƏR

XƏZƏR DƏNİZİNİN STATUSUNUN TARİXİ ASPEKLƏRİ HAQQINDA	
R. HƏŞİMOV	68

İDARƏETMƏ PSİKOLOGİYASI

LİDERLİYİN MAHİYYƏTİ VƏ MƏZMUNU	
R. MUSTAFAYEV	73



MÜDAFIƏDƏ ARTİLLERİYANIN DÖYÜŞ FƏALİYYƏTİ

Mayor Qulam HAQVERDİYEV

SİLAHLI QÜVVƏLƏRİN HƏRBİ AKADEMİYASI

Açar sözlər: artilleriya, korpus, zərbə, artilleriya qrupu, atəş, top, minaatan.

Ключевые слова: артиллерия, корпус, удар, артиллерийская группа, стрельба, орудие, минамёт.

Keywords: artillery, corps, strike, artillery group, fire, cannon, mortar.

E-mail: qulam79@mail.ru

Artilleriyanın müdafiədə döyüş əməliyyatına hazırlıq işi, birliyin (hissənin) müdafiəyə keçdiyi zaman vəziyyətin şəraitindən və düşmənin gözlənilən hücumunun başlanması vaxtından asılıdır. Əgər kifayət qədər vaxt olarsa, artilleriya hissə və bölmələrinin döyüş əməliyyatına hazırlıq tədbirləri tam həcmədə, vaxt az olduqda isə qısa tədbirlərin yerinə yetirilməsi ilə həyata keçirilir. Büttün bunları artilleriya hissə və bölmələri düşmənin qəfil zərbələrini dəf etməyə daim hazır olmaq məqsədilə həyata keçirir.

Düşmənlə temas olmayan şəraitdə müdafiə əməliyyatına hazırlıq vaxtı artilleriya rəisi (komandiri) raket hissələri və artilleriyanın döyüş tətbiqi üzrə təkliflərini tam həcmədə hazırlanır, onları korpus (briqada) komandırınə məruzə edir, qərar qəbul edir və tabeliyində olan hissə (bölmə) komandırlarınə xəritə üzərində tapşırıq verir. O, döyüş əməliyyatının təşkili üzrə bütün sonrakı işləri ərazidə praktiki olaraq həyata keçirir. Müdafiə əməliyyatına hazırlıq əgər əvvəlcədən aparılırsa bu vaxt raket hissələri və artilleriyanın döyüş əməliyyatına hazırlığı, artilleriya divizionu (əlahiddə batareya) da daxil olmaqla tapşırığın qoyulması ilə gizli və tam həcmədə yerinə yetirilir. Raket qoşunları və artilleriyanın döyüş əməliyyatına hazırlığı üzrə kompleks praktiki tədbirlər ancaq döyüş düzülüşünə açılmaqla yerinə yetirilmir. Vizual ərazi kəşfiyyatından sonra atəş mövqeləri, komanda müşahidə məntəqələrinin

yerləri topogeodezik bənd edilir. Örtülü atəş mövqeləri, komanda müşahidə və müşahidə məntəqələrinin qismən təchizati aparılır. Eyni zamanda hissə və bölmələrin hərəkət marşrutları da hazırlanı bilər. Artilleriya bölmələrinin zə-

bələri detallı planlaşdırılır, artilleriya atəş sistemi yaradılır, idarəetmə və hərtərəfli təminatın təşkili üçün tədbirlər həyata keçirilir. Bununla yanaşı, döyüş hazırlığının gedışatında artilleriyanın ayrı-ayrı hissələrinin bir qayda olaraq döyüş düzülüşünə açılması, atəş mövqeləri, komanda müşahidə və müşahidə məntəqələrinin tutulması, mühəndis təchizatının qurulması məşq edilir və yoxlanılır, artilleriya atəş sistemi, təminat növləri və idarəetmə qaydası dəqiqləşdirilir. [1.33]

Müdafiənin bilavasitə hazırlanması vaxtı artilleriyanın döyüş əməliyyatına hazırlığı qısa vaxt ərzində yerinə yetirilir. Korpus (briqada) komandiri qərarı dəqiqləşdirərkən artilleriya rəisi ona düşmənə atəşlə zərərvurma qaydasını məruzə edir. Tapşırıq top komandirləri (heyət, manqa) daxil olmaqla bütün artilleriya komandirlərinə, çatdırılır. Kəşfiyyat-atəş kompleksləri və artilleriya qrupları (hissələri, bölmələri) döyüş düzülüşünə açılır, atəş mövqelərinin, komanda müşahidə məntəqələrinin, mövqelərin, artilleriya kəşfiyyatı vasitələrinin post və məntəqələrinin, tank əleyhinə ehtiyatın toplanma rayonu və açılma xəttinin mühəndis təchizatı tam həcmədə yerinə yetirilir, artilleriya atəş sistemi dəqiqləşdirilir. Əgər müdafiəyə keçmə düşmənlə temas olmayan şəraitdə həyata keçirilərsə, artilleriya rəisi (komandiri) birinci növbədə göstərilmiş həddin ələ keçirilməsi və möhkəmləndirilməsi tapşırığını yerinə yetirən ümumqoşun bölməsini himayə edən, tabeliyində olan artilleriya bölmələrinə

tapşırıq qoyur. Döyüşün niyyəti elan edildikdən sonra o, tabeliyində olan hissə (bölmə) komandirlərinə ilkin döyüş sərəncamı verir, raket hissələri və artilleriyanın döyüş tətbiqi üzrə təkliflərinin hazırlanmasını yekunlaşdırır və qərarın qəbulunu yekunlaşdırmaq üçün korpus (briqada) komandırınə məruzə edir. [1.35]

Birlək (hissə) komandırı tərəfindən tapşırığın qoyulması və qarşılıqlı əlaqənin, hərtərəfli təminatın və idarəetmənin təşkili barədə göstərişin verilməsindən sonra, artilleriya rəisi (komandırı) tabeliyində olanlara tapşırıq verir, ən qısa vaxtda artilleriya atəş sisteminin yaradılması üçün lazımi işləri görür, korpus (briqada) komandırının keçirdiyi vizual ərazi kəşfiyyatında iştirak edir, raket hissələri, kəşfiyyat-atəş komplekslərinin və artilleriya qruplarının (hissələrinin, bölmələrinin) tapşırıqlarını dəqiqləşdirir və korpus (briqada) komandırının keçirdiyi qarşılıqlı əlaqənin təşkilində iştirak edir. Briqadanın artilleriya qrupunun komandırı, artilleriyanın döyüşdə tətbiqi barədə təklifində briqada komandırınə məruzə etməyə hazır olmalıdır: qrupun tərkibi; taborları himayə etmək üçün briqadarnın artilleriyasının bölüşdürülməsi qaydasını; atəşlə zərərvurma tapşırıqlarına uyğun olaraq adı silahlarla və yüksək-sərrast silah sistemli bölmələrin atəş tapşırığını yerinə yetirmə qaydasını; atəş mövqeləri rayonlarını (əsas, ehtiyat və müvəqqəti), divizionların komanda müşahidə məntəqələri və onları tutma vaxtı və qaydasını; bölmələrin manevretmə qaydasını; sursat sərfini; hazırlıq vaxtını; düşmənin fasiləsiz kəşfinin əsas tədbirlərini.

Briqadanın artilleriya rəisi artilleriyanın döyüşdə tətbiqi üzrə təkliflərlə çıxış etməyə və briqada komandırınə məruzə etməyə hazır olmalıdır: taborları gücləndirmək üçün briqadaya əlavə verilən və briqadanın ştatında olan tank əleyhinə artilleriyanın bölüşdürülməsini; atəşlə zərərvurma tapşırıqlarına əsasən briqada və tabor artilleriyasının atəş tapşırıqlarını; əsas, ehtiyat və müvəqqəti atəş mövqelərini; tank əleyhinə atəşin planlaşdırılmasını, tank əleyhinə ehtiyatın topplanma rayonunu, açılma həddini, tərkiblə çıxış etmə tapşırığını; briqada və tabor artilleriyasının manevretmə qaydasını; sursat sərfini; hazırlıq vaxtını.

Kütləvi cavab atəş zərbələrinin endirilməsində

və artilleriya əks-hazırlığında iştirak edəndə, raket hissələri və kəşfiyyat - atəş komplekslərinin zərbələri, həmçinin artilleriya atəşlərinin planlaşdırılması və yuxarı artilleriya rəisinin (komandırının) qoymuş tapşırıq əsasən həyata keçirilir. Bu tapşırıqda adətən göstərilir: təlafat verilən obyektlər (hədəflər); cəlb edilən güc və vasitələr; artilleriya sursatı və raket sərfi; zərbənin endirilməsi ardıcılılığı (qrafiki) və vaxtı.

Buna əsasən, korpusun artilleriya rəisi, qərar-gahla birlikdə, təyin edilmiş obyektləri (hədəfləri) məhv etmək və susdurmaq üçün lazım olan raket və artilleriya sursatının miqdarını, həmçinin cəlb edilən artilleriyanın atəş imkanlarını hesablayır, obyektləri (hədəfləri) raket hissələri, kəşfiyyat-atəş kompleksləri və artilleriya qrupları arasında bölüşdürürlər, müvəqqəti atəş mövqeyi rayonunun və əks-hazırlıqda iştirak etmək üçün atəş mövqelərinin tutulması qaydasını müəyyən edir. Atəşlə zərərvurmanın başqa tapşırıqlarında düşməni məhv etmək üçün raket hissələri və kəşfiyyat-atəş kompleksləri zərbələrinin planlaşdırılması, yuxarı artilleriya rəislərinin vaitələri ilə yerinə yetirilən tapşırıqlar nəzərə alınmaqla raket qoşunları və artilleryia qərargahı tərəfindən həyata keçirilir. Kəşfiyyat-atəş kompleksinin zərbəsi ilə düşməni məhv etmək üçün kəşfiyyat və məhvətmə zonası tank hissələri (bölmələri) onların ehtimal edilən toplanma rayonlarında və hərəkət marşrutlarında, artilleriya batareyaları onların ehtimal edilən atəş mövqeyi rayonlarında və hərəkət marşrutlarında, qoşunları və silahları idarəetmə sisteminin vacib radioelektron vasitərinin korpus (briqada), taktiki aviasiyasının idarəetmə məntəqələrinin açılması ehtimal edilən rayonlarda təyin edilir.

DÜŞMƏN QOŞUNLARININ İRƏLİLƏMƏ VƏ AÇILMASINA ARTİLLERİYA MANEƏSİ, ÖRTMƏ QOŞUNLARINA ARTİLLERİYA HİMAYƏSİ

Düşmən həmləsinin artilleriya ilə dəf edilməsi, dərinlikdə müdafiədə olan qoşunlarımıza artilleriya himayəsi və əks-həmlə keçirilərkən düşmənə artilleriya ilə zərərvurmada düşmənə tələfat vermək üçün artilleriya atəşinin planlaşdırılması atəşlə zərərvurmanın hər bir tapşırığına cəlb edilən artilleriyanın tərkibinin müəyyən edilməsində sursatların atəşlə zərərvurma tapşırıqlarına

uyğun bölüsdürülməsindən, artilleriya atəş sisteminin yaradılmasında və atəş tapşırıqlarının artilleriya qrupları (hissələri, bölmələri) arasında bölüsdürülməsindən ibarətdir. [2.133]

Topladılmış atəş sahələri – artilleriyanın maksimal atış məsafəsindən başlayaraq əsas qrupun mümkün olan hərəkət marşrutunda yol sahələrinə, körpülərə, su keçidlərinə nüvə və kimyəvi basqın vasitələrinin yerləşməsi ehtimal edilən rayonlara, kəşfiyyat zərbə komplekslərinin yerüstü elementlərinə, artilleriya və idarəetmə məntəqələrinə, həmçinin döyüdən qabaq və döyük düzünlüşünə açılma xətlərinə, ön xəttin qarşısına və korpus (briqada) müdafiəsinin dərinliyinə, tank bölmələrinin (motoatıcı PDM-də) atəş xəttinin qarşısına və əks-həmlə üçün açılma xətlərinə təyin edilir.

Kütləvi atəş rayonları – bələk kolonuna açılma xəttindən başlayaraq ehtimal edilən toplanma rayonuna, düşmənin irəliləyən birinci eşelon hissələrinin açılmasına, əsas qrupdakı başqa əsas obyektlərin yerləşməsinə, ön xəttin qarşısına və müdafiənin dərinliyinə təyin edilir.

Durğun (birqat və dərin) arakəsmə atəsi - təminat zolağı mövqelərinin qarşısına, müdafiənin ön xəttinin qarşısına, hissələrin (bölmələrin) cinahları və birləşmələrinə, müdafiəyə soxulmuş düşmənin yarmasına maneə olmaq üçün müdafiə mövqelərinin qarşısına, tank əleyhinə ehtiyatın açılma xəttinin qarşısına, tank bölmələrinin atəş xəttinin və onların arasındaki boşluqlara planlaşdırılır.

Hərəkətli (birqat və ikiqat) arakəsmə atəsi – düşmənin tank hissələri və bölmələrinin ehtimal edilən hücumu istiqamətində ön mövqelərinin qarşısına, ön xəttin qarşısına, tank təhlükəli istiqamətlərdə isə müdafiə dərinliyinə planlaşdırılır.

Yüksəksərrast silahlarla düşməni məhvətmə zonası (zolağı) – təminat zolağı mövqelərinin, ön mövqelərin qarşısına, əsas müdafiə zolağı mövqelərinin qarşısına, düşmənin əsas hücumunun gözlənilən bölgəyə, əks - həmlə üçün açılma xəttinin qarşısına komanda müşahidə məntəqəsində müşahidə olunan ərazi sahəsinə təyin edilir, hansı ki, həmin ərazidə düşmənin əsas qrupunun hücumu gözlənilir.

Distansiyadan minalanma rayonu – düşmə-

nin əsas qrupuna, hərəkət marşrutuna, ehtimal edilən döyüdən qabaq döyük düzünlüşünə açılma xəttinə, ehtimal edilən toplanma və artilleriyanın açılma rayonlarına və idarəetmə məntəqələrinə təyin edilir.

Yandırıcı sursatlarla düşmənə tələfat vermə rayonuna – kolonların hərəkət marşrutunda yanın elementi olan ərazi sahələri, qoşunların mümkün olan toplanma rayonları və idarəetmə məntəqələrinin açılma rayonları aid edilir. [1.38] Korpusun artilleriya qərargahı artilleriya qruplarının (hissə və bölmələrinin) atəşlərini tam həcm-də adətən düşmənin gözlənilən əsas zərbə istiqamətində və digər istiqamətində vacib tapşırıqları yerinə yetirmək üçün planlaşdırır. Briqada artilleriya qrupunun qərargahı və briqada artilleriya rəisi atəşləri öz briqadasının müdafiə cəbhəsinin önünə və dərinliyinə planlaşdırır. Korpusun (briqadanın) tank əleyhinə ehtiyatının döyük əməliyatının planlaşdırılması korpusun raket qoşunları və artilleriya qərargahı (korpusun artilleriya rəisi) tərəfindən həyata keçirilir. Korpusun tank əleyhinə ehtiyatının ön xəttə yaxın açılma xətti bir qayda olaraq birinci müdafiə mövqeyinin arxasında, sonrakı xətlər isə cəbhə və dərinlik üzrə bir-birindən 3-5 km olmaqla təyin edilir. Briqadanın tank əleyinə ehtiyatının ön xəttə yaxın açılma xətti, adətən birinci eşelon taborunun müdafiə rayonunun arxasına yaxın təyin edilir. Tank əleyhinə ehtiyatın açılma xətti (tank PDM-də) motoatıcı bölmələrinin atəş xəttləri ilə, artilleriyanın atəş mövqeləri ilə, mühəndis maneoləri və təbii əngəllərlə bağlı olmalıdır. Tank əleyhinə ehtiyatın toplanma rayonları korpusun ikinci mövqeyi arxasında-üçüncü mövqedə; briqadanın birinci və ikinci mövqeləri arasında-ikinci mövqədə təyin edilir.

Artilleriya hissə və bölmələrinin manevrini planlaşdırarkən artilleriya qərargahı manevrin məqsədini müəyyən edir, manevr üçün hissə və bölmələri təyin edir, müvəqqəti atəş mövqeyindən əsasa, əsas atəş mövqeyindən ehtiyat atəş mövqeyə manevr üçün marşrut seçilir (təyin edilir), manevrin sona çatdırılması qaydasını (ardıcılığını) müəyyən edir, manevr üçün sahəni hesablayır və siqnalları təyin edir.

Artilleriya rəisi (artilleriya qrupu komandiri,

briqada artilleriya rəisi) tapşırıq qoyarkən (dəqiqləşdirərkən) göstərir:

- məhvətmə obyektlərini, nişanalma nöqtəsinin koordinatlarını, hər obyektə mərmi sərfini, hazırlıq dərəcəsini və batareyaların hazırlıq dərəcəsinə gətirilmə vaxtını, yaxud zərbələrin endirilmə vaxtını, mövqetutma rayonlarını, komanda məntəqəsinin açılma yerini və vaxtını, növbətçi bölmələr və onların tapşırıqlarını; [4.53]

- kəşfiyyat-atəş kompleksinə – kəşfiyyat və məhvətmə zonalarını obyektlərin kəşfiyyatı və məhv edilməsi qaydasını, mövqetutma rayonlarını, komanda məntəqəsinin açılması vaxtını və yerini, zərbələrin endirilməsinə hazırlıq vaxtını, ehtiyat güc və vasitələrin tətbiqini və onların tapşırıqlarını:

- artilleriya qruplarına (hissələrinə, bölmələrinə) – cavab (qarşılıqlı-cavab) kütləvi atəş zərbəsi və artilleriya əks-hazırlığı keçirən düşmənə zərərvurma üzrə atəş tapşırıqlarını, atəşlə tələfat-vermənin hər bir sonrakı tapşırıqındakı atəş tapşırıqlarını, birinci mövqeni müdafiə edən və çıxarılmış desantı məhv edən bölmələrin fəaliyyətini himayə edəndə atəş tapşırıqlarını, (zolağının) distansiyadan minalanma və yandırıcı sursatlarla məhvətmə rayonlarını, düşmənin yüksəksərrast silahlarından müdafiə olunma tədbirlərini, hansı rayonlarda, hansı müddət ərzində, hansı növ və çaplı artilleriya, yerini tez dəyişən bölmə olacaq onun atəş tapşırıqları və sursat sərfini, əsas ehtiyat və müvəqqəti atəş mövqelərini və manevr qaydasını, komanda (komanda müşahidə) məntəqəsinin açılma yerini və vaxtını, atəşlə tələfatvermə tapşırıqlarına uyğun sursat sərfini, atəş açmağa hazırlıq vaxtını;

- tank əleyhinə ehtiyatın əsasən tapşırıqlarını, toplanma rayonları və onları tutma vaxtını, açılma xətlərini, əsas və ehtiyat atəş zolağının açılma xətlərinə hərəkət marşrutlarını, hər açılma xətti-nə çəgiriş siqnalları və hazır olma vaxtını. [3.39]

- kəşfiyyat-atəş kompleksləri və artilleriya qruplarının (hissələrinin, bölmələrinin) atəşlə tələfatvermənin bütün tapşırıqlarında, həmçinin cinah və aralıqların təmin edilməsində hava desantı və avtomobil qruplarının məhv edilməsində, distansiyada minalanma və gecə və başqa pislərə şəraitində qoşunların döyüş fəaliyyətinin

işiq təminatını, idarəetmə məntəqələrinin açılma yerlərini, raket hissələri və kəşfiyyat-atəş komplekslərinin mövqelənmə rayonlarını, artilleriya qruplarının (hissələrinin, bölmələrinin) atəş mövqeləri rayonlarını artilleriya kəşfiyyatı bölmələrinin açılma xətlərini (mövqelərini), tank əleyhinə ehtiyatın toplanma rayonlarını və açılma xətlərini, manevr marşrutlarını, mövqelərin və idarəetmə məntəqələrinin mühəndis təchizatının xarakteri, ardıcılılığı və vaxtını.

Korpus (briqada) komandiri tərəfindən qarşılıqlı əlaqənin təşkilində korpusun raket qoşunları və martilleriya rəisi (artilleriya qrupunun komandiri, alay artilleriya rəisi) onun göstərişinə əsasən məruzə edir:

- raket hissələrinin, kəşfiyyat-atəş komplekslərinin və artilleriya qruplarının (hissə və bölmələrinin) atəşlə zərərvurma tapşırıqlarına uyğun olaraq cəlb edilən divizionların sayını və tətbiq edilən atəş növünü göstərməklə; hissələrin (bölmələrin) dəyişdirilməsi vaxtı döyüş qabiliyyətinin itirilməsi ikinci eşelon alayının toplanma rayonundan irəliləməsi və müdafiə sahəsini tutması zamanı düşmən həmləsinin atəş xəttindən dəf edilməsində və əks - həmləni keçirməsində; hava desantı və avtomobil qruplarının məhv edilməsində; ön mövqeləri müdafiə edən bölmələri himayə edən və onların müdafiənin ön xəttindən geri çəkilməsini təmin edəni dəstəkləmə tapşırıqlarını;

- tank əleyhinə ehtiyatın tapşırıqlarını, onun açılma xətləri və toplanma rayonlarını;

- obyektlərin (hədəflərin) kəşfiyyatını və kəşfiyyatın başa çatdırılması tədbirləri.

Korpus (briqada) komandiri qonşu korpus (briqada) komandiri ilə qarşılıqlı əlaqəni təşkil edərək korpusun artilleriya rəisi (artilleriya qrupu komandiri, briqada artilleriya rəisi) aydınlaşdırır və dəqiqləşdirir:

- aralığı təmin etmək üçün ayrılan qonşu və öz artilleriyasının tərkibi, tapşırıqları və atəş mövqeləri rayonlarını;

- qonşu korpus (briqada) ilə aralığa soxulmuş düşmənin məhvini və birlikdə əks-həmlə keçirərək artilleriyanın tapşırıqları və onların yerinə yetirilməsi qaydasını;

- idarəetmə məntəqələrinin yerləşmə yerlərini

və onlarla rabitə saxlanması qaydasını;
– kəşfiyyat məlumatlarının mübadiləsinin vaxtını.

Artilleriya hissə və bölmələrinin döyüş əməliyyatına hazırlanması hissələrin (bölmələrin) şəxsi heyətlə komplektləşdirilməsindən, onların raket, silah-sursat, texnika, yanacaq və başqa maddi vəsaitlərlə təmin edilməsindən, döyüş tapşırığını yerinə yetirmək üçün bilavasitə komandirlərin, qərargahların və şəxsi heyətin hazırlanması, silah və texnikanın döyüşə tətbiqə hazırlanmasından bölmələrin döyüş uzlaşması və siyasi işi, əgər bölmələrin taktiki təlim üçün şərait olarsa qarşıdakı döyüşün xarakterinə uyğun təlimin keçirilməsindən ibarətdir. Kəşfiyyat-atəş kompleksinin və artilleriya qruplarının (bölmələrinin) döyüş düzülüşünə açılması şərait nəzərə alınmaqla həyata keçirilir. Döyüş düzülüşünə açılma gizli, adətən qısa vaxt ərzində bu məqsəd üçün ayrılmış ümumqoşun hissələrinin (bölmələrinin) dəstəyi ilə yerinə yetirilir. Düşmənin atəş hazırlığının başlanması ilə raket hissələri və artilleriya onun nüvə və kimyəvi basqın vasitələrinə yüksəksərrast silah sistemlərinə, idarəetmə məntəqələri və artilleriyasına tələfat verir, zərbələrlə və bütün növ atəşlərlə irəliləyən yaxud həmlə üçün hazırlaşan düşmənin tank və piyadalarına tələfat verir, düşmənin irəliləməsinə və açılmasına artilleriya maneəsini və distansiyadan minalanmanın həyata keçirilməsini davam etdirir. Düşmənin hava desantının aeromobil qrupunun çıxarılması vaxtı, həmçinin onun reyd dəstəsinin, diversiya-kəşfiyyat qrupunun müdafiənin dərinliyinə girməsi vaxtı onların məhv edilməsi üçün artilleriyanın müəyyən hissəsi desant əleyhinə ehtiyatın fəaliyyətinə dəstək vermək üçün ayrılır. [1.41]

Düşmənin həmləyə keçməsi vaxtı artilleriyanın atəş imkanlarından tam istifadə etməklə həmlənin artilleriya ilə dəf edilməsi həyata keçirilir. Onun atəşləri ən yüksək sıxlığa çatdırılır. Tank əleyhinə vasitələr düşmən tanklarının və başqa zirehli maşınlarını maksimal effektlə məhv etməsinə imkan verən məsafədən atəş açır.

NƏTİCƏ

Müasir mühəribələrdə quru qoşunların apardığı bütün əməliyyatların nəticəsi sübut edir ki, artilleriya

hissə və bölmələrinin qarşıya qoyulan tapşırıqların müvəffəqiyyətlə icrasının əsasını əməliyyata hazırlıq işlərinin təşkili əhatə edir. Müdafiə əməliyyatına hazırlıq özü də əvvəlcədən müdafiəyə hazırlıqdan və əməliyyatın gedisində hazırlığa bölünür. Artilleriyanın müdafiədə döyüş əməliyyatına hazırlıq işi, birliyin (hissənin) müdafiəyə keçdiyi zaman vəziyyət şəraitindən və düşmənin gözlənilən hücumunun başlaması vaxtından asılıdır. Bütün hallarda hazırlıq artilleriya hissə və bölmələri düşmənin qəfil zərbələrini dəf etməyə daim hazır olmaq məqsədilə həyata keçirilir.

ƏDƏBİYYAT

1. Quru Qoşunları Artilleriyasının döyüş nizamnaməsi. I hissə, Bakı, Hərbi nəşriyyat, 2005
2. KKT-6-20(A). Topçunun taktiki və atəş dəstəyi
3. Artilleriya atışının və atışının idarə edilməsi. I hissə, Bakı, Hərbi nəşriyyat, 2003
4. Günümüzün mühəribələrində atəş dəstəyinin önəmi. Kara Hərb Akademiyası, 2012

РЕЗЮМЕ

ЗАДАЧИ ОГНЕВОГО ПОРАЖЕНИЯ

АРТИЛЛЕРИИ В ОБОРОНЕ

Г. ХАГВЕРДИЕВ

Статья направлена на усовершенствование процесса квалификации ведения оборонительных боев в современных условиях. В статье раскрыты важные информации относительно применения артиллерийского огня на поражения во время оборонительного боя в современных условиях. Анализ источников показывает, что применение артиллерии оборонительных операциях должна усовершенствоваться.

SUMMARY

THE TASK OF ARTILLERY WITH STRIKING WITH THE GIVE TO ENEMY IN DEFENSE Q.HAQVERDIYEV

The article has been directed to the development of regular improvement process of carrying out the defensive battle in modern condition. In this article it has been explained the important information about the planning of the devastating strike with the fire of the carrying out of defensive battle in modern condition. The used sources show that it is necessary the improvement of the application of analyse of artillery planning in carrying out the defensive battle.

XÜSUSİ TƏYİNATLI KƏŞFİYYAT ORQANLARININ DÜŞMƏN ARXASINDA TAPŞIRIQLARI YERİNƏ YETİRİMƏK ÜÇÜN HAZIRLANMASI

Mayor Anar ƏLİYEV

SİLAHLI QÜVVƏLƏRİN HƏRBİ AKADEMİYASI

Açar sözlər: xüsusi təyinatlı kəşfiyyat orqanı, bilavasitə hazırlıq, ümumi hazırlıq, əməliyyat zabiti, xüsusi təyinatlı birləşmə (hissə).

Ключевые слова: орган специального назначения, непосредственная подготовка, общая подготовка, оперативный офицер, соединение (часть) специального назначения.

Keywords: special operation reconnaissance elements, operations officer, direct preparation, common preparation, special forces unit.

E-mail: anar eliyev 1980 @ mail. ru

KƏŞFİYYATÇILARIN ÜMUMİ VƏ BİLAVASITƏ HAZIRLIĞI

Keyfiyyətli hazırlıq kəşfiyyatçıların düşmən arxasında uğurlu fəaliyyətini təmin edən vacib faktordur. Bu hazırlıq, ümumi və bilavasitə hazırlığa bölünərək sülh və müharibə dövründə həyata keçirilir.

Ümumi hazırlıq – zabit, gizir, çavuş və əsgər heyətinin döyüş və ictimai-siyasi hazırlığını təşkil edir. O, müdafiə naziri və briqada komandirinin yeni dərs ili üçün əmrinə, döyüş hazırlığı üzrə direktivlərinə əsasən təşkil edilir, döyüş və ictimai-siyasi hazırlıq programının tələblərinə, hazırlanmış məşğələ planlarına və cədvəllərinə əsasən aparılır. Beləliklə, ümumi hazırlıq, xüsusi təyinatlı (XT) birləşmə (hissə) kəşfiyyatçılarının planlaşdırılmış, fasılısız təlim və tərbiyə prosesidir.

Bilavasitə hazırlıq – ümumi hazırlıqdan fəqli olaraq xüsusi təyinatlı kəşfiyyat orqanı (XTKO) üçün konkret əməliyyat şəraiti fonunda qoyulmuş döyüş tapşırığı əsasında aparılır, XT birləşmə (hissə) qərargahı tərəfindən planlaşdırılır, əməliyyat zabitləri və şəxsi heyətin keyfiyyətli hazırlığını təmin edir.

Xüsusi təyinatlı kəşfiyyat orqanının bilavasitə hazırlığı zamanı görülən tədbirlər aşağıdakılardır:

- XTKO komandirinə tapşırığın qoyulması;
- XTKO komandırı tərəfindən alınmış tapşırığın aydınlaşdırılması, şəraitin qiymətləndirilməsi və tapşırığın yerinə yetirilməsi üçün qəbul olunacaq qərarların icrası;
- XTKO-nun düşmən arxasında fəaliyyət üslulları və qaydasının təyini;
- tapşırığın XTKO şəxsi heyətinə çatdırılması;
- XTKO komandırı, onun müavini və radioteleqrafçı tərəfindən radiorabitə programı və danışq cədvəllərinin alınması, təhlili və həmin sənədlərlə praktiki iş;
- qoyulmuş tapşırığın yerinə yetirilməsi üçün silahlanma, döyüş sursatı, radiostansiya, paraşüt-desant əmlakı, mühəndis döyüş sursatı, ərzaq, topoqrafik xəritə və digər maddi-texniki əmlak ləvazimatının alınması və yoxlanılması;
- silah və təchizatın, elcə də ləvazimatların gevşinlməsi;
- paraşütlərin yiğilması, yükün paraşüt-desant konteynerlərinə yerləşdirilməsi, sualtı hərəkət vəsitələri və dalğıcı ləvazimatlarının hazırlanması;
- rəsmiləşdirmə sənədlərinin öyrənilməsi (əgər XTKO belə sənədlərlə təmin olunacaqsı);



- XTKO-nun şəxsi heyətinin düşmən arxasına çıxarılması sualları ilə bağlı məşq;
- döyüş hazırlığı üzrə kompleks məşğələlərin keçirilməsi (bu halda məşğələ ərazisi döyüş tapşırığının yerinə yetiriləcəyi əraziyə maksimum dərəcədə uyğun olmalıdır);
- XTKO tərəfindən qoyulmuş tapşırığın yerinə yetirləməsi üçün hazırlığın yoxlanılması;
- XTKO-nun hazır olması barədə komandanlığa məruzə.

XTKO-nun kəşfiyyat və xüsusi tapşırıqlar üzrə bilavasitə hazırlığı XT birləşmə (hissə) komandirinin ilkin sərəncamı və ya qərarı ilə başlayır.

XTKO-nun bilavasitə hazırlığı aşağıdakılardan ası-lıdır:

- alınan tapşırıqdan;
- öhdəlikdə olan vaxtdan;
- qrupun ümumi hazırlığından (ümumi hazırlığın nəticələrindən);
- düşmən arxasına çıxarılma üsulundan. [2.135]

Bilavasitə hazırlıq üçün əsas tələb aparılan tədbirlərin gizliliyi və onların çox qısa müddətdə aparılmasıdır.

XTKO hazırlığını əməliyyat zabiti təşkil edir və aparır. Əməliyyat zabiti tabor komandirləri, taborun qərargah rəisləri və böyük komandirləri sırasından seçilirlər. Əməliyyat zabiti kəşfiyyat orqanının şəxsi heyəti yaxşı tanıyan, şəxsi heyətin ümumi hazırlıq səviyyələrinə bələd olan və vəzifə borcu üzrə onların döyüş hazırlığına cavabdehlik daşıyan şəxslərdən təyin olunurlar. Bir qayda olaraq, hər bir əməliyyat zabitinə bir və ya

iki XTKO təyin olunur. Əməliyyat istiqamətlərində fəaliyyət göstərən taborlarda XTKO hazırlığı üzrə cavabdehlik həmin taborların komandirləri və ya qərargahın üzərinə düşür.

Əməliyyat zabitinin vəzifəsi

Əməliyyat zabiti XT birləşmə (hissə) komandiri tərəfindən XTKO-nun düşmən arxasında fəaliyyəti üzrə bilavasitə hazırlığı üçün təyin olunduqda əməliyyat zabiti adlanır. Əməliyyat zabiti ümumi hazırlıq planına əsasən XTKO hazırlığı üçün fərdi planı işləyir və

bu plan XT birləşmə (hissə) qərargah rəisi tərəfindən təsdiq edilir. Burada XTKO-nun hazırlığı üzrə bütün tədbirlər, bu tədbirlərin zabit tərəfindən aparılma qaydası və XTKO-nun döyüş tapşırığını yerinə yetirmək üçün hazırlıq vəziyyətinə gətirilməsi barədə məruzəsində öz əksini tapmalıdır.

- O, borcludur:

- düşmənin qoşun birləşmələrini, müharibə meydanlarının əməliyyat təchizatını, raket-nüvə hissələrinin, HHQ, HHM, HDQ-nin təşkilatı və kəşfiyyat əlamətlərini, kəşfiyyat aparılan ölkədə polis və əks-kəşfiyyat rejiminin vəziyyətini, fəaliyyət rayonundakı fiziki-coğrafi və iqlim şəraiti ni bilmək;

- XTKO-nun tapşırığını, şəxsi heyətini, kəşfiyyatçıların döyüş və mənəvi-psixoloji keyfiyyətlərini bilmək;

- XTKO-nun komandirinə tapşırıq qoymaq və onunla birlikdə məqsədə uyğun qərar işləmək;

- XTKO-nun hazırlığına şəxsən rəhbərlik etmək;

- XT qrupun silahlanması, döyüş sursatı, rabitə vasitələri, paraşüt-desant əmlakı və digər maddi-texniki təchizatının təminatına nəzarət etmək;

- radiostansiyaların sazlığına, XTKO komandirinin, onun müavini və radioteleqrafçıların danışışq cədvəlindən istifadəetmə bacarıqlarına şəxsən əmin olmaq;

- XTKO-nun hazırlığını yoxlamaq və birləşmə (hissə) qərargahına onun hazırlığı barədə məruzə etmək;

- XTKO desantçıarma müddətində müşayiət



ŞƏKİL 1. XTKO-NUN BİLAVASITƏ HAZIRLIQ RAYONU SXEMİ



etməyə hazır olmaq və onun təyin olunmuş rayona çıxarılmasına əmin olmaq;

- XTKO ilə əməliyyat işini şəxsən aparmaq.

Bu suallardan başqa əməliyyat zabiti XT birləşməsinin (hissənin) sərəncamında olan silahlanma və döyüş texnikasını yaxşı bilməli, onunla praktiki işləməyi bacarmalı, yükləri paraşüt-desant qablarına yerləşdirməyi, paraşütləri qatlamağı, topoqrafik xəritələri oxumağı bacarmalı, XTKO-nın tapşırığını yerinə yetirərkən fəaliyyət üsullarını və taktikalarını bilməlidir. Bütün bu biliklər kompleksi zabitlərə xidmət müddəti ərzində XT birləşmənin(hissənin) təhkim olunmuş mütəxəssis zabitləri tərəfindən təlim toplantılarının keçirilməsi zamanı aşılanmalıdır. [1. 52]

DÖYÜŞ TAPŞIRİĞİ ALMIŞ XTKO - NUN HAZIRLIĞI

XTKO-nun şəxsi heyətləri hazırlıq müddətində əməliyyat zabitinin rəhbərliyi altında əlavə məşğələlər keçməkələ aşağıdakı sualları daha dərinindən öyrənməlidirlər:

- müharibə meydanındakı əməliyyat şəraitini;
- mümkün kəşfiyyat obyektləri və onlar üzərində xüsusi tədbirləri;
- ehtimal olunan düşmən ordusunun təşkilatlanması, döyüş texniki, fərqlənmə və şərti nişanlarını;
- kütləvi-qırğıın silahlarının kəşfiyyat əlamətləri, kəşfiyyat-həmlə

komplekslərini;

- düşmənin XTKO ilə mübarizə üsulları və yollarını;

- rabitənin təşkili məsələləri və danışq cədvəllərindən istifadə qaydasını.

Hər bir XTKO üçün hazırlıq ərazi ləri seçilib təchiz edilir. Bu ərazilərin yerini yalnız aşağıdakı şəxslər bilməlidir:

- əməliyyat zabiti;

- tərkibindən qruplar ayrılan taborun komandiri və qərargah rəisi.

Hazırlıq rayonuna çıxmazdan əvvəl XTKO-nun komandırı şəxsi sənədləri şəxsi heyətdən toplayaraq birləşmənin qərargahına təhvil verməlidir.

Hazırlıq rayonunda XTKO şəxsi heyətinin gücü ilə düşmən obyektlərinin, kəşfiyyat rayonunun və hərəkət marşrutlarının maketi xəritəyə, təsvirlərə, sxemlərə və şəkillərə əsaslanaraq hazırlanır. Maket elə hazırlanmalıdır ki, hər bir kəşfiyyatçı maketə baxaraq əməliyyat bölgəsinin hər bir nöqtəsini əzbər şəkildə yadda saxlaya bilsin. Bundan əlavə hazırlıq rayonunda şəxsi heyət tapşırığa uyğun praktiki olaraq məşq etdirilməlidir.

Hazırlıq rayonuna çatan kimi XTKO komandırı kəşfiyyatçılara birgə qrupun əmlakı olan yesikləri açır, içindəkilərin mövcudluğunu yoxlayıb geyinirlər. Çatışmayan döyüş sursatları, partladıcı maddələr, partlatma vasitələri, ərzaq və digər təminat maddələrini XTKO-nun komandırı, xidmət rəislərindən və ya hazırlıq planına əsasən hə-





min rayona daşimalı olan bölük komandirlərin-dən alır. [4.70]

İstər döyüş əməliyyatları zamanı, istərsə də atəşkəs dövründə aparılan kəşfiyyat fəaliyyətlərinin nəticələri göstərir ki, kəşfiyyatçıların özləri ilə apardıqları əmlak (yük) heç də təlimnamələrdə göstərilənlərə uyğun olmayıb. Məsələn, 5 sutkaliq icra olunacaq bir əməliyyata gedərkən aparılan əmlaka nəzər yetirək: kəşfiyyatçılar üçün nəzərdə tutulmuş bir günlük quru ərzaq payının çəkisi 1,7 kq olduğundan beş günlük quru ərzaq payı 8,5 kq təşkil edir. Bundan əlavə şəxsi heyətin yataq kisələri, fərdi silahları, döyüş sursatları, rabitə vasitələri və digər əmlaklarını da özləri ilə götürsələr bu yüklə XTKO çox qısa bir müd-dət-də hərəkət qabiliyyətini itirəcək.

XTKO-nun komandirinin şəxsi heyətin yükünü aşağıdakı qaydada böülüsdürməsi məqsədə uyğun-dur:

5-6 dilim qalet (suxarı), kiçik həcmli yüksək kolorili qida məhsulları (paştet, mal konservasi, kolbasa), şokolad (snikers, mars), qurudulmuş meyvə (kişmiş), ləpə (qoz, findiq), su ilə dolu mehtərə, sutəmizləyən həblər.

Gecə atış nişangahı və səsboğucu ilə təchiz olunmuş fərdi silah, silah üçün 1-2 döyüş sursat dəsti, əl qumbarası 3-4 ədəd (F-1, RQD-5), 1-2 ədəd tüstü qumbarası, qrup daxili fərdi rabitə vasitəsi, fərdi dərman qutusu, ovçu bıçağı, plاش-ça-dır, 2-3 m kəndir, tapşırıqdan və ərazidən asılı olaraq qrup üçün birdəfəlik tank əleyhinə əl qumbaraatanları, partlayıcı maddələr, partlatma

vasitəsi, 2 ədəd kiçik piyada beli, 1 ədəd kiçik balta, 1 ədəd QD diapazonunda rabitə vasitəsi, mövsüm-dən asılı olaraq şəxsi heyətin sayı-nın 1/3 qədər yataq kisəsi.

Hər bir XTKO fəaliyyət ərazisinin 1:100000 miqyasında bir neçə topoqrafik xəritə komplekti ilə təmin olunur. Bundan başqa, XTKO şəhərin, iri məskunlaşma məntəqələrinin planları, müxtəlif ərazi və ob-yektlərin aerofotoşəkilləri ilə təmin olunur. Bunlara, həmçinin xarici is-tehsal xəritələri, marşrut və turist

xəritə-sxemləri əlavə oluna bilər.

Gecə atış nişangahları qoşulmaqla silahlardan praktiki atışlar keçirərək yoxlanılmalıdır. Ehtiyac olarsa silahlar normal döyüş vəziyyətinə gətirilməlidir.

XTKO hazırlıq rayonunda bir neçə saatdan bir neçə sutkayadək vaxt keçirə bilər. Buna görə də qrup (tabor) komandiri yuxarıdakı işləri yerinə yetirməklə yanaşı şəxsi heyətin köməyilə ərazi-nin təchizatını təşkil etməlidir (çadır qurmaq, ko-ma hazırlanmaq, talvar düzəltmək, yeməyin hazırlanması və qəbulu üçün yerləri təchiz etmək və s.). Əmlakı desant çantasına yerləşdirərkən yaxın müddətdə ehtiyac duyulmayan maddələr çanta-nın ən aşağı hissəsinə qoyulur. Döyüş sursatları elə yerləşdirilməlidir ki, ehtiyac duyulduğu anda götürülməsi vaxt aparmasın. Daraqlar patronlar-la doldurulub hückum jiletinin ön ciblərinə, qum-baralar isə qumbara çantasına qoyulur. Əşyalar desant çantasına elə yerləşdirilir ki, kəşfiyyatçı-lara tərəf olan hissəsində yumşaq əşyalar olsun. Əks halda hərəkət zamanı, qaçarkən və ya yixıl-dıqda kəşfiyyatçının beli zədələnə bilər. Ərzaq tapşırıq icra olunacaq günlərin sayına görə qrup-laşdırılaraq ayrı-ayrı torbalarda çantaya qoyul-malıdır.

Dəfələrlə düşmən arxasında uzunmüddətli kəş-fiyyat tapşırıqlarında olanlardan biri deyirdi: "Yaxşı kəşfiyyatçının çantasında daşıdığı ərzaq-dan başqa hər zaman pencəyinin döş cibində bir dürməyi (çörəkarası) olmalıdır. Çünkü təhlükəli bir məqamda düşməndən sürətlə uzaqlaşmaq

üçün desant çantasını atmaq məcburiyyətində qaldığımız zaman heç olmazsa, bir dəfə qidalanmaq üçün ərzaq olsun”.

Geyinmə vaxtı diqqət yetirmək lazımdır ki, kəşfiyyatçılar hərəkət edərkən silah və təchizatın hissələri bir-birinə toxunduqda səs etməsin və hərəkət azadlığına mane olmasın. [3. 125]

Xüsusi təyinatlı kəşfiyyat orqanlarının hazırlıqları qoyulmuş tapşırıqdan, əməliyyat şəraitindən, ərazinin relyefindən və iqlim şəraitindən asılı olaraq bir-birindən fərqlənir.

NƏTİCƏ

Lokal müharibələrin təcrübəsi göstərir ki, xüsusi təyinatlı qüvvələrin tətbiq olunması əməliyyatların uğurla nəticələnməsi üçün həllədici rol oynayır. Xüsusi təyinatlı kəşfiyyat orqanlarının bilavasitə hazırlığı zamanı konkret qoyulmuş tapşırıga uyğun məşqlərin keyfiyyətlə keçirilməsi, xüsusi təyinatlı kəşfiyyat orqanlarının icra edəcəyi tapşırığın vaxtında və effektli yerinə yetirməsini təmin edir. Aparılan araşdırmadan belə nəticəyə gəlmək olar ki, xüsusi təyinatlı orqanların bilavasitə hazırlığı mərhələsində şəxsi heyətin düşmən arxasında fəaliyyəti zamanı onların qidalanması üçün özləri ilə aparacaqları ərzağın, tapşırıqdan asılı olaraq silahların və döyüş surətlərinin, mövsümündən və iqlim şəraitindən asılı olaraq paltar və digər əşyaların düzgün seçilməsi həyatı əhəmiyyət kəsb edir.

ƏDƏBİYYAT

1. Xüsusi təyinatlı bölmələrin təlimnaməsi. Bakı, 2002
2. Еременко Ф. И., Николаев Н. С., Тумас В.А. Тактическая разведка. Москва, Воениздат, 1968
3. Заруцкий Ф. Д., Тарас Ф. Подготовка разведчика: система спецназа ГРУ. OCR Палек, 1998
4. Инструкция боевого применения подразделений специального назначения. Москва, 1979

РЕЗЮМЕ

**ПОДГОТОВКА ОРГАНОВ РАЗВЕДКИ
СПЕЦИАЛЬНОГО НАЗНАЧЕНИЯ ДЛЯ
ВЫПОЛНЕНИЯ БОЕВЫХ ЗАДАЧ В ТЫЛУ
ПРОТИВНИКА**

А. АЛИЕВ

В статье рассматривается тема подготовки разведовательных органов специального назначения для выполнения задач в тылу противника. Здесь представлены мероприятия общей и непосредственной подготовки разведовательных органов специального назначения, а также последовательность работы командира разведовательного органа специального назначения при подготовке к выполнению поставленных задач.

SUMMARY

THE PREPARATION OF SPECIAL OPERATION RECONNAISSANCE ELEMENTS FOR CARRYING OUT THE TASKS ON REAR FRONT OF ENEMY

A. ALIYEV

In the article, it has been analysed preparation of special operation reconnaissance elements for carrying out the tasks on rear front of enemy. Here it was presented common and direct preparation of special operation reconnaissance elements and also the work sequence of special operation reconnaissance elements commander during for carrying out the tasks.

HÜCUM ZAMANI MOTOATICI BRİQADANIN MÜDAFIƏYƏ KEÇMƏSİ

Polkovnik-leytenant Yalçın İSMAYILOV
SİLAHLI QÜVVƏLƏRİN HƏRBİ AKADEMİYASI

Açar sözlər: hückum, müdafiə, briqada, bölmə.

Ключевые слова: наступление, оборона, бригада, подразделение.

Keywords: offensive war, defensive war, brigade, section.

E-mail: Yalçın İsmayılov @mail.ru

məkdən.

Döyüşün (fəaliyyətin) gedışində tabeçilikdə olan bölmələrə (hissələrə, döyüş düzünlüyü elementlərinə) döyüş tapşırıqları və qarşılıqlı əlaqə görə göstərişlər komandır, müavinlər, köməkçilər, qoşun növü və xidmət rəisləri tərəfindən rabitə vasitələri ilə şifahi və ya şəxsi ünsiyyətlə, sonradan döyüş sənədi ilə təsdiqlənməklə çatdırılır (dəqiqləşdirilir).

Bölmələr (hissələrin, döyüş düzünlüyü elementlərinin) arasında qarşılıqlı əlaqə pozulduqda komandır və qərargah onun bərpası üçün dərhal tədbirlər görməlidir.

Komandır və qərargah aldıqları döyüş tapşırıqlarını, əvvəl alınmış tapşırıqların yerinə yetirilməsi və düşmən haqqında yeni məlumatları, həmçinin öz qoşunlarımızın itkiləri haqqında müəyyən edilmiş vaxtlarda böyük rəisə, yuxarı qərargaha məruzə etməyə borcludurlar. [1. 44]

Düşmənlə təmas şəraitində müdafiəyə keçərkən briqada komandiri göstərilən hüdudların tutulması üçün tədbir görür və orada möhkəmlənmə zamanı müdafiəni təşkil edir.

Düşmənlə təmas şəraitində müdafiənin tutulması və qurulması tutulmuş hüdudların möhkəmləndirilməsindən sonra həyata keçirilir. İlk növbədə düşmən hückumunun ehtimal edilən istiqamətində fəaliyyət göstərən bölmələrə qarşılıqlı əlaqə tapşırıqları qoyulur və göstərişlər verilir. Vaxt oludurda o, bölmələrin tapşırıqlarını və qarşılıqlı əlaqə qaydasını dəqiqləşdirərək ərazi kəşfi aparır.

Bütün hallarda briqada müdafiədə düşmənin ha-

Briqada müdafiəni qabaqcadan hazırlaya və ya döyüşlərin gedışində müdafiəyə keçə bilər. Müdafiəyə keçmək məcburən və ya öncədən düşünlərək, düşmənlə təmasda olmadan və ya onunla bilavasitə təmas şəraitində həyata keçirilir. [1.47]

Şərait gözlənilmədən dəyişdikdə komandır, böyük rəisin ümumi niyyəti müqabilində yeni qərar qəbul etməyə, tabeçiliyində olan bölmələrə tapşırıqlar verməyə (dəqiqləşdirmək) və imkan olan kimi qəbul olunan qərarı rəisə məruzə etməyə və qonşuları məlumatlandırmağa borcludur. [1.44]

Verilən tapşırıqları yerinə yetirərkən komandırın və qərargahın işi qeyd olunanlardan ibarətdir:

- bölmələrlə davamlı və fasıləsiz idarəetməni, qərarların vaxtında qəbul edilməsini, idarəetmə orqanlarının razılışdırılmış fəaliyyətini təmin etməkdən;

- şərait barədə məlumatların daim toplanılması və onların qiymətləndirilməsindən;

- şəraitin dəyişməsinə görə qərarın vaxtında dəqiqləşdirilməsi, qarşılıqlı əlaqə üzrə dəqiqləşdirilmiş (yeniyi) tapşırıq və sərəncamların bölmələrə çatdırılmasından;

- fasıləsiz qarşılıqlı fəaliyyətin saxlanması və fəaliyyətin vaxtında təmin olunmasından;

- bölmələrin vaxtında tapşırıqları yerinə yetirmələrinə nəzarət etmək və lazımı yardım göstər-



va və yerüstü zərbələrini dəf etmək, desantları, aeromobil və təxribat-kəşfiyyat qruplarını məhv etmək üçün tədbir görməli və daim hazır olmalıdır. [1.66]

Döyüşün gedişində bölmələrin tapşırıqları döyüş sərəncamları ilə dəqiqləşdirilir.

Döyüş fəaliyyətlərinin gedişində verilən döyüş sərəncamları qısa, aydın olmalı və özlərində əks etdirməlidir:

- düşmənin qiymətləndirilməsindən qısa nəticələri və ehtimal olunan hərəkət xüsusiyyətini;
- bölmələrin tapşırığını;
- qoşuların tapşırığını;
- yuxarı rəislərin, həmçinin qarşılıqlı əlaqədə olan qoşunların güc və vasitələri ilə briqada səviyyəli həyata keçirilən tədbirlər;
- hərəkətə hazırlıq müddətini. [4.4]

Müdafiənin quruluşu – hücum zamanı müdafiəyə keçidikdə müdafiənin quruluşu müdafiə mövqe və rayonları sistemini, düşmənə atəşlə zərərvurma sistemini, HHM sistemini, mühəndis maneələri sistemini, hava desantlarına, aeromobil və təxribat-kəşfiyyat qruplarına, qanunsuz silahlı birləşmələrə qarşı mübarizə sistemlərini yaratmaqdan ibarətdir. [1.48]

Şəraitdən asılı olaraq briqadanın müdafiədə döyüş düzülüşü bir və ya iki eşelonlu da yaradıla bilər. Bir eşelonlu döyüş düzülüşündə ümumqoşun ehtiyati sürətli manevr imkanını təmin edən rayonlarda, enmiş hava desantlarının məhv edilməsinə ən mühüm istiqamətdə yayılaraq yerləşdirilir. [1.51]

Bölmə və hissələrin davamlı və fasılısız idarəedilməsi onların döyüş imkanlarından düzgün istifadə etmələrinə imkan verir. Buna vəziyyəti daima bilməklə, qərarları vaxtında qəbul etməklə və onları inadkarlıqla həyata keçirməklə, komandirlərin öz qərarlarına şəxsi məsuliyyəti artmaqla, idarəetməni gizli saxlamaqla və idarəetmə məntəqələrinin davamlılığı, dəyaniqli rabitəni təşkil və təmin etməklə nail olunur. [1.16]

Qarşılıqlı əlaqəni təşkil edərək briqada komandiri borcludur: qoşunların səylərini əsas səylərin cəmləşdirildiyi istiqamətdə hərəkət edən ümumqoşun bölmələrin sərf edən şəkildə və başqa istiqamətdə uyğunlaşdırmağa; bütün komandirlər tərəfindən fəaliyyətin məqsədi və döyüş tapşırığının, yerinə yetirilməsi vaxtı bölmələrin fəaliyyət üsulunun vahid anlaşılmışına nail olmağa; düşmən fəaliyyətinin mümkün xarakterinə əsaslanaraq bölmələrin fəaliyyət variantlarını nəzərə almaqla uyğunlaşdırmağa; qərarda (qarşılıqlı əlaqənin əsaslarında) müəyyən edilmiş tapşırıqlar üzrə xəbərdarlıq, idarəetmə, qarşılıqlı əlaqə, qarşılıqlı tanıma və hədəfgöstərmə siqnallarının vahid anlaşılmışına nail olmağa. [1.65]

Müdafiəyə hazırlıq qısa müddətdə aparılır ki, bu zaman planlaşdırma sənədləri dəqiqləşdirilir, bütün komandirlərə tapşırıqlar çatdırılır, müdafiənin tutulma və qurulması, cavabdehlik zonasının (müdafiə zolaqlarının) mühəndis hazırlığı keçirilir. Düşmən arxasında fəaliyyət üçün nəzərdə tutulmuş bölmələr təyin edilmiş rayonları (bazarlanma rayonlarını) gizli tuturlar. [1.61]

İlk növbədə müdafiənin ön xətti qarşısında, bölmələr arasında və cinahlarda birinci mövqeyin dərinliyinə mühəndis maneələri qurulur, atəş vasitələrinin əsas mövqeləri, motoatıcı manqaların döyüş mövqeləri hazırlanır, idarəetmə və tibb məntəqələri üçün üstüörtülü yarıqlar, əsas tikililər qurulur, taqım və bölgülərin dayaq məntəqələrində bütün səngər sahələri qazılır, silahların, hərbi texnika və başqa obyektlərin gizlədilməsi



tədbirləri yerinə yetirilir, tank əleyhinə ehtiyatların açılma hüdudları və səyyar maneəqurma dəstələrinin minalama hüdudları hazırlanır, cəbhə boyu yollar, su keçidləri hazırlanır, suyun əldə edilməsi və təmizlənməsi məntəqələri yaradılır.

İkinci növbədə müdafiənin dərinliyində mühəndis maneələri qurulur, böyük və taqımların dayaq məntəqələrinin təchizatı tamamlanır, atəş vasitələrinin ehtiyat (müvəqqəti) mövqeləri təchiz edilir, taborların müdafiə (cavabdehlik) rayonlarında səngər və əlaqə yolları sistemi təkmilləşdirilir, idarəetmə məntəqələrinin və tibb məntəqələrinin təchizatı yekunlaşdırılır, blindaj və sığınacaqlar, silah və hərbi texnikalar, raketlər, döyüş sursatları və maddi vəsaitlər üçün daldalana-caqlar qurulur, yol və keçidlər şəbəkəsi inkişaf etdirilir, taktiki maskalanma tədbirləri yerinə yetirilir. Daha sonra mühəndis maneələri sistemi inkişaf etdirilir, müdafiə mövqeləri və rayonları sisteminin istehkam təchizatı və yollar şəbəkəsi təkmilləşdirilir, tam həcmdə taktiki maskalanma tədbirləri yerinə yetirilir. [1.67]

Döyüş qabiliyyətinin saxlanması və vaxtında bərpa edilməsi istənilən şəraitdə döyüş tapşırıqlarını müvəffəqiyyətlə yerinə yetirməyə imkan verir.

Döyüş qabiliyyətinin bərpası, düşmənin zərərvurma vasitələrinin təsiri və digər təhlükəli amillərə məruz qalmış qüvvələrimizin döyüş tapşırıqlarını yerinə yetirmə vəziyyətinə gətirməkdən ibarətdir.

Döyüş qabiliyyətinin bərpasına pozulmuş idarə-

etmənin yenidən yaradılması, öz bölmələrimizin qiymətləndirilməsi, döyüş qabiliyyətli bölmələrə qərarı dəqiqləşdirərək tapşırıqların verilməsi, döyüş qabiliyyətini itirmiş bölmələrin təhlükəsiz rayonlara çıxarılması, sıradan çıxmış silahların və hərbi texnikanın bərpası, şəxsi heyətlə tamamlanma, silah və hərbi texnika, maddi vəsaitlərlə təminetmə, şəxsi heyətin yüksək mənəvi-psixoloji vəziyyətinin saxlanması və bərpası kimi tədbirlər daxildir. Birinci növbədə idarə-

etmə sistemi, döyüş tapşırığını yerinə yetirməkdə olan bölmələr, sonra isə döyüş qabiliyyətini nisbətən az itirmiş bölmələr bərpa edilir. [1.16]

Düşmənə atəşlə zərərvurma sisteminə avasiya zərbələri, bağlı atəş mövqelərindən tabeçilikdə olan artilleriyanın atəşi, ağır odsاقan sistemlərin atəşi, yüksək sərrast döyüş sursatlarının tətbiq zolaqları (rayonları), tank əleyhinə ehtiyatın təyin edilmiş açılma hüdudlarından atəşi, həmçinin taborların atəş sistemləri daxildir. [1.55]

Yaradılmış atəş sistemi, vəziyyətin dəyişməsinə uyğun olaraq daima dəqiqləşdirilməlidir. Döyüş fəaliyyətinin gedisiində şəraitə və komandırın qərarına əsasən, kütləvi atəş zərbələrinin endirilməsi zamanı düşmən tələfatını və çox vacib döyüş tapşırıqlarının yerinə yetirməsini daima planlaşdırılır (planlaşdırılmanı dəqiqləşdirir) və təşkil edilir.

Qərargah ilk növbəli obyektlərə cəmləşdirilmiş cavab atəş zərbələrini endirməklə, obyektlərin tələfatının kəşfiyyatını təşkil edir, nəticələri ümumiləşdirir, atəş tələfatının planını dəqiqləşdirir, zərbələrin endirilməsinə və əmrlərin ötürülməsinə nəzarət edir.

Qərargah hər bir cəmləşdirilmiş atəş zərbələrinə atəşlə zərərvurmanı planlama qrupuna, raket və artilleriya, cəbhə avasiya qoşunlarını diqqətə alaraq tələfata uğranacaq obyekt və hədəflərin vəziyyətini müəyyən edir və aşağıdakıları dəqiqləşdirir:

- zərbəendirmə cədvəlini işləyir;
- tapşırıqları icraçılara çatdırır;

– bölmələrin, güc və vasitələrin hərəkətə vaxtında hazırlanmasını təmin edir. [4.5]

Bütün atəş vasitələri geniş manevr etməyə, gecə və başqa məhdudgörmə şəraitində atəş aparmağa hazır olmalıdır. Düşməni həqiqi atəş sistemi və artilleriyanın yerləşməsi barədə aldatmaq məqsədilə yerini tezdəyişən batareya (taqım, top) tətbiq olunur. [2.34]

Raket kəşfiyyat-atəş kompleksinin zərbələri düşmənin irəliləyən kolonlarına vurulur və əks-həmləyə cəlb edilən nüvə və atəşlə tələfatvermə vasitələrinə, həmçinin qoşun və silahları idarəetmə məntəqələrinə endirilir.

Düşmənlə bilavasitə təmas şəraitində müdafiəyə keçərkən divizion (batareya) komandiri tapşırıq alaraq, müdafiə üçün göstərilmiş xətlərin tutulması və möhkəmləndirilməsində ümumqoşun bölmələrinin fəaliyyətlərini himayə edir, döyüş fəaliyyətinin hərtərəfli təminatı, yüksək sərrast və yandırıcı silahlardan mühafizə və idarəetmənin təşkili üzrə tədbirləri dəqiqləşdirir. [2.36]

Tank əleyhinə ehtiyatın tərkibindəki tank əleyhinə və artilleriya TƏİR hissə və bölmələri dərinlikdən hərəkət edərək hücuma keçərkən irəliləmə və açılmalarını müəyyən etməklə bilavasitə təmas zamanı çıxış vəziviyətini tutur, düşmən tanklarının əks-həmləsini dəf edir, ikinci eşelonların (ehtiyatların) irəliləməsi və döyüşə yeridilməsini dəstəkləyir, digər qüvvə və vasitələrlə birlikdə hücum zamanı ələ keçirilmiş mühüm hündüd və obyektləri möhkəmləndirir, tank təhlükəli istiqamətləri, cinahları, hissə və bölmələr arasındaki boşluqları atəşlə bağlayır. Tank əleyhinə artilleriya və TƏİR bölmələri yuxarıda göstərilən tapşırıqlardan başqa həmlənin artilleriya hazırlığı dövründə düzən atışla planlı hədəflərin və həmçinin öz qoşunlarımızın arasına endirilmiş düşmən desantlarının məhvədilməsi üçün cəlb olunur. [2.58]

Əks-həmlə üçün irəliləyən düşmən ehtiyatına raket hissələri, kəşfiyyat-atəş komplekslərinin zərbəsi ilə artilleriya atəşi və məsafədən minalanma vasitələrinin istifadəsi ilə tələfat verilir. [2.36]

Məsafədən minalanma rayonu düşmənin əsas qrupunu, hərəkət marşrutunu, ehtimal edilən döyüsdən qabaq düzülüşə açılma xəttinə, ehtimal

edilən toplanma və artilleriyanın açılma rayonlarına və idarəetmə məntəqələrinə təyin edilir. [2.39]

Düşmənin atəşlə zərərvurma sistemi mühəndis maneələri sistemində bağlanmalı və uyğunlaşdırılmalıdır. [1.55]

Təbii maneələrlə uyğunlaşdırılan süni yaradılmış maneə hündüdləri və müdafiəyə hazırlıq vaxtı və onun gedişində yaradılmış dağıntılar, düşmənə atəşlə zərərvurma sistemi, mühəndis maneələri sistemini təşkil edir. O düşmənin manevrini məhdudlaşdırmaq və ona atəşlə zərərvurma imkanı yaratmaq məqsədilə hazırlanır.

Mühəndis maneələri ön mövqedə, ön xəttin qarşısında, qovşaq, cinah və dərinlikdə qurulur, döyüşün gedişində məsafədən minalama, səyyar maneəqurma dəstəsinin sistemlərini tətbiq etməklə inkişaf etdirilir və ona tək minalar (fuqasalar), mina qrupları, mina sahələri, maneə qovşaqları, desantəleyhinə maneələr, səyyar maneəqurma dəstəsinin minalanma hündüllərindəki maneələri, dağıdılmaya hazırlanmış obyektlər, partlamayan maneələr və su basmış sahələr daxildir.

Mühəndis maneələrinin qurulmasına briqadanın bütün bölmələri cəlb edilir. Briqadanın əsas səylərinin cəmləşdiyi istiqamətdə yaradılan maneələrin sıxlığı 1,5-2-yə qədər, həmçinin ön mövqedə 0,2-0,3, müdafiənin ön xəttində və taborun cavabdehlik rayonu dərinliyində 1,0-1,2, briqadanın cavabdehlik zonası dərinliyində – 0,3-0,5 sıxlığında olur. [1.59]

Ələ keçirilmiş hədlərin möhkəmləndirilməsi zamanı ələ keçirilən həddə müdafiəni tutan bölmə komandiri ilə səyyar maneə qurma dəstəsinin (SMD) komandiri maneələrin qurulma yerləri və qaydasını, səyyar maneəqurma dəstəsi heyətinin fəaliyyətlərinin atəşlə himayəsini razılaşdırır.

Düşmənin əks-həmləsinin dəfedilməsi zamanı briqadanın SMD-si maneələr qurur və lazımlı hallarda körpü və yol sahələrini dağıtmaga hazırlanır. Mina sahələrinin qurulma hədlərini və yerlərini, hücum gedişində fəaliyyət qaydasını SMD komandiri əks-həmləni dəfedən motoatıcı (tank) komandırılıq, tank əleyhinə ehtiyatla birgə hərəkət zamanı isə tank əleyhinə ehtiyatın komandiri ilə razlaşdırır.

Müdafiədə briqadanın SMD-nə cəmləşmə rayo-

nu, fəaliyyət istiqamətləri, hər istiqamətdə əsas və ehtiyat minalama hədləri təyin olunur. SMD-yə tapşırıqlar, şifahi döyüş sərəncamı ilə verilir.

Müdafiə döyüşünün gedişində düşmənin müdafiəyə girməsi zamanı briqada komandiri bilavasitə və ya briqadanın mühəndis xidməti rəisi vəsittəsilə SMD komandirinə maneələrin qurulmasına əmr (siqnal) verir. [3.5]

Hava desantları, aeromobil və təxribat-kəşfiyyat qrupları, qanunsuz silahlı birləşmələrlə mübarizə sisteminə desantəleyhinə ayrılan ümumqoşun ehtiyat bölmələri, zenit bölmələrinin atəşi, planlaşdırılmış aviasiya zərbələri və artilleriya atəşi, məsafədən minalama rayonları, həmcinin düşmənin ehtimal olunan desantenmə (atılma) rayonlarında desantəleyhinə maneələr daxildir.

Müdafiə zamanı briqadanın bütün bölmələri düşmən desantları, təxribat-kəşfiyyat qrupları və onların cəmləşmə (yerləşmə) rayonlarının yaxınlığında hərəkət edən qanunsuz hərbi birləşmələri ilə mübarizə aparmağa daim hazır olmalıdır. [1.60]

NƏTİCƏ

1. İstifadə edilmiş mənbələrin təhlili göstərir ki, hücum zamanı müdafiəyə keçmə taktikasının, müasir silah, döyüş və digər texnikaların döyüş imkanları nəzərə alınmaqla daima təkmilləşdirilməsi vacibdir.

2. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda Dağlıq Qarabağda aparılmış döyüş əməliyyatlarının təhlilinin nəticəsindən ortaya çoxlu sayda ideyalar çıxır. Bu ideyalar qoşunların gələcək döyüş əməliyyatlarına hazırlığı prosesində reallığa çevrilməlidir.

3. Daim inkişafda olan Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin, qabaqcıl dünya ölkələri ordularının müasir döyüş təcrübələrindən istifadə etməklə hücumun aparılması zamanı müdafiəyə keçmə taktikasının imkanlarının artırılması vacibdir.

ƏDƏBİYYAT

1. Quru Qoşunları Döyüş Nizamnaməsi. Rusiya SQ (Briqada) Bakı, 2013
2. Quru Qoşunları Artilleriyasının Döyüş Ni-

zamnaməsi. Bakı, 2005

3. Səyyar maneəqurma dəstələrinin fəaliyyətləri. Bakı, 2005

4. Döyüşün gedişi dövründə qərargahın işi. Bakı, 2005

РЕЗЮМЕ ПЕРЕХОД МОТОСТРЕЛКОВОЙ БРИГАДЫ К ОБОРОНЕ ПРИ ВЕДЕНИИ НАСТУПЛЕНИЯ Я. ИСМАИЛОВ

В этой статье описаны особенности, оценки обстановки при сложившейся ситуации, в переходе мотострелковой бригады к обороне и занятии района обороны при ведении наступления.

В настоящее время доказательством этому является бригада оснащённая современным вооружением, боевой и другой техникой, оптическими приборами и средствами которое способна построить оборону и систему инженерных заграждений имеет высокое огневое поражение и маневренность в таких видах задач.

SUMMARY CONDUCTING DEFENSE BATTLE DURING THE OFFENSIVE WAR Y. ISMAYILOV

In this article had been described evaluation of situation, conducting for defensive war and occupying of the terrain while conducting offensive war. Brigades which were equipped with modern weapons, battle and other vehicles and optical equipment while having abilities such as preparation of engineer obstacles, fire power, high maneuverability are good proof for this.

MOTOATICI BÖLMƏLƏRİN HÜCUMU

Polkovnik-leytenant Fəxrəddin CAVADOV
SİLAHLI QÜVVƏLƏRİN HƏRBİ AKADEMİYASI

Açar sözlər: hücum döyübü, yaxın döyüş, dərinlikdə döyüş, geri bölgədə döyüş.

Ключевые слова: наступательный бой, ближний бой, глубинный бой, бой на заднем участке.

Keywords: attack combat, close combat, deep combat, rear area combat.

HÜCUM DÖYÜŞÜNÜN ÜMUMİ ƏSASLARI

Hücum, müharibənin qəti nəticə əldə etmək növüdür. Komandirin öz iradəsini düşmənə qəbul etdirməyin əsas vasitəsidir. Vəziyyət və şərtlər müdafiə olunmağı tələb etsə də, hər hansı bir səviyyədəki düşmən qüvvələrini çökdürmək üçün hücumu keçmək, hətta müdafiə zamanı təşəbbüsün əldə edilməsi və saxlanılması üçün hücum döyübü tələb olunur.

Hücumun məqsədi – düşməni darmadağın etmək və ərazinin mühüm rayonlarını (xətlərini, obyektlərini) ələ keçirməkdir. Bu məqsəd bütün mövcud olan vasitələr və qəti həmlələrlə düşmənin məğlub edilməsi, yerləşdiyi mövqelərin dərinliyinə qoşunların sürətlə irəliləməsi, canlı qüvvəsinin məhv edilməsi və əsir götürülməsi, silahlarının, hərbi texnikasının, müxtəlif obyektlərinin və qeyd olunmuş rayonların (xətlərin) tutulması ilə əldə olunur. [4.38]

Hücum döyübü komandirin təşəbbüsü əldə saxlamasını və öz iradəsini düşmənə zorla qəbul etdirməsini, döyübü gedisiñə istiqamət verməsini, düşmənin zəif tərəflərindən və sürətlə dəyişən vəziyyətlərdən faydalananmasını və hadisələrin gözlənilməyən inkişafının qarşısının alınmasını təmin edir. Hansı səviyyədə olursa olsun, təşəbbüsü hücumla ələ alan tərəf düşməni təzyiq göstərməyə məcbur edir.

Hücum döyübündə sürətlə irəliləyən hücum qüvvələri kəşfiyyat birliklərinin əldə etdikləri nəticələrdən və ya düşmənin müdafiə mövqelərindəki ara boşluqlarından edilən uğurlu yoxlama hücumlarından sonra bu ara

boşluqlarından sürətlə keçməli və sürətli qüvvə yerdəyişməsi ilə girişi genişləndirməli, müvəffəqiyyətlərdən faydalanaqla döyübü düşmənin geri bölgəsinin dərinliklərinə çatdıraraq düşmənin əhəmiyyət kəsb edən qüvvələri məhv edilən və ya bölgələr nəzarət altına alınana qədər davam etdirməlidir.

Müasir döyüslərdə üstünlük öncədən ələ keçirilməli və mümkün olduğu qədər uzun müddət əldən verilməməlidir. Əgər imkan daxilindədirsə, düşmən qüvvələrinə qarşıdan hücum edilməsinən dən qəçinilməlidir. Bunun əvəzinə cəbhədən bəzi birliklərlə düşmənin əsas qüvvələri təsbit edilərək tank və mexaniki birliklərdən ibarət qüvvələrlə düşməni mühəsirəyə almağa, əlverişli yançinahlarına və gerilərinə hücum edilməlidir. Hücumda əsas hücumun aparılacağı yer və vaxtla əlaqədar düşmənin aldadılmasına diqqət yetirilməlidir.

Hücum döyübü, komandirin döyüş niyyəti çərçivəsində tabeçilikdəki birlik komandirlərinin təşəbbüslerindən fəal bir şəkildə istifadə etmələri, hücumu şiddetlə tətbiq etmələri, vaxtında və yərində güc mərkəzinin yaradılması, döyübün sürətinin davam etməsi və düşmən müdafiəsinə sürətli və dağidıcı bir zərbənin endirilməsi ilə xarakterizə olunur.

HÜCUMUN KONSEPSİYASI

Hücum konsepsiyası döyüş sahəsi daxilində



dəstək bölgələrimizdən düşmənin dəstəyinin təmin edildiyi mənbələr olan yerlərə qədər, təmas xəttinin hər iki tərəfindən olduqca geniş bir sahəni əhatə edir. Taktiki döyüş sahəsi, birləşdirilmiş yaxın, dərin və geri bölgə döyüşünü əhatə edən bütün sahə ilə qarşısındakı döyüşə təsir edə biləcək düşmən bölgəsini əhatə edir. Hükum konsepsiyası hər bir silahdan, vasitə və mövcud döyüş gücünü artırın elementdən, düşmənə gözlənilməyən bir istiqamətdən güclü zərbə endirməklə onu müvazinətdən çıxarmaq və yenidən təşkilatlanmasına mane olmaqla təşəbbüsü ələ almaq üçün istifadəni tələb edir. Əməliyyat və taktiki səviyyələrin hər ikisində təşəbbüs, çeviklik, dərinlik və sinxronlaşdırma hava-quru döyüşü konsepsiyanının əsasını təşkil edir.

Taktiki döyüşün istiqamətləndirilməsi və idarə edilməsi. Hava-quru döyüsləri taktiki hücumları düşmənin zəif tərəflərinə yönəldən, əsas səyləri sürətlə istiqamətləndirən və müvəffəqiyyətləri sürətlə artırın cəld bir əməliyyatdır. Hükum edən tərəf təşəbbüsü əldə saxlamaqda davam edir və düşmən müdafiəsinin bütövlüyünü pozur.

Yaxın döyüş. Taktiki səviyyədə komandır yaxın döyüşü manevr, atəş və əngəllərlə düşmənin yanları və gerisində yüksək döyüş gücü toplamaqla yaradır. Komandır düşmənin taktiki döyüşə qoşduğu qüvvələrə qarşı öz qüvvələrini dərinliyə tərtiblənmiş şəkildə və geri bölgədə öz hərəkət

sərbəstliyini qoruyaraq döyüşür. Taktiki səviyyədə briqada və daha kiçik birliklər düşmənin yanları, gerisi və dəstək birliklərinə hücum üçün manevr keçirir, təşəbbüsü əldə saxlayır müvəffəqiyyətləri inkişaf etdirir və öz həssaslılarını azaldırlar.

Dərinlikdə döyüş. Komandır öz əsas döyüş planının, müvəffəqiyyətini məhdud edən dərinlikdəki müəyyən düşmən qüvvələrinə qarşı dərinlikdə

döyüşlə dəstəkləyir. Təmas vəziyyətində olmayan düşmən qüvvələrinə qarşı həyata keçiriləcək yaxşı zamanlanan belə döyüş müvəffəqiyyət üçün vacibdir. Uğurlu dərinlik döyüşü, düşmənin döyüş sərbəstliyini məhdudlaşdırır, öz qüvvələrimizin xeyrinə döyüş tempini dəyişdirir və yaxın döyüşü faydalı istiqamətdə təcrid edir. Dərinlikdə döyüş planın bir hissəsidir və birləşdirilmiş taktiki cəhdlərin uyğun bir hissəsi aparılan qismində düşmənin zəif yerlərinə hücumla yerinə yetirilir. Briqada və daha kiçik birliklər adətən ayrı dərinlik döyüşü keçirmirlər. Ancaq bu birliklər taktiki planlama və döyüşdə düşmənin sonrakı qüvvələrini nəzərə almalı, qabaqcadan normal mühafizə tədbirləri görmək üçün basqını önləməli və düşmənən sonrakı qüvvələrini, döyüş üçün ən əlverişli yer və vaxtı seçdiklərinə inanıdaraq aldatmalıdır. Dərinlikdə döyüş ordu və korpus tərəfindən əməliyyat sahəsində yerinə yetirilə bilər. Hükumda dərin döyüş əvvəlcə dərinlikdə müdafiə olunan birlikləri təcrid edir, hərəkətsiz hala gətirir və zəiflədir. Hükumun davamında düşmənin müntəzəm müdafiə üçün yenidən təşkilatlanması önlənərək ehtiyatlarının hərəkəti dayandırılır və müdafiə olunan birliklərin geri çəkilməsinə mane olunaraq dərin hədəflərə qarşı döyüş davam etdirilir. Dərin döyüş qəti nəticə üçün fürsətlər yaradır. Düşmənin döyüşə cəlb etdiyi qüvvələri vacib bir vaxtda gücləndirə bilməsinin qarşısı alınarsa, onun hissə-hissə

məğlub edilməsi mümkün olur.


Geri bölgədə döyüş. Komandır döyüş sərbəstliyini qoruyur və döyüşün fasılısız dəstəklənməsini təmin etməklə döyüş planının həyata keçirilməsində iştirak edir. Komandirin geri bölgənin müdafiəsi üçün əsas fikri bütün geri bölgə tədbirləri ilə obyektlərin qüvvələrini əhatə edir. Döyüşün ümumi ehtiyacları, geri bölgə döyüşü üçün öncəlikləri təyin edir. Ehtiyatlar üçün lazım olan yollara və əsas cəhdə-köməkləri mühüm olan döyüş dəstəyi, döyüş xidmət dəstəyi birliklərinə geri döyüşün icrasında böyük əhəmiyyət verilməlidir. Qovşaqlar, tunel və körpülər, sursat anbarları və yanacaqdoldurma nöqtələri kimi əsas obyektlər mövqelər xüsusi qorunma tələb edirlər. Hava hücumundan müdafiə və yerüstü hücumlardan mühafizə eyni dərəcədə vacibdir və hər ikisi diqqətlə planlaşdırılmalıdır. Çox vacib məsələ geri bölgədəki gerçək vəziyyətin aydınlaşdırılması və mühafizəsi üçün etibar edilə biləcək sistemin yaradılmasıdır.

Mühüm təminat maddələrinin səpələnmiş halda saxlanılması itki riskini azaldır, lakin eyni vaxtda paylama asanlığı və sürətini də çətinləşdirir. Bu na görə də, komandır öz gerisindəki düşmən təhlükəsini mütəmadi olaraq qiymətləndirməli, bu təhlükənin və öz taktiki vəziyyətinin dəyişlikliyinə görə geri bölgə döyüşünü təşkil etməlidir.

Hava zərbələri və hücumunun, partizan döyüşü-

nün, sızmaqdə olan birliklərin və girmə həyata keçirən düşmən qüvvələrinin təhlükələri səbəbindən, geri bölgədəki bütün birliklər özlərini müdafiə etmək üçün plan hazırlamalı və lazımlı gəldikdə döyüşə girməlidirlər. Səpmə minalar, atəşlər və maneələr ehtiyatların, topçu birliklərinin və istehkamçıların hərəkətlərini əngəlləyir. Quru qoşunlarının aviasiya birlikləri elastikliyə malik olduqları üçün geri bölgə təhlükələrinə, xüsusilə hava-desanti, taktiki hava-desanti birliklərinə qarşı istifadə edilə biləcək ən münasib qüvvələr hesab edilir.

Yan mühafizəsi. Hücum edən qüvvənin komandiri hücumu inkişaf etdirdikcə yanlıarda artmaqdə olan təhlükəyə əhəmiyyət verməlidir. Komandır yan təhlükəsizliyinə görə cavabdehliyi hücum edən birliklərə həvalə edə və yan mühafizə qüvvələri təyin edə, bəzən də irəliyə hərəkəti davam etdirmək üçün müvəqqəti olaraq yan mühafizəsindən imtina etmək vəziyyətində ola bilər. Hücumun sürəti müdafiənin təsirini daha az təsirli hala salacağından, bu vəziyyət müəyyən bir dərəcəyə qədər təhlükəsizliyi təmin edə bilər. Örtmə qüvvələri, patrullar, yan mühafizə qüvvələri tərtiblənmiş ehtiyatlar və atəş gücү ilə açıq yanları və birliklər arasındaki boşluqları doldururlar.



TANK BRİQADASININ HÜCUMU

Hücum döyüşünün xüsusiyyətləri

Məqsədlərindən asılı olmayaraq, müvəffəqiyyətli hücum döyüşünün xüsusiyyətləri basqın, güc mərkəzi, sürət, elastiklik və cəsarətdir.

Basqın. Basqın düşmənə gözlənilmədiyi vaxtda və yerdə gözlənilməz şəkildə zərbə endirməkdir. Ən vacib məsələ düşmənin tamamilə xəbərsiz yaxalanmasından çox, təsirli şəkildə əks-hücumu keçməsinin yubandırılmasını təmin etməkdir.

Sürət, gizlilik, çasdırma, gözlənilməyən döyüş gücündən istifadə, radioelektron təhlükəsizlik, təsirli kəşfiyyat və əks-kəşfiyyata taktiki döyüş üsullarında vaxtaşırı edilən dəyişikliklər basqına kömək edən amillərdir. Basqın, düşmənin təzyiqini yubandırır, onun idarəetmə və nəzarət sistemində hakim olur, silahların təsirini azaldır və şəxsi heyətində psixoloji şoklar yaradır. Bununla da düşmənin döyüş gücü təməlindən yox edilir. Basqın hücum edənə lazım olduğundan daha az qüvvələrlə müvəffəqiyyət əldə etmə imkanı verir.

Döyüş başlanandan sonra tam basqını təmin etmək çətindir. Müasir müşahidə və xəbərdarlıq sistemləri bunu daha da çətinləşdirir. Bununla belə, basqın məlum və asan irəliləmə imkanı verməyən istiqamətlərdən, pis havada, düşmənin gözlənilmədiyi vaxtda və qüvvələrlə əldə edilə bilər. Bundan başqa basqın döyüşün sürəti və ya aparılması əsaslı şəkildə dəyişdirilərək də təşkil edilə bilər. Bu məqsədlə hava-desant birliklərinin, hava ilə daşınan qüvvələrin və ya xüsusi əməliyyat qüvvələrinin düşmənin arxa dərinliyində tətbiqi düşməndə təhlükə altında olma hissini artırır, qorxu, qarışqlıq şiddətli hallarda isə tam pozuntu yaradır. Basqın, aldatma, saxta hərəkət və həmlə ilə düşmənin həyəcanda saxlanılması təmin edilərək də əldə edilə bilər.

Güç mərkəzinin yaradılması. Basqın, çox vaxt hücumun müvəffəqiyyətində iştirak etdikdə, səylərin cəmləşdirilməsi, onu əldə etmək və genişləndirmək üçün dəyişməz əsasdır. Həqiqətdə bütün müasir hücum döyüşləri ani toplanma və bunun ardınca gələn sürətli böyük müvəffəqiyyətdən faydalana ilə xarakterizə olunur.

Müasir texnologiyalar toplanmayı həm daha çə-

tin, həm də daha təhlükəli vəziyyətə gətirmişdir. Quru və havadakı dinamik irəliləmələr hücum edənə daha sürətlə toplanma imkanı verməklə eyni zamanda müdafiə olunanın da daha sürətlə təzyiq göstərməsinə yol açır. Bundan başqa, müasir silahların, xüsusilə nüvə silahlarının məhvətmə qabiliyyəti cəmləşmiş təşkilatlara təhlükəni əsaslı şəkildə artırılmışdır. Bu çətinliklərin öhdəsindən gəlmək üçün hücum edən komandir həm özünü, həm də düşmənin toplanmasını, ilk növbədə düşmənin müdafiəsini yaymaq və onun dərin atəşlərinə əlverişli hədəf olmamaq üçün öz qüvvələrini yarmalıdır. Sonra hücum zolağı boyunca düşmən qüvvələrinə yaxın şəkildə sürətlə toplanmalı, bundan sonra isə ilk müvəffəqiyyətlərin artırılması üçün bir daha yayılaraq düşmənin müdafiəsini dərinlikdə parçalama məqsədilə ustalıqla idarə edilməlidir.

Sürət. Hücumda sürətlə hərəkət edilməlidir. Sürət müvəffəqiyyət üçün çox vacibdir, sürət basqını təmin edir, düşməni müvazinətdən çıxarıır, hücum qüvvəsinin mühafizəsində iştirak edir və müdafiə olunan tərəfin təsirli əks-tədbirlər görməsinə mane olur. Müvafiq olaraq artırılmış sürət müdafiə olunanı hücum dayandırılmayacaq vəziyyətə gələnə qədər çasdırı və hərəkətsiz edə bilər. Nəhayət, sürət qüvvə çatışmazlığının yerini doldura və hədəfə çata bilmək üçün hücumu lazımlı olan döyüş qabiliyyətini təmin edə bilər.

Hücum edən qüvvələr kəşfiyyat birliklərinin aradınca gedərək və ya düşmən müdafiəsindəki boşluqlardan istifadə edərək sürətlə hərəkət etməlidirlər. Hücum qüvvələri girmələri genişləndirmək, açıq yanları mühəsirəyə almaq və müvəffəqiyyətləri artırmaq üçün sürətlə yerdəyişmə edə bilməlidirlər. Hücum edən düşmənin müdafiəsini təzyiq göstəriləndən parçalamaq üçün döyüşü düşmənin olduqca gerisində aparmağa çalışmaq lazımdır. Düşmənin ilk hücumun şokundan çıxmamasına əsla imkan verilməməli, heç bir zaman əsas səyini ortaya qoymasına vaxt qazandırılmamalı və qüvvələrini və ya dəstək atəşini əsas hücum qüvvəsi üzərində toplamaq fürsəti verilməlidir.

Elastiklik. Hücum elastik olmalıdır. Komandir inkişafçıları mümkün olduğu qədər öncədən görə bilməlidir. Bununla birlikdə, komandir gözlənil-

məyən hallara da hazır olmalı və fürsətlərdən istifadə etməlidir. Hərəkətli bir döyüş sahəsində ahəngdar döyüşü təmin etmək üçün ilk planlama təfsilatlı hazırlanmalıdır. Tabeçilikdəkilər əlaqələri kəsilmiş olsa belə, döyüş meydanında fürsətlərdən düzgün istifadə etmələri üçün tabeçilikdəki komandirlər yuxarı komandirlərin niyyət və məqsədlərini tamlıqla başa düşməlidirlər. Ordu və ya korpuslar, bütün döyüş növlərinin döyüşünü koordinə etməli, dəstəkləməli və əməliyyatın istiqamətini lazımlı olanda dəyişə biləcək şəkildə əməliyyata nəzarət etməlidirlər. Briqada və taborlar isə qüvvə bütövlüyü və ahəngdarlığı itirmədən, sürətlə istiqamət dəyişdirəbilmə imkan və qabiliyyətlərini qoruyub saxlamalıdır.

Plan, müqavimət nöqtələri ətrafından manevr üçün mümkün olduğu qədər çox fürsətlər yaratmağa əlverişli olacaq yollardan istifadəni təmin etməlidir. Hücum döyüşü aşağıdakılardır təmin etməlidir:

- əsas yaxınlaşma istiqamətindən başqa köməkçi yolları;
- müdafiəyə keçmə və müvəffəqiyyətdən faydalana planlarını;
- əsas hücum istiqaməti və ya yerinin dəyişdirilməsini asanlaşdıracaq nəzarət tədbirlərini;
- gecə vaxtı və ya pisgörəmə şəraitində döyüş hazırlıqlarını.

Nüvə və kimyəvi silahlardan istifadə edilmədiyi hücumda komandirlər qüvvələrinin düşmənin bu silahlardan istifadə ehtimalından qorunmasını planlaşdırmalıdır. Daha çox yayılmaqla birdən çox yoldan istifadə və ehtiyat əldə saxlanılaraq aparılacaq hücumda vəziyyətlər nəzərə alınmalıdır.

Cəsarət, daim uğurlu hücumun ayrılmaz hissəsi olmuşdur. Tarix səbūta yetirmişdir ki, bir çox hücumlar cəsarət azlığına görə məğlubiyyətlə nəticələnmişdir.

NƏTİCƏ

İstifadə edilən mənbələrin təhlili göstərir ki, yüksək manevr qabiliyyəti müasir döyüş fəaliyyətləri konsepsiyasının planlaşdırılmasında vacibdir və böyük əhəmiyyət kəsb edir. Planlaşdırma və icra əsnasında hücum əməliyyatının əsas-

larını tətbiq etməklə müvəffəqiyyəti sürətlə artırın bir nəticəyə nail ola bilərik.

ƏDƏBİYYAT

1. Ordu və korpus əməliyyatı. QQT-100-15 (böyük hərbi birləşmələr)
2. Tank və motoatıcı briqada döyüşü. QQT-194-5
3. Atıcı briqada. QQT-194-2
4. Xüsusi şəraitlərdə qoşunların döyüş fəaliyyəti.
5. Quru qoşunlarının müvəqqəti döyüş nizamnaməsi. 1997

РЕЗЮМЕ

НАСТУПЛЕНИЕ МОТОСТРЕЛКОВЫХ
ПОДРАЗДЕЛЕНИЙ
Ф. ДЖАВАДОВ

В статье исследованы особенности подготовки и ведение наступления мотострелковыми соединениями. Раскрыта главная суть элементов подготовки и ведения наступления на фоне современных общевойсковых действий.

SUMMARY

ATTACK MECHANIZED INFANTRY UNITS
F. JAVADOV

In this article researched the specialiyes preparation and conducting of the attack with mechanized infantry units. Was opened the main core of the element for preparation and conducting of the attack in the scene of modern army combat actions.

MÜDAFIƏDƏ ƏKS-HÜCUMUN PLANLAŞDIRILMASI VƏ İCRASI

Polkovnik-leytenant Sahib ŞAHVERDİYEV

SILAHLI QÜVVƏLƏRİN HƏRBİ AKADEMİYASI

Açar sözlər: əks-hücum, ordu və korpus, atəşlə əks-hücum, ehtiyat qüvvələr.

Ключевые: контр-наступление, армия и корпус, контр-наступление огнем, резервные силы.

Keywords: counter-attack, army and corps, firinç counter-attack, reserv forces.

E-mail: Sahib Şahverdiyev @mail.ru

vəffəqiyyətlərinə qarşı hazırlanmalıdır. Tapşırığın icrası üçün bütün lazımi vəstələr əks-hücum üçün təşkil edilir. Əks-hücum qüvvələrinin hissə-hissə döyüşə girməsi əməliyyatın müvəffəqiyyətini təhlükəyə sala-

Əks-hücumlar düşmən hücumunun başlanmasından, əsl hücumun müəyyən edilməsindən və hücumu uyğun bir vəziyyətin ortaya çıxmasından sonra, düşmən hücumunu dəf etmək üçün ehtiyat elementlərlə icra edilə bilər. Əks-hücumlar başqa hücumlara bənzər şəkildə icra edilir. Bəzi vaxtlarda əks-hücum müdafiə olunan daha böyük qüvvənin hücum əməliyyatına keçməsi üçün ilk addım ola bilər. Əks-hücum həm də “atəşlə əks-hücum” şəklində ola bilər.

Əks-hücumlar ya ilk mövqeni əvvəlki vəziyyətinə gətirmək, ya düşmənin bizim mövqeyə girən qüvvələrini əks-hücum üçün əlverişli bir bölgədə tələyə salmaq, ya da məhv etmək üçün icra edilir. Əks-hücum tabelikdəki ehtiyat qüvvələrlə, ya da yuxarı komandanlığın ehtiyat qüvvələri ilə icra edilir. Ehtiyat qüvvələri nəticə alınamayacaq bir döyüşə salmaqdansa, düşmənin bizim mövqeyə girməsinə şərait yaratmaq və hücum sürətinin azalmasından sonra yaxşı nəticəli bir əks-hücum üçün əldə saxlamaq daha məqsədə uyğundur. [1.158]

Oynaq müdafiədə əks-hücum. Oynaq müdafiənin icrası əks-hücumə əsaslanır. Əks-hücum üçün düşmənin dayandırılması və hücum düzülüşünün pozulması tələb olunur. Bununla bərabər, əks-hücumda keçmə təşəbbüsünü də əldə saxlamaq lazımdır.

Əks-hücumun qabiliyyəti düşmənin kiçik mü-

bilər. Əks-hücumun müvəffəqiyyətini təmin etmək üçün lazımi bütün döyüş gücü istifadə edilərək, şiddətlə və sürətlə icra edilir. Bəzi hallarda iki və ya daha çox düşmən qüvvəsinə ayrı-ayrı əks-hücumların başladılması lazımlı gələ bilər. Bu vəziyyətdə ən təsirli metod, düşmən qüvvələrinin ən çox təhlükəli olanından başlamaqla sira ilə aradan qaldırılmasıdır. Ehtiyat qüvvələr tərəfindən eyni vaxtda edilən əks-hücumlar döyüş gücünü dağıdır. Əks-hücum planları əvvəlcədən hazırlanmaqla, əks-hücum planlaşdırılan hücum vaxtından əvvəl, ya da sonra planlaşdırılan bölgədən tamamilə ayrı bir yerdə icra edilə bilər. Bu cəhətlər əsas tapşırığın uğurla nəticələnməsidir. Kiçik miqyaslı yerli əks-hücumlar bir qüvvənin döyüşü kəsməsinə kömək etmək, düşməni planları dəyişdirməyə məcbur etmək üçün icra edilə bilər. Ustalıqla, səylə idarə edilən kiçik hücumlar, düşmən üzərində istifadə edilən həqiqi döyüş gücünün gözləniləndən daha təsirli ola bilər. [1.160]


Mövqe müdafiəsində əks-hücum. Düşmən mövqeyə girdiyi zaman bunu aradan qaldıran əsas tədbir əks-hücumdur. Hücumun icra edildiyi vaxtı təyin etmək, ordu ya da korpus komandirlərindən tələb edilən ən çətin qərarlardan biridir. Əks-hücum, hücum edən qüvvənin zəif olduğu bir vaxtda icra edilir. Əks-hücum düşmənin əks-hərəkətə keçmə qabiliyyətinə sahib olmadığı vaxtda da yerinə yetirilə bilər. Birinci xətt birlik-

ləri bölgəsinə düşmənin girməsindən sonra, düşmənin hücum sürətinin yavaşlama vaxtı vardır. Hücum edən qüvvənin döyüş düzülüşü bir qədər pozulmuş, ya da bir əks-hücum üçün zəif bir vəziyyətə gələcək şəkildə zəifləmiş ola bilər. Əks-hücumun yer və vaxtını təyin etmədə diqqətə alınan xüsusiyyətlər oynaq müdafiədə olduğu kimidir. Mövqe müdafiəsində əks-hücum zamanı atəş və ehtiyatın düşmənin bizim mövqeyə girməsinə sərf edilməsi, müdafiə edən tərəfi böyük miqyaslı girmə qarşısında hərəkətə keçən qüvvələrdən uzaqlaşdırır.

Düşmənin bizim mövqeyə girməsi, bir əks-hücumla təsirsiz vəziyyətə gətirilməyəcək qədər müvəffəqiyyət əldə edibəsə, ehtiyatları daha böyük səviyyə tərəfindən ediləcək əks-hücum üçün düşmənin irəliləməsini tixama və müəyyənetmə tapşırığında istifadə etmək lazımlı gələ bilər. [1.161]

birinin tabeliyinə verilərək istifadə edilə bilər. Korpusun ehtiyat qüvvələri briqada və ya daha böyük birlikdirdə və kütləvi şəkildə istifadə ediləcəksə, korpus tabeliyində döyüşə girməlidir. Bir briqadadan daha kiçik ehtiyatlar əks-hücum tapşırığı verilən briqadanın tabeliyinə verilə bilər. Əks-hücum edən qüvvələr bütün artilleriya və hava döyüş qüvvələri tərəfindən dəstəklənməlidir. Müdafiə qüvvələrinin bir hissəsi olan tank birliklərinin müdafiədə ən münasib istifadə yeri əks-hücum və ümumi əks-hücumdur.

Əks-hücum qüvvələrini gizli şəkildə yürüş etdirmək və əks-hücumu basqın şəklində keçmək üçün hər cür səy göstərilməlidir. Gizliliyi əldən verməmək düşüncəsi komandiri ən qəti an və yerdə əks-hücumu keçməkdən uzaqlaşdırılmamalıdır. Müasir nəqliyyat vasitələri ilə bir neçə saat qazanma ya da gecikmə, qəti nəticənin qazanılması, ya da itməsini təmin edə bilər.



ŞƏKİL 1. ARA XƏTT DƏYİŞİKLİYİ OLMADIQDA BRİQADANIN ƏKS-HÜCUM PLANI (NÜMUNƏ)

Korpus ehtiyatlarının əks-hücumu. Korpus ehtiyatının əks-hücumu əsl hücumu icra etdiyi koordinasiyalı bir korpus əməliyyatıdır. Korpus qərargahı tərəfindən meydana gələn əks-hücum planı, korpus əməliyyat planının bir əlavəsidir.

Əks-hücum müdafiənin qəti nəticəli bir fəaliyətindən ibarətdir. Əks-hücumlarda korpusun ehtiyat qüvvələri ya korpusun tabeliyində ya da birləşmələrdən


Korpus əks-hücumunun planlaşdırılması müxtəlif fərziyyələrə əsaslanır. Bu fərziyyələrin böyük bir hissəsi, korpus birinci xətt birlikləri bölgəsinin bir və ya bir neçə yerindən düşmənin bizim mövqeyə girməsi şəkildə ifadə edilir. Bizim mövqeyə girmələr, əsas yaxınlaşma istiqaməti üzərində kilid əraziyə və ya başqa hədəflərə çevrilmiş olaraq qəbul edilir. Girişin eni və uzunluğu

əraziyə, korpusun müdafiə planına, düşmənin taktiki doktrinasına əsasən təyin edilir. Bu girişin genişliyi əsas olaraq, girmə bölgəsində olduğu fərz edilən düşmən qüvvəsinin böyüklüyünə görə təyin olunur. [1.162]

Ümumi əks-hücum. Ümumi əks-hücum bütün müdafiə əməliyyatının hədəfi olmalıdır. Ordu və ya korpus istər təkbaşına, istərsə də böyük birliyin bir hissəsi olaraq əməliyyatı icra edərkən, bütün planlarında hücum ruhu hakim olmalı, müdafiə əsnasında qəti nəticəli ümumi əks-hücum üçün plan və hazırlıqlar edilməlidir. Hücum etməkdə olan bir düşmən öz manevrləri, itkiləri, səhvleri və başqa səbəblərlə elə əlverişsiz vəziyyətə düşə bilər ki, üstünlük müdafiə edən tərəfə keçər. Bu zaman müdafiə olunan tərəf, düşmən qüvvəlerinin məhv edilməsini hədəfə alan bir ümumi əks-hücumu keçə bilər. [1.163]

yəsində edilən əks-hücumlarla düşmənin yan və gerisində atəş imkanı yaradan kritik ərazi hissələri ələ keçirilir. Korpus səviyyəsində edilən əks-hücumlarda ayrılan düşmən qüvvələrinə zərbə edilir və ya düşmənin döyüşə girmiş birliklərinin ətrafindan keçilərək dərinlikdəki ehtiyat qüvvələrinə, artilleriya və ya başqa birliklərinə hücum edilir. Ordu və korpus komandiri əks-hücumu planlaşdıranda düşmənin imkan və qabiliyyətlərini və onun geridən gələn qüvvələrinin ehtimal edilən fəaliyyətlərini diqqətlə düşünməlidirlər. Bu zaman komandır ehtiyat qüvvələrini harada mövqeləşdirəcəyini, hansı yolları və yaxınlaşma istiqamətlərini istifadə edəcəyini, hansı atəş dəstəyinin lazımlığını təyin etməlidir. Vəziyyət dəyişdikcə ordu və korpus komandirinin cavab verəcəyi suallar bunlardır:

– Əks-hücumun icrası mümkün mükündürmü, yoxsa



**ARA XƏTLƏRDƏ YENİDƏN DÜZÜLÜŞƏ AÇILMANI LÜZUMLU EDƏN
BRİQADANIN ƏKS-HÜCUM PLANI (NÜMUNƏ)**

Əks-hücumların planlaşdırılması və icrası. Əks-hücumun planlaşdırılmasında düşmənin imkan və qabiliyyəti, ikinci eşelon qüvvəlerinin ehtimal edilən yerləri diqqətlə dəyərləndirilməli, ehtiyat qüvvələrin saxlandığı yerlər, yürüş yolları, hücum istiqamətləri aşkar edilməli, döyüşə giron birliliklərin gecikdirilməsi üçün lazımlı dərin əməliyyat planlaşdırılmalıdır. Briqada səviyyə-

girməni müəyyən etmək üçün ehtiyat qüvvələrdən istifadə edilməlidir?;

– əks-hücum nə zaman və harada icra edilməlidir?;

– birdən çox girmə olduğu halda, hansına hücum edilməli və hansı tixanmalıdır.

Əgər ordu ya da korpus komandiri əks-hücumun imkan daxilində olduğuna qərar verib, sə-



müvəffəqiyəti əldə saxlamaq üçün əldə olan bütün qüvvələrdən tam gücü ilə əks-hücumda istifadə etməlidir. Ehtiyat qüvvələrin hissə-hissə istifadəsinə yol vermək məqsədə uyğun deyil. Başqa amillərlə birlikdə müvəffəqiyət basqına, sürətə, cəsarətə bağlıdır. Ordu və korpus komandirləri nüvə silahları daxil olmaqla, əldə olan bütün ehtiyatları döyüşə cəlb edə bilər. Ordu və korpus komandirləri üçün ən çətin xüsusiyyət, əks-hücumun nə vaxt ediləcəyinə qərar verməkdir.

Ordu və korpus komandirləri ehtiyat qüvvələri döyüşə cəlb etməyi gecikdirən şərtləri çox yaxşı qiymətləndirməlidirlər. Əks-hücum qərarı, ehtiyat qüvvələrin döyüşə girməsindən əvvəl yürüş və hücum hazırlıqları üçün lazıim gələn vaxt dəqiq hesablanmalıdır. Ehtiyat qüvvələrin vaxtından əvvəl döyüşə girməsi düşmən üzərində istənilən təsirin olmamasına və ya daha sonra genişlənəcək daha təhlükəli bir vəziyyət üçün lazıim olan ehtiyat qüvvənin boş yerə istifadəsinə səbəb ola bilər. Ehtiyat qüvvələrin istifadəsində döyüşə girməyən birliklərdən və ya ciddi təhlükə altında olmayan bölgələrdəki birliklərdən sürətlə yeni bir ehtiyat təşkil edilməlidir.

Ordu ya da korpus komandiri hal-hazırkı vəziyyət və düşmən qüvvələri haqqında düzgün, eyni zamanda daimi xəbər almaq imkanına malik olmalıdır. Ordu ya da korpus komandirləri müdafiə mərhələsindəki qüvvələrin düşmənин döyüşə girişini müəyyən edib-etməyəcəyini və nə qədər müddətə aşkar edəcəyini, ehtiyat qüvvələrin hü-

cum üçün nə qədər vaxta ehtiyacı olduğunu bilməlidir. Bundan başqa, irəliləyən düşmən qüvvəsi, irəliləmə sürəti, güc-ləndirmə imkan və qabiliyyəti ilə düşmənin taktiki doktrina və döyüş üsulları mövzusunda da məlumat sahib olmalıdır.

Əks-hücum düşmən hücumunun yavaşlığı, dayandırıldığı ya da düzülüşünün pozulduğu zaman icra edilir. Bununla bərabər, əks-hücum üçün əvvəlcədən təyin edilmiş şərtlərə əməl etmək lazımdır. Hücum edən düşmənin müvəffəqiyət

əldə etməsinə, qüvvələrini yenidən qruplaşdırmasına imkan vermədən vaxtında əks-hücum icra edilməlidir.

Bir neçə yerdən eyni vaxtda bizim mövqeyə girmə olarsa, ordu ya da korpus komandirləri bu mövqeyə girmələrə son qoymaq məcburiyyətində qala bilər. Belə bir vəziyyətdə, ən böyük təhlükə təşkil edən bizim mövqeyə girmənin hansı olduğu təyin edilir və ehtiyat qüvvələr vasitəsilə bu təhlükəni aradan qaldırmaq məqsədilə döyüşə girilir. İkinci dərəcədəki (nisbətən təhlükəli) girmələrin qarşısının alınmasına kömək etmək məqsədilə ehtiyatın bir hissəsi birinci xətt birliklərinin tabeliyinə verilə və ya nüvə silahları ilə zərərvurma təşkil edilə bilər. Girmənin cinahlarına əks-hücumu etmək, düşmənin məhv edilməsinə ən yaxşı şəkildə imkan verdiyi üçün, daha məqsədə uyğun sayılır. Vaxt, yer, ərazi vəziyyəti, manevr sahəsi və düşməninin hücum qüvvəsi ilə əks-hücum qüvvəsinin yanına vurma qabiliyyəti düşüncəsi, girmənin yanına hücumu məqsədə uyğun sayır. Nüvə və kimyəvi silahların istifadəsi, düşmən müqavimətini qırmağa kömək edir. Ordu ya da korpus komandirləri əks-hücumu və ya mövcud əks-hücum planlarından birini vəziyyətə görə dəyişdirərək tətbiq edir. Əks-hücum başladığdan sonra bütün imkanlar bunun üçün istifadə edilməlidir. Əks-hücum edən qüvvə tapşırığını tamamladıqdan sonra, ehtiyat olaraq öz əsl ya da dəyişdirmə mövqelərinə çəkilə bilər, geri alınan əsas döyüş sahəsinin işğalı və müdafiəsi tapşırı-

ğını ala bilər və ya girmənin ortadan qaldırılması ilə yaranan müvəffəqiyyətdən faydalana bilər. Əks-hücum müdafiədə təşəbbüsü ələ keçirmək və qəti nəticəyə gəlmək üçün müdafiənin əsas qaydasıdır. Əks-hücumun planlaşdırılması tez başlayır və müdafiə planlaşdırılmasının başqa mərhələlərilə birlikdə daima genişləndirilir. Əks-hücumun istiqamətləndirilməsi və idarəsi, tətbiq edilməkdə olan müdafiə şəklinə bağlı olaraq dəyişə bilər. Lakin həm oynaq müdafiədə, həm də mövqə müdafiəsində planlaşdırılma metodu əsasən eynidir. Oynaq müdafiədə böyük bir ehtiyatın ən az itki ilə idarə edilməsi əks-hücumun müvəffəqiyyəti üçün əsasdır.

Əks-hücum planları hər bir əsas yaxınlaşma istiqamətində düşmənin bizim mövqeyə girməsini nəzərə alacaq şəkildə hazırlanır. Əks-hücum planlaşdırımları, tabelikdəki komandirlər tərəfindən geniş planlaşdırma imkanı verən vaxtı təmin edəcək şəkildə tabelikdəki birlik komandırına bildirilir. İmkan olduğu zaman müdafiə planı ilə birlikdə paylanır. Kəşfiyyat, yolların seçilməsi, zaman və yer amillərinin təyin edilməsi və əsl döyüş sahəsi birlikləri ilə koordinasiya daxil olmaq üzrə geniş əks-hücum planlaşdırılması ehtiyat komandirinin məsuliyyətidir.

Əks-hücum planı aşağıdakı ehtimallara əsaslanır:

Girmənin böyüklüyü və yeri, mövcud girmənin genişliyi əsas olaraq ərazi, düşmən taktikası və doktrinası nəzərə alınaraq müəyyən edilir. Hərəkətin dərinlik dərəcəsi, ərazi, bölmənin planları və bizim mövqeyə girmə bölgəsi daxilində olduğu ehtimal edilən düşmən qüvvəsinin böyüklüyü ilə göstərilir. Bu bölgənin sərhədləri və eyni zamanda əks-hücum edəcək birliklərin hücumu çıxış xətti qəbul edilə bilər.

Düşmənin bizim mövqeyə girməsinin genişliyi hücum edən düşmən briqadasının cəbhə genişliyi 4-16 km ola bilər. Qəbul edilə bilən girmənin maksimum dərinliyi isə əraziyə bağlı olmaqla bərabər, normal olaraq ƏMX-də olan briqadının ehtiyat qüvvələrini keçməməlidir.

Əks-hücumun əmr və idarəetmə əlaqəsi, əks-hücumda iştirak edən bütün qüvvələri əks-hücum idarə edəcək bir tək komandirin əmr və ida-

rəetməsində saxlayacaq şəkildə təşkil edilməlidir. Əks-hücumun icra ediləcəyi sahə içində qalan müdafiə bölgələrindəki qüvvələr, əks-hücum başa çatana qədər əsas əmr idarəetmə zənciri nəzərə alınmadan əks-hücumu idarə edən komandirin tabeliyinə verilməlidir. [1.159]

Korpusun əks-hücum planı əhatə edir:

- fərz edilən düşmənin bizim mövqeyə girmələrini;

- hücumakeçmə xətti: hücumakeçmə xətti korpus tərəfindən planlaşdırma məqsədilə göstərilən bir xətdir. Hədəflə ortaq fikir edildiyi zaman əks-hücum istiqamətinin müəyyən edilməsinə yaranan bir tədbir olaraq da istifadə edilə bilər. Əks-hücumda dəqiq istifadə edilən hücum çıxış xətti nadir hallarda planlaşdırımda istifadə edilən hücumakeçmə xətti ilə eynidir;

- hədəf: ehtiyata uyğun olduğu şəkildə bir vəzifə, bir hədəf ya da irəliləmə sərhədi verilir;

- ara xətləri: ehtiyat qüvvələr ilə bölgəsinə girən birləşmə arasında ara xətləri təyin edilir;

- hücum istiqaməti (ya da irəliləmə xətti): hücum istiqamətinin verilməsi, korpus səviyyəsində normal olaraq çox məhdudlayıcı bir nəzarət tədbiri olaraq görülsə də lazımlı gəldiyində bir hücum istiqaməti əmri edilə bilər;

- idarəetmə və nəzarət: əks-hücum bölgəsinə və ya sektoruna əmr, idarəetmə və güclərin birləşdirilməsi təlimatı normal olaraq əmr edilir;

- ehtiyat qüvvələr: döyüşə girmiş korpus ehtiyatı əks-hücumda istifadə ediləcəyi zaman korpus ehtiyatının yenidən təşkilinə aid təlimat normal olaraq planda göstərilir.

Əks-hücumda istifadə ediləcək nüvə silahları ilk öncə korpus ehtiyatının bir hissəsidir. Əks-hücum qüvvəsinin əlində mövcud olan atış sistemi, bu sistemin növünə görə silah ədədi təyin edilir. Manevr ilə nüvə silahlarının geniş şəkildə birləşdirilməsi, planlaşdırmanın təşkilinə görə təmin edilir. [1.162]

Əsas döyüş sahəsi birinci xətt birlikləri eşelonundakı briqadanın əks-hücumu. Əks-hücum, müdafiənin əsas hissəsidir. Əks-hücumun planlaşdırılması əvvəlcədən başlayır və müdafiə planlaşdırılmasının digər mərhələləri ilə birlikdə davamlı olaraq təkmilləşdirilir. Əks-hücum istiqamətləndirilməsi və idarəolunması, tət-

biq edilməkdə olan müdafiə qaydası ilə bağlı olaraq dəyişir.

Əks-hücumun planları, hər əsas yaxınlaşma istiqamətindən hücumu gözlənilən böyük bir düşmən girişinin qarşısını alacaq şəkildə hazırlanır. Qəbul edilən bir düşmən girməsinin qiyamətləndirməsində nəzərə alınacaq başlıca amillər, yaxınlaşma istiqamətində düşmənin istifadə edə biləcəyi qüvvə, girmə bölgəsindəki ərazi-nin xüsusiyyəti, birinci xətt bölgəsindəki qüvvənin girməyə nəzarət edəbilmə qabiliyyəti, ehtiyat qüvvəsi, müqavimət qabiliyyəti və tərkibidir. Hər girmənin briqadanın tapşırığına göstərəcəyi təsir, bu girmələr üçün aparılacaq əks-hücum planlarının hazırlanmasındaki əhəmiyyətlik ardıcılığının əsasını təşkil edir. Əks-hücum planları briqada tərəfindən hazırlanır və tabelikdə olan komandirlər tərəfindən təfsilatlı planlaşdırılmaya imkan verəcək vaxtı ayıra biləcək şəkildə tabelikdə olan birlik qərargahlarına yاخımlanır. İmkan olduğu təqdirdə əks-hücum planları müdafiə planları ilə birlikdə paylanır. Kəşfiyyat, yolların seçilməsi, vaxt və yer amillərinin təyin edilməsi və birinci xətt birlikləri ilə koordinasiya da daxil olmaqla, əks-hücumun təfsilatlı planlaşdırılması ehtiyat komandirinin borcudur. Ehtiyat qüvvəsi komandiri, ərazi və planlaşdırılan əks-hücumun döyüş qaydası haqqında məlumatla malik olar-olmaz, yoxlama məşqlər keçirməlidir. Bu məşqlərin yekununda ehtiyat komandiri: nəzarət, koordinasiya, dəstək və döyüş planında lazımı dəyişiklikləri edir. Bundan sonra əks-hücum planı, mümkün qədər qısa müddətdə ən mükəmməl şəkilə salınır. [2.200]

NƏTİCƏ

Azərbaycan Respublikasının Silahlı Qüvvələri hal-hazırda atəşkəs rejimi şəraitində müdafiə əməliyyatları aparır. Qoşunlarımızın uzunmüddətli müdafiə şəraitində döyüş tapşırıqlarını yeri-nə yetirmələrinə baxmayaraq, əsas vəzifəmiz işgal altında olan torpaqlarımızı azad etmək və düşməni cəzalandırmaqdır. Bu vəzifəni reallığa çevirmək məqsədilə Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin birləşmə və hissə-

lərinin müasir silah və texnikalardan bacarıqla istifadə etməklə hücum (əks-hücum) imkanlarını daim inkişaf etdirməlidirlər.

ƏDƏBİYYAT

1. Ordu və Korpus əməliyyatı (böyük hərbi birləşmələr). Bakı, 2005
2. Tank və motoatıcı briqada döyüşü. Bakı, 2012
3. Atıcı briqada. Bakı, 2012

РЕЗЮМЕ

УСОВЕРШЕНСТВОВАНИЕ И РАЗВИТИЕ ПЕРЕХОДА ИЗ ОБОРОНЫ В КОНТР-НАСТУПЛЕНИЕ

С. ШАХВЕРДИЕВ

Статья направлена на усовершенствование и развитие перехода из обороны в контр-наступление. В статье раскрыты важные информации в проведении контр-наступательных операций в современных условиях. Полагаясь на источники использованные в статье можно сказать что усовершенствование тактики подготовки и ведения наступательных и контр-наступательных операций очень важно.

SUMMARY

IMPOVING AND DEIELOPING THE CROSSING FROM DEFENCE TO THE COUNTER-ATTACK

S. SHAHVERDIYEV

This article directed for impoving and deieloping the crossing from defence to the counter-attack. İn article was showed the main informations in modern situations in the ledding of counter-attack operations. Based to the sources which was used in this article we can say that impoving tactics of preparation and of ledging attack and counter-attack operations very important.

HÜCUM ƏMƏLİYYATINDA DÖYÜŞÜN İDARƏEDİLMƏSİ. QƏRARGAHDA İŞİN TƏŞKİLİ

Mayor İsmayıł MƏDƏTOV

SİLAHLI QÜVVƏLƏRİN HƏRBİ AKADEMİYASI

Açar sözlər: hücumun aparılması, atəşlə zərərvurma, qarşılıqlı fəaliyyət, qruplaşma, idarəetmə, qərargah.

Ключевые слова: ведение наступления, огневое поражение, взаимодействие, группировка, управления, штаб.

Keywords: conducting assault war, destroying by fire, mutual liaison, grouping, command and control, staff.

E-mail: İsmail madatov@mail.ru

ya yerlərini müəyyən etmək;

– düşmənin hücum hazırlıqlarını və planlarını pozmaq.

**HÜCUM ƏMƏLİYYATI
ZAMANI QƏRARGAHIN
VƏZİFƏLƏRİ**

Hücumun əsas məqsədi düşmən qüvvələrini və dəstək verən qüvvələri məhv edərək və ya dağdıracaq düşmənin möglüb olmasını təmin etməkdir. Hücumun müdafiədən ən böyük fərqi təşəbbüsün əldə saxlanılmasıdır. Müasir döyüslərdə təşəbbüs əvvəlcədən ələ keçirilməli və mümkün olduğu qədər əldən verilməməlidir. İmkan daxilində isə düşmən qüvvələrinə birbaşa hücum etməkdən çəkinmək lazımdır. Bunun əvəzinə düşmənlə təmas vəziyyətində olan qüvvələr, düşmənin əsas qüvvələrinin diqqətini atəş və manevr ilə öz üzərinə çəkərkən korpus və ya ordu ehtiyatları hücumu davam etdirməlidir. Xüsusilə hücumda, əsas hücumun icra ediləcəyi yer və vaxt məsələsində düşmənin aldadılmasına əhəmiyyət verilməlidir.

Hücum əməliyyatı aşağıda göstərilən məqsədlər üçün icra edilir:

- əməliyyata təsir göstərə biləcək bölgə və ya ərazini ələ keçirmək və ya təhlükəsizliyi təmin etmək;
- düşmənin əlavə qüvvə almasını və döyüşü davametmə qabiliyyətini ortadan qaldırmaq;
- düşməni aldatmaq və ya yanlış bir istiqamətə yönəndirmək;
- düşmən qüvvələrinin bir hissəsini ayırmaq və

Hücum əməliyyatının gedişində qərargah yuxarı qərargahla, tabeçilikdə və qarşılıqlı əlaqədə olan qərargahlarla arasıkəsilmədən əlaqə saxlamalı, şərait haqqında məlumatların operativ əldə edilməsini, toplanılmasını və təhlilini aydınlaşdırılmalı, öz qoşunlarının vəziyyətini və hərəkət xarakterini bilməlidir. Qoşunların idarə edilməsində komandirin gündəlik fəaliyyətini təşkil etməli, yaranmış məsələlərə uyğun qərarın dəqiqləşdirilməsi üçün lazımi məlumatları hazırlamalı, növbəti tapşırıqların yerinə yetirilmə üsulunu təyin etməli və işləməlidir. Qoşunlara dəqiqləşdirilmiş və yeni tapşırıqların vaxtlı-vaxtında çatdırılması, onların yerinə yetirilməsinin təşkili və nəzarətini planlamalıdır. Yuxarı qərargaha qəbul edilmiş qərar, qoyulmuş tapşırıqlar və onların yerinə yetirilməsi haqqında məruzələr edilməlidir. Qoşunlar arasında güc və vasitələrlə qarşılıqlı əlaqənin saxlanması, pozulma halları olarsa bərpasını təşkil etməlidir. Qoşunların döyüş qabiliyyətinin bərpasının planlaşdırılmasını təşkil etməli, şəxsi heyət, silah və texnika itkilərinin, raketlərin, döyüş sursatlarının, digər maddi vəsaitlərin qeydiyyatının aparılması və qoşun səviyyəsinə çatdırılmasını təşkil etməlidir. Öncədən gələcək əməliyyatların planlaşdırılmasını



aparmalıdır.

Bütün hallarda qərargahın idarə heyəti cavab vermelidir:

- həllədici tapşırıqların xüsusiyyətlərinə;
- yaranmış vəziyyətə;
- vaciblik və təciliyi görə, yeni yaranmış məsələlərin vaxtında təşkil edilmiş şəkildə təmin edilməsinə;
- eyni vaxtda döyüş aparan (bölmələrə) qoşunlara rəhbərliyə;
- növbəti sutkalar üçün qərarın işlənib dəqiqləşdirilməsi və növbəti tapşırıqların yerinə yetirilməsinin planlaşdırılmasına.

HÜCUM ƏMƏLİYYATI ZAMANI VƏZİYYƏT HAQQINDA MƏLUMATLARIN TOPLANILMASI, ANALİZİ, QİYMƏTLƏNDİRİLMƏSİ VƏ TAPŞIRIQLARIN DƏQİQLƏŞDİRİLMƏSİ

Hücum əməliyyatı (döyüş fəaliyyəti) zamanı vəziyyət haqqında məlumatların toplanılması, analizi və qiymətləndirilməsi fasıləsiz olaraq həyata keçirilir.

Dərhal məruzə olunan vacib məlumatlar, düşmənin vacib obyektlərinin (hədəflərin) yeri və vəziyyəti haqqında məlumatlar real vaxt miqyasında və ya faktiki vəziyyətdən minimal gecikməklə toplanılır (yığılın) və ümumiləşdirilir.

Döyüş fəaliyyətlərinin gedişində verilən döyüş sərəncamları qısa, aydın olmalı və özündə eks

etdirməlidir:

- düşmənin qiymətləndirilməsin-dən qısa nəticələri və ehtimal olunan hərəkət xüsusiyyətini;
- birləşmənin (hissənin) tapşırığını;
- qoşuların tapşırığını;
- yuxarı rəislərin, həmcinin qarşılıqlı əlaqədə olan qoşunların güc və vasitələrlə birləşmənin (birliyin) maraq dairəsində həyata keçirilən tədbirləri;
- hərəkətə hazırlıq müddətini.

HÜCUM ƏMƏLİYYATI ZAMANI DÜŞMƏNƏ ATƏSLƏ ZƏRƏRVURMANIN TƏŞKİLİ

Hücum əməliyyatı qoşun növü qərargahlarını cəlb etməklə, qoşun qərargahları şəraitə və komandirin qərarına əsasən, kütləvi atəş zərbələrinin endirilməsində düşmən tələfatını və çox vacib əməliyyat tapşırıqlarının yerinə yetirilməsini daim planlaşdırır və təşkil edirlər.

İlk növbəli obyektlərə cəmləşdirilmiş atəş və zərbələr endirməklə, qərargah düşmən obyektlərinin tələfatının kəşfiyyatını təşkil edir, nəticələri ümumiləşdirir, atəş tələfatının planını dəqiqləşdirir, zərbələrin endirilməsi, əmrlərin ötürülməsini təşkil edir.

Zərbələr endirilən zaman qərargah və atəslə zərərvurma planlama qrupu, qoşun növü qərargahları, cəbhə aviasiya qoşunları vasitəsilə alınmış və müxtəlif səbəblərə görə alınmamış raket və artilleriya atışlarını, aviasiya zərbələrini nəzərə alaraq, nişanalma istiqamətinin dəyişməsini təşkil edir, tələfatın nəticəsini qiymətləndirir və komandirə məruzə edir.

Lazım gəldikdə gələcək kütləvi atəş zərbələrini qərargah, qoşunların güc və vasitələrinə görə, əməliyyat planına müvafiq olaraq planlaşdırır və keçirir. Qərargah hər bir cəmləşdirilmiş atəş zərbələrini, atəslə zərərvurma, planlama qrupunu, raket və artilleriya, cəbhə-aviasiya qoşunlarını diqqətə alaraq tələfata uğranacaq obyekt və hədəflərin vəziyyətini müəyyən edir və dəqiqləşdirir. Zərbəendirmə cədvəlini işləyir, icraçılara tapşırıqları çatdırır, qoşunların güc və vasitələrinin hərəkətə vaxtında hazırlanmasını təmin edir. İlk

atəş zərbəsinin nəticələrinin yekunları və yenidən aşkar edilmiş obyektlərin məhv edilməsi haqqında təklifləri qərarın qəbul olunması üçün komandirə məruzə edilir.

HÜCUM ƏMƏLİYYATLARI ZAMANI QARŞILIQLI ƏLAQƏNİN SAXLANILMASI

Qərargah həcum əməliyyatı (döyüş fəaliyyətlərinin) zamanı əməliyyatlarda iştirak edən qoşun növləri, xüsusi qoşunlar, qoşun qruplaşmaları, qonşu birliklər, birləşmələr, əməliyyat düzülüşü elementləri arasında fasiləsiz qarşılıqlı əlaqənin saxlanılması üçün tədbirlər görməyə və pozulma halları olduqda dərhal onu bərpa etməyə borcludur.

Qərargah daima qarşılıqlı əlaqədə olan qoşunları və qonşu bölmələri qəbul edilmiş qərarlarla məlumatlandırır, tabeçilikdə olanlara, təhkim edilmiş, dəstəkləyən qoşunlara dəqiqləşdirilmiş tapşırıqları, komandirin qarşılıqlı əlaqə üzrə əlavə göstərişlərini çatdırır. Bütün əməliyyat tapşırıqlarının həllində birgə fəaliyyət ardıcılıqlarını razılaşdırır və dəqiqləşdirir, onların yerinə yetirilməsinə nəzarət edir.

Həcum əməliyyat zamanı qarşılıqlı əlaqənin saxlanılması üçün qərargah tədbirlərin və qoşunların fəaliyyətinin nəzərdə tutulan qarşılıqlı əlaqə planının (planlı cədvəlin) yerinə yetirilməsini təşkil və nəzarət edir, zərurət olduqda konkret şərait nəzərə alaraq dəyişiklikləri icraçılara, tabeçilikdə və qarşılıqlı əlaqədə olan hissələrə çatdırır.

Həcum əməliyyatının inkişafı və qoyulmuş tapşırığın yerinə yetirilməsi ilə bağlı komandir və qərargah sistematik olaraq şərait təhlil edir, qoşunların qüvvə və vasitələrinin növbəti tapşırıq üçün birgə fəaliyyətlərinin üsul və ardıcılığını işləyir, onların qüvvələrini razılaşdırır, qarşılıqlı əlaqənin xəbərdarlığını, hədəfgöstərmənin və yönəlmənin qarşılıqlı əlaqə ardıcılığını dəqiqləşdirir. Yaranmış şərait nəzərə alaraq, bilavasitə hazırlanmış zamanı və bütün razılaşdırılmış əməliyyatların gedişində, xüsusilə qarşılıqlı əlaqə qaydasına nəzarət edilir və dəqiqləşdirilir.

Həcuma keçdikdə qərargahın əsas tapşırığı bunlardır:

- düşmənin dəqiq vəziyyətinin və imkanlarının

aşkar edilməsi, aktiv və fasiləsiz kəşfiyyatın aparılması;

- vəziyyətin hərtərəfli qiymətləndirilməsi, qoşunların əks-hücumu keçməsi üçün dəqiq vaxtin hesablanması, əməliyyatın birinci günü tapşırıqların dəqiqləşdirilməsi;

- açılmağa başlamaq üçün siqnalların ötürülməsi;

- cəmlənmiş atəş zərbəsinin endirilməsi, atəş hazırlığının başlanması;

- düşmənin qabaqlayıcı zərbələrin pozulması üçün tədbirlərin təşkili və həyata keçirilməsi.

Həcum əməliyyatları zamanı yaranmış şəraitə əsaslanaraq birləşmələr qərargahı qərarın dəqiqləşdirilməsi üçün təkliflər işləyir. Düşmənin vacib qruplaşmalarının darmadağın edilməsini, birbaşa ələ keçirilməsini, yaxud müdafiə hüdudlarının yarılmamasını, ikinci eşelonun və ehtiyatları döyüşə daxilətmənin təmin edilməsini, yüksək tempin saxlanılması və qoşunların hücumlarının fasiləsizliyinin təmin edilməsini, su maneələrinin birbaşa döyüşlə keçilməsini, desant fəaliyyətlərinin mütəşəkkil keçirilməsini, düşmənin əks-zərbələrinin dəf edilməsi və əldə edilmiş nailiyyətlərin davam etdirilməsini təşkil edir.

Öğər hückuma keçid düşmən mühafizəsinin yarılması ilə həyata keçirilirsə, həmçinin sonrakı müdafiə hüdudlarının yarılmamasını təmin etmək üçün birləşmələr qərargahı qabaqcadan hüdudların xüsusiyyətlərini, onun mühəndis texniki təchizatını, müdafiə olunan düşmən qoşunlarının qruplaşmasını və tərkibini təyin edir.

Bu səbəbdən qərargah yarımanı təşkil etmək üçün aşağıdakı təklifləri hazırlayırlar:

- yarmaya cəlb olunan qoşunların tərkibini;
- onların düzülüşü və qoşunların tapşırıqlarını;
- atəşlə məhvətmənin təşkili qaydalarını.

QOŞUNLARIN YENİDƏN QRUPLAŞDIRILMASI

Yenidən qruplaşma zamanı qoşunlarla idarəetməni təşkil edərkən korpus qərargahı konkret şəraitdən asılı olaraq yenidən qruplaşma planını dəqiqləşdirir, hər sutkalıq keçid üçün dəqiqləşdirilmiş tapşırıqları qoşunlara çatdırır, yenidən qruplaşmaya və onun təminatı üzrə tədbirlərin yerinə yetirilməsinə nəzarət edir.

Düşmən tərəfindən qoşunlara zərbələrin endiril-

məsi zamanı qərargah borcludur:

- şərait barəsində məlumatlar toplamağa;
- vəziyyəti qiymətləndirmək və qoşunların döyüş qabiliyyətinin saxlanması, hərəkət marşrutunun, xüsusilə dincəlmə rayonlarının, yol qovşaqlarının qorunmasını və su maneələrindən keçidləri təşkil etməyə;
- dağıntılar, kütləvi maneələr və daşqınlar olan rayonlarda, zəhərlənmiş ərazilərdən və yanğın mənbələrindən yan keçmək yollarını və qoşunların çıxarılma qaydalarını təyin etməyə;
- son cəmləşmə rayonuna qoşunların vaxtında irəliləməsinin təminatı üzrə hesablamarı dəqiqləşdirməyə.

POZULMUŞ İDARƏETMƏ VƏ QOŞUNLARIN DÖYÜŞ QABİLİYYƏTİNİN BƏRPASININ TƏŞKİLİ

Hücum əməliyyatları zamanı qoşunlarla idarəetmənin davamlılığını və fasıləsizliyini təmin etmək üçün qərargah borcludur:

- idarəetmə məntəqələrinin düşmənin aviasiya, raket, uzaqmənzilli artilleriya silahlarından etibarlı mühafizəsi tədbirlərini, gizliliyi, vaxtında və mütəşəkkil hərəkəti təmin edən tədbirləri həyata keçirməyə;
- idarəetmə məqsədlərinin qarşılıqlı əvəzolunmasını təmin etməyə və idarəetmə məntəqəsin-dən digərinə qoşunların vaxtında ötürülməsi tədbirlərini nəzərə almağa;
- davamlı rabitəni, qoşunların avtomatlaşdırılmış idarəetmə sistemlərinin etibarlı işini təşkil və təmin etməyə;
- idarəetmə sistemi və vasitələrinin radioelektron mühafizəsini və düşmənin texniki kəşfiyyat vasitələrinə əks-təsir tədbirlərini pozulmuş idarəetmənin bərpası tədbirlərini planlaşdırmağa və həyata keçirməyə.

Şəraitin qiymətləndirilməsi və aparılmış hesablamalara əsaslanaraq qərargah rəisi qoşun növləri, xüsuslu qoşun və xidmət rəisləri, komandırın maddi-texniki təminat üzrə müavini, komandırə sonrakı fəaliyyət üçün qərarın qəbulu məqsədilə öz nəticə və təkliflərini məruzə edirlər.

Eyni zamanda sonrakı fəaliyyətlərin niyyətinə uyğun qoşunların döyüş qabiliyyətinin bərpası üzrə tədbirlər planlaşdırılır və yerinə yetirilməsi

təşkil olunur.

Qoşunların döyüş qabiliyyətinin bərpası planında göstərilir:

- döyüş qabiliyyətinin bərpası haqqında tapşırıqlar;
- idarəetmə sistemləri;
- qoşun qruplaşmaları;
- aviasiyanın və onun yerləşdiyi aerodromların hava hücumundan müdafiəsinin, kommunikasiya və arxa cəbhənin bərpa qaydaları;
- döyüş qabiliyyətini itirmiş birinci eşelon hissələrinin, ikinci eşelonun və ehtiyat hissələrin əvəzolunma qaydası və vaxtı;
- nüvə və kimyəvi basqın zamanı qoşunların fəaliyyət rayonlarında potensial təhlükəli obyektləri;
- dağıntıların nəticələrinin aradan qaldırılması ardıcılılığı.

Hər bir tədbir üzrə bərpa üçün zəruri olan qüvvə və vasitələr, resurslar, icraçılar və işlərin yerinə yetirilmə vaxtı təyin edilir. Qoşunların döyüş qabiliyyətinin bərpası planına əsasən qərargah sonrakı əməliyyatların təşkili üsullarını dəqiqləşdirir, yenidən planlaşdırır, yeni qruplaşmaların yaradılması üçün qoşunların, qüvvə və vasitələrin yenidən qruplaşdırılmasını təşkil edir. Yaranmış şəraitə uyğun olaraq qüvvə və vasitələr birlik (birləşmələr) və qruplaşmalar arasında yenidən bölüşdürülr. Bu zaman qərargah qarşılıqlı əla-qənin və idarəetmənin təşkilini təmin edir.

NÖVBƏTİ ƏMƏLİYYATLARA HAZIRLIQ

İllkin əməliyyatların aparılması ilə birgə, növbəti əməliyyatlara hazırlıq elə aparılır ki, əməliyyatın fasiləsi olmadan növbəti əməliyyata başlamaq mümkün olsun. Ayrı-ayrı hallarda növbəti əməliyyatlara hazırlığı tamamlamaq üçün qoşunlar müvəqqəti ələ keçirilmiş hüdudlarda möhkəmləndirilir. Bu zaman qərargah yaranmış qısa əməliyyat fasiləsindən qoşunların yerində qruplaşmasının planlaşdırılması, onların döyüş qabiliyyətinin bərpası və zərbə qruplaşmalarının yaradılması üçün istifadə edir.

Qərargah ehtimal olunan qarşidakı fəaliyyətlərin xüsusiyətini nəzərə alaraq birlik komandırı və növbəti əməliyyat hazırlığı üçün təkliflər hazırlanır və onları yuxarı rəisə təqdim edir.

Sonrakı əməliyyat hazırlığına komandır, qərarğah cəbhəsindən əməliyyat direktivi, döyüş sərəncamı, yaxud yuxarı komandırın göstərişlərini aldıqdan sonra başlayır.

Növbəti əməliyyatlara hazırlıq zamanı komandır və qərargahların işinin təşkili, məzmunu, arдicilliгi üsulları şəraitə və eyni zamanda cari döyüş əməliyyatlarına rəhbərlik zərurəti ilə təyin edilir. Alınmış tapşırıq əsasən qərargah şərait haqqında son məlumatları toplayır və ümumiləşdirir, bir neçə variantla onun dəyişilmə ehtimalı üzrə hesabatları və təklifləri hazırlayır. Növbəti əməliyyatların planlaşdırılması üçün qərargahın tərkibindən qoşun növlərinin, xüsusi qoşunların qərargahlarını, silahlanma, arxa cəbhə və digər xidmətlərin zabitləri ilə gücləndirilmiş ümumi əməliyyat qrupu ayrılır və əməliyyatların idarə edilməsi ilə bərabər cədvələ əsasən, xüsusi ayrılmış vaxtla növbəti əməliyyatların planlaşdırılması üzrə işləyir.

Şərait imkan verdikdə komanda məntəqəsinin əsas (KM) vəzifəli şəxsləri növbəti əməliyyatların planlaşdırılması ilə məşğul ola bilərlər. Cari döyüş əməliyyatlarına rəhbərlik isə komandır müavininin başçılığı altında ehtiyat komanda məntəqəsinin (EKM) döyüş heyətinə həvalə edilir.

Əsas planlaşdırma sənədlərinin sayı azaldılır. Qoşunlara növbəti əməliyyatlar üçün tapşırıq elə hesabla qoyulur ki, tabelikdə olan komandirlərə, qərargahlara və qoşunlara fəaliyyət hazırlığı üçün zəruri vaxt qalsın.

NƏTİCƏ

Nəticə olaraq bildirirəm ki, müasir döyüş əməliyyatlarının planlaşdırılması, hazırlığı və keçirilməsi zamanı hücum əməliyyatlarının gedişi dövründə idarə heyətinin işinin təşkili əsas xüsusiyətlərdən biri olacaqdır. Hərb tarixinə nəzər salıqda, keçmiş döyüşlərin təcrübəsi göstərir ki, idarə heyətinin işinin təşkili komandırın düzgün qərar qəbul etməsində böyük rol oynayır. Döyüşü idarə heyətinin işinin yüksək səviyyədə təşkili zabitlərin yetərincə peşəkarlığa malik olmasından, idarə heyətinin bacarıqla və müstəqil şəkildə planlama aparmasından bilavasitə asılıdır. Qərarğah araştırma aparmalı, komandırı məlumatla

təmin etməli, koordinasiya yaratmalı və lazımi informasiyanı komandırın düzgün qərar verəcəyi istiqamətə yönəltməli, dolğun təkliflərlə çıxış edərək qərarvermə fəaliyyətinə kömək etməlidir. İdarə heyətinin toplanılan məlumatları qısa zaman içərisində düzgün qiymətləndirməsi və istənilən şəraitdə qarşıya qoyulmuş tapşırıqları yeri-nə yetirməsi, hücum əməliyyatlarının müvəffəqiyyətlə başa çatması üçün vacib amillərdən birlidir.

ƏDƏBİYYAT

1. Quru qoşunların döyüş nizamnaməsi. I hissə. Bakı, 1995
2. Ordu və Korpus əməliyyatı. Bakı, 2005
3. Hücum əməliyyatının gedişi dövründə döyüşün idarə edilməsi zamanı qərargahın işinin təşkili. MT-101-5. Ankara, 1993

РЕЗЮМЕ

ОРГАНИЗАЦИЯ РАБОТЫ ШТАБА ПО УПРАВЛЕНИЮ БОЕВЫХ ДЕЙСТВИЙ В ХОДЕ НАСТУПАТЕЛЬНОЙ ОПЕРАЦИИ И. МАДАТОВ

В этой статье рассмотрены и расскрыты общие обязанности офицеров штаба, повышение устойчивости управления подразделениями, сбор, анализ и оценка сведений об обстановке, организация взаимодействия между управлением бригады и подразделениями, управление войсками, уточнение и успешное выполнение задач в ходе наступательной операции.

SUMMARY THE NATURE AND CONTENT OF LEADSHIP I.MADATOV

Work of briqades staff during command and control of battle in assault In this essay has been examined and described staff duties, sustaining of command of the forces, gathering information abour the situation, analyzing, valuation, interconnection, command, clarification of duties in order to achieve their mission of military formation during the defensive war.

MÜŞTƏRƏK ƏMƏLİYYATIN ÜMUMİ ƏSASLARI

Polkovnik-leytenant Əflatun NURƏLİYEV

SİLAHLI QÜVVƏLƏRİN HƏRBİ AKADEMİYASI

Açar sözlər: müştərək əməliyyat, dəniz əməliyyatı, müştərək döyüş.

Ключевые слова: совместная операция, морская операция, совместный бой.

Keywords: joint lovel operation, maridime, montime operation, joint.

E-mail: eflatun nureliyev@mail.ru

MÜŞTƏRƏK ƏMƏLİYYAT

Müştərək əməliyyat, bir dövlətə məxsus olan quru, hərbi dəniz və hava qoşunlarından bir neçəsinin və ya hər hansı böyüklikdəki qüvvələrin bir komandırın idarəsi altında icra etdikləri əməliyyatdır.

Müştərək hədəfin istənilən vaxtda ələ keçirilməsi qüvvələrin səylərinin birləşdirilməsi və hədəf üzərinə yönəldilməsi ilə mümkündür. Təkmilləşən texnologiya qüvvələrin imkanlarını artırduğu qədər təhlükəni də artırır. Bu səbəblə əməliyyat sahəsində müştərək cəhd'lər göstərilməsi zamanı istifadə edilən qüvvələr arasında qarşılıqlı müdaxilənin qarşısını alan və qarşılıqlı dəstək-

lə təmin edərək əməliyyatın effektivliyini artıran tədbirlər görülməlidir. Bu məqsədlərin icrası üçün birdən çox qüvvənin döyüş qabiliyyətinə ehtiyac olan tapşırığın həyata keçirilməsi lazım olduqda, müştərək komandanlıq təşkil edilərək idarənin vahid rəhbərlik altında olması təmin edilməlidir.

MÜŞTƏRƏK ƏMƏLİYYATIN NÖVLƏRİ

Baş qərargahın əmrləri ilə bir qüvvənin və ya təşkil ediləcək müştərək xüsusi tapşırıq qüvvəsi, komandanlığın əmr və tabeçiliyində olan digər qüvvələrin əmrinə, əməliyyat tabeçiliyinə və ya əməliyyat nəzarətinə verilməsi ilə icra edilən əməliyyat da müştərək əməliyyata daxildir.

Quru-dəniz və desant əməliyyatı heyətlərində müxtəlif qüvvələrin olması müştərək əməliyyatın tipik nümunəsi hesab edilir.

Daxili təhlükəsizlik əməliyyatı, qeyri-nizami



ŞƏKİL 1. MÜŞTƏRƏK QÜVVƏLƏRİN ƏMR VƏ İDARƏETMƏ ƏLAQƏSİ

döyüş və xüsusi əlamətə malik olan müştərək əməliyyat kimi icra edilmələri uyğun olan əməliyyat növləridir.

Müştərək komandanlığın təşkilində əmr və idarəetmə əlaqəsi bu fəaliyyətin təşkili əmrini verən orqan tərəfindən müəyyənləşdirilir və bu əlaqə tam tabeçilik, əməliyyat tabeçiliyi və ya əməliyyata nəzarət formalarından biri olur. Əmr və idarəetmə əlaqəsinin təyini zamanı müştərək komandanlıqla verilən tapşırıq, vəziyyət, vaxt, əməliyyat bölgəsi və müştərək komandanlıq üçün ayrılaceq birliklərin imkan və qabiliyyətləri nəzərə alınır.

Bir qüvvənin müəyyən hissəsini müştərək komandanlığın əmrinə, əməliyyat idarəetməsinə və ya əməliyyat nəzarətinə vermək, qüvvənin tamamlanmasına və ya digər tapşırıqlara zərər vərəcəksə, müştərək komandanlıq təsis ediləcək bu zaman qüvvələr arasındaki əməkdaşlıq və koordinasiyanın təşkili müştərək planlaşdırma və icra üçün kifayət edəcəkdir.

Müştərək Əməliyyat Doktrinası, Azərbaycan Silahlı Qüvvələrinin strateji və operativ səviyyədə icra edəcəyi müştərək əməliyyatın prinsiplərini, planlama və icrasına aid üsul və cavabdehlikləri əhatə edir. [1.187]

MÜŞTƏRƏK DÖYÜŞ

Müştərək hədəfin istənilən vaxt ələ keçirilməsi, qüvvələrin səylərinin birləşdirilməsi və hədəf üzərində üstünlüyü ilə mümkündür. Döyüş sahəsində müştərək məqsədin mahiyyəti, istifadə olunan qüvvələr arasında qarşılıqlı iş birliyini və dəstəyi təmin edərək əməliyyatın effektivliyini artırın tədbirlərin görüləmisi lüzumunu doğurur. Müştərək hədəfin əldə edilməsində yeganə vasitə olan qüvvə və ya elementlərin bir-birini tamlasdıracaq və dəstəkləyəcək şəkildə tətbiqi zəruri-dir. Bu məqsədə çatmaq üçün birdən artıq qüvvənin, yaxud elementlərin istiqamətləndirilməsi və idarə olunmasının tək əldə cəmləşdirilməsi üçün müştərək komandanlıq təşkil edərək idarəedici komandirin təyin olunması gərəklidir.

Dənizdən desantçixarma və hava-desant döyüşləri quruluşlarında müxtəlif qüvvə elementlərini yerləşdirməklə müştərək əməliyyatın tipik yega-

nə nümunəsi təşkil edilir. Daxili təhlükəsizlik fəaliyyəti, nizamsız müharibə və xüsusi xarakterli digər əməliyyatlar müştərək əməliyyat şəklinde icra edilmələri baxımından münasib olan döyüş növləridir.

HƏRBİ DƏNİZ VƏ HAVA QÜVVƏLƏRİ İLƏ KOORDİNASİYA VƏ DƏNİZDƏN DESANTÇIXARTMA ƏMƏLİYYAT PLANININ DİREKTİVİ

Dənizdən desantçixarma əməliyyat planı, icrası nəzərdə tutulan quru-dəniz əməliyyatının planlaşdırılması üçün qüvvə komandanlıqlarına və bu əməliyyat üçün təşkil ediləcək müştərək xüsusi tapşırıq qüvvəsi komandanlığına baş qərargah tərəfindən verilən əmrdir. Bu əmr quru-dəniz əməliyyatından əvvəlki və sonrakı fəaliyyətlərlə bağlı əsasları əhatə edir. Dənizdən desantçixarma əməliyyat planı bir əməliyyat əmri və ya planı şəklinde əvvəlcə mövcud olan təlimnamə şəklinde də ola bilər.

Dənizdən desantçixarma əməliyyatı üç qüvvənin iştirak etdiyi müştərək əməliyyat olduğuna görə aşağıda göstərilən cəhətlər planda ətraflı izah edilməlidir:

- müştərək xüsusi tapşırıq qüvvəsi komandanlığının təşkili və komandanlığın yaradılması;
- qüvvə ayrılması;
- dənizdən desantçixarma əməliyyatının hədəfləri;
- dənizdən desantçixarma əməliyyatının icra ediləcəyi dəniz, quru və hava sahələrinin (quru-dəniz hədəf sahəsi) sərhədləri;
- toplanma ilə bağlı əsaslar;
- dənizdən desantçixarma əməliyyatı ilə bağlı əmr, idarəetmə və koordinasiyanın əsasları;
- icrası nəzərdə tutulduğu halda digər müştərək əməliyyat növlərinin quru-dəniz əməliyyatı ilə əlaqəsi və koordinasiya əsasları;
- əməliyyatın kod adı, müvəqqəti başlama vaxtı və lazımlı olduqda hədəflərin ələ keçirilmə tarixləri;
- KQS-nin ayrılması, onlardan istifadə və nəzərətlə bağlı xüsusi nizamnamələr;
- dənizdən desantçixarma əməliyyatının döyüş, döyüş xidmət dəstəyi və bunlarla bağlı koordinasiya təlimatları;

– əməliyyatın başa çatdırılması ilə bağlı qəti təlimatın icrası nəzərdə tutulursa, növbəti müştərək əməliyyata aid ilkin məlumatlar, qüvvə ayrılması əmri və idarəetmə səviyyəsi. [2.221]

MÜŞTƏRƏK ƏMƏLİYYATIN TƏRİFİ

Dünya dövlətlərinin, böyük güclərin və beynəlxalq quruluşların təsiri nəticəsində əməliyyatın az vaxtda sona çatdırılması məcburiyyətində qala biləcəyi diqqətə alınaraq qəti nəticəli müharibə, nəticənin mümkün olduğu ən qısa zamanda əldə edilməsinə imkan verməsi baxımından müştərək əməliyyat tərzində icra edilir.

Məhdud güc istifadəsi baxımından tək qüvvənin əməliyyatına istinad edən çox xüsusi tapşırıqlar müstəsna olmaqla gələcəyin müharibələri müştərək əməliyyatlar tərzində icra ediləcəkdir.

Hədəf təyini, silah sistemlərinin mənzili və təkmilləşdirilməsindəki nəticələr, əməliyyat icra ediləcək ərazi ölçülərinin genişlənməsi və əməliyyat sürətinin artması, əməliyyatı icra edəcək qüvvələrin bir-birinin imkanlarından qarşılıqlı istifadə etməsi zərurətini ortaya çıxarırlar. Bundan başqa, bir qüvvəyə aid həmlə elementlərinin istifadə edildiyi əməliyyatda digər qüvvələrin bəzi imkan və qabiliyyətlərinin dəstəklənməsi məqsədilə istifadə zərurəti ortaya çıxa bilər. Əməliyyatın məqsədinin həyata keçməsi üçün düşmən üzərində istənilən təsirin sürətlə icrası əsasdır.

Düşmənin əks-təsir göstərmə qabiliyyətini məhdudlaşdırmaq, təşşəbbüsü ələ keçirmək və əldə saxlamaq üçün düşmən üzərində istənilən təsirin ən qısa zamanda və sürətli bir şəkildə təşkil edilməlidir. Bu məqsədlə əldə olan mövcud vasitələrdən hədəflər üzərində planlaşdırılmış şəkildə müştərək və eyni zamanda təsir edəcək şəkildə istifadə edilərək düşmənin vəziyyəti gərginləşdirilir. Bir qüvvə elementlərinin hakim rol oynadığı əməliyyatın müəyyən bir mərhələsində digər qüvvə elementləri də dəstəkləyici şəkildə istifadə edilə bilər.

Uzaqmənzilli və dəqiqliklə atan silah sistemlərinin tətbiqiquru, dəniz və hava platformalarından uzaq məsafələrə icra edilən dəqiqliq nöqtə atışlarının çox yaxından koordinasiya edilməsini, qüvvə elementləri arasında daha yaxın bir iş birliliyi saxlanılmasını və dolayısıyla müştərək əməliyyatın

icra edilməsinin vacibliyini ortaya çıxarırlar.

Əməliyyatın qısa bir vaxtda yekunlaşdırılması üçün müştərək əməliyyat bölgəsinə mənsub müştərək tapşırığın doğru zamanda və ya doğru zamanda yaxın və üç qüvvə elementlərinə eyni zamanda çatdırılması vacibdir. Bu da quru, dəniz və hava elementləri arasında uzlaşmış, sürətli, gizli məlumat axını və standart təchizat və da-ha yaxın bir işbirliyinin vacibliyini ortaya çıxarırlar. [3.53]

MÜŞTƏRƏK ƏMƏLİYYAT BÖLGƏSİ

Müharibə meydani, müharibənin rəhbərlik və idarəsiylə əlaqəli olan və ya ehtimal olunan (tərəfsiz dövlətlərin quru, dəniz, hava ərazisi xaricində qalan) quru, dəniz və hava bölgələrinin cəmidir. Məhdud güc istifadəsində sadəcə əməliyyata səhnə olan bölgə və sahə müharibə meydani qəbul edilir. Qəti nəticəli müharibədə isə ölkənin tamamı müharibə meydanıdır. Müharibə meydəni hüdudları baş qərargah və ya daha yuxarı səviyyədə müəyyən edilir.

Əməliyyat meydani, müharibə meydanının hərbi əməliyyat və ona aid təşkilati fəaliyyətlərin icrası üçün vacib olan hissəsidir. Coğrafi sərhədləri, istifadə olunacaq qüvvələrə manevr, mühafizə, daşınma yolları və təşkilati fəaliyyətləri üçün gərəkli sahəni saxlayacaq şəkildə baş qərargah tərəfindən müəyyən edilir. Coğrafi vəziyyəti, ehtimal hərəkət bölgələri, bölgələrin genişliyi və bir-biriylə olan əlaqələri, mənbələr və hərbi baxımdan dövlətin ərazisi tək bir əməliyyat meydanı özəlliyini daşıyır.

Baş Qərargah rəisi silahlı qüvvələrin komandanı olaraq əməliyyat meydanının komandiridir. Baş qərargahın rəhbərlik və idarə edəcəyi əməliyyat, strateji səviyyədə müştərək əməliyyatdır.

Əməliyyat bölgəsi əməliyyat meydanının, vəzifənin icrası üçün icra ediləcək müştərək, quru, dəniz, hava və s. çeşidli əməliyyat ilə bu əməliyyata aid təşkilati fəaliyyətlərin icra ediləcəyi hissəsidir.


Əməliyyat meydanının müştərək və ona aid döyüş xidmət dəstəyi fəaliyyətlərinin icrası üçün əvvəlcədən təyin edilən hissəsidir. Müştərək əməliyyat bölgəsi, təsbit sahəsi, müştərək əməliyyat sahəsi, müharibə üçün tərtib sahəsi və

döyüş xidmət dəstəyi sahəsindən əmələ gəlir.

Müştərək əməliyyat sahəsi Müştərək əməliyyat sahəsinin hava elementləri ilə suüstü və sualtı qüvvələri və ya quru qüvvələrinin sahib olduğu silah sistemlərinin mənzilləri daxilində əməliyyat icra etdikləri quru, hava və dəniz sahəsidir və müştərək əməliyyat bölgəsinin, qəti nəticəli müharibələrin icra edildiyi hissəsidir.

əməliyyat bölgəsinin əməliyyat üçün hazırlıqlarının icra edildiyi və əməliyyatın icrasına başlandığı quru və dəniz sahələrini əhatə edən hissəsidir.

Döyüş xidmət dəstəyi sahəsi müştərək əməliyyat bölgəsinin, əməliyyatın döyüş xidmət dəstəyi üçün lazım olan elementlərinin tərtibləndiyi və buradan döyüş xidmət dəstəyinin təmin edildiyi hissəsidir. [3.66]



Hava müharibə sahəsi dost döyüş suüstü və sualtı qüvvələri və ya quru qüvvələrinin birliliklərinin bilavasitə müharibə etdikləri və ölçüləri əvvəlcədən müəyyən edilmiş bölgənin üzərindəki hava sahəsidir.

Quru müharibə sahəsi quru döyüş birliklərinin tərtibləndiyi və bilavasitə müharibə etdiyi, ölçüləri əvvəlcədən müəyyən edilmiş quru sahəsidir.

Dəniz müharibə sahəsi döyük birliklərinin təribənləndiyi və bilavasitə müharibə etdiyi, ölçüləri əvvəlcədən müəyyən edilmiş dəniz sahəsidir.

Müharibə üçün tərtiblənmə sahəsi müstərək

DƏNİZ ƏMƏLİYYATI

Dəniz əməliyyatının son hədəfi, əməliyyatın icra edildiyi dəniz ərazilərində dəniz nəzarətini təsis etməkdir.

Dəniz əməliyyatının məqsədləri:

- düşmənin dəniz qüvvələri hissələrini məhv etmək və ya təsisiz hala gətirmək;
 - düşmənin dənizdən sərbəst istifadə etməsinə mane olmaq üçün düşmən fəaliyyətlərinin qarşısını almaq və dost ünsürlərin fəaliyyətlərinin davam etdirilməsini təmin etmək;

- düşmənin dəniz daşımalarını əngəlləmək;
- dost dəniz daşımalarının nəzarətini və mühabizəsini təmin etmək;
- digər dəstək və yardım qüvvələrinin yaradılması;
- idarəetmə-nəzarət, rabitə və qabaqcadan xəbərdarətmə sistemləri;
- kəşfiyyat və müşahidə sistemləri;
- döyüş vurucu ünsürləri;
- sahil mühafizə batareyaları;
- strateji önəmə malik olan iqtisadi hədəflər;
- limanlarda yerləşən hərbi gəmilər;
- MTT obyektləri (YSM bazası, ərzaq anbarı və s.). [3.117]

NƏTİCƏ

Böhranın idarə olunmasını və məhdud güc istifadəsinə baxmayaraq nəticə alınmadığı vəziyyətlərdə, Silahlı Qüvvələrin bütün gücüylə iştirak edəcəyi qəti nəticəli hərb (mühəribə) əməliyyat bölgəsinə və Azərbaycan SQ-nin əməliyyat planlaşdırma direktivində yer alan əsaslara bağlı olaraq, quru, dəniz, hava və xüsusi təyinatlı qüvvələrin də iştirak etdiyi müştərək əməliyyat şəklində icra edilir.

Dünya dövlətlərinin, böyük güclərin və beynəlxalq quruluşların təsiri nəticəsində əməliyyatın az vaxtda sona çatdırılması məcburiyyətində qala biləcəyi diqqətə alınaraq qəti nəticəli mühəribə, nəticənin mümkün olduğu ən qısa zamanda əldə edilməsi imkan verməsi baxımından müştərək əməliyyat tərzində icra edilir.

Bu nöqteyi-nəzərdən Azərbaycan Respublikasının öz quru, dəniz sahillərinin və hava məkanının müştərək qüvvələrlə müdafiə etməsi böyük əhəmiyyət kəsb edir.

ƏDƏBİYYAT

1. Ordu və Korpus əməliyyatı (böyük hərbi birləşmələr), Türkiyə SQ-in Quru Qoşunları Təlimnaməsi (100-15). tərcümə, Bakı, 2005
2. Piyada Alayı, Türkiyə SQ-in Quru Qoşunları

Təlimnaməsi (194-2). Tərcümə, Bakı, 2005

3. Müştərək əməliyyat. Türkiyə SQ-nin Təlimnaməsi (MT 145-1). Tərcümə, Bakı, 2005

РЕЗЮМЕ

ОБЩИЕ ОСНОВЫ СОВМЕСТНОЙ ОПЕРАЦИИ

А. НУРАЛИЕВ

Это статья описывает способы принципов, планирования и проведения совместных операций на стратегическом и оперативном уровнях Вооруженных сил Азербайджанской Республики. Развитие возможностей технологий, а также увеличивает возможную опасность. С этой целью важно проведение совместной операции под единым руководством.

SUMMARY

MAIN PRINCIPLES OF JOINT

LEVEL OPERATION

A. NURALIYEV

This article encompasse of principles, planning and conducting of ways in strategic and operative level of Azerbaijan Republic Armed Forces. Development of technologies are increasing probability of risk. That is why it is very important to conduct joint level operations under some command.

HAVA HÜCUMUNDAN MÜDAFIƏ BİRLİKLƏRİNİN İDARƏ OLUNMASI ZAMANI APARILAN MÜƏYYƏN TƏDBİRLƏR

Mayor Akif CUMAYEV

SİLAHLI QÜVVƏLƏRİN HƏRBİ AKADEMİYASI

Açar sözlər: hava hücumundan müdafiə, hava hədəfi, atəş sistemi, qorunan obyekt, aşağı hündürlük.

Ключевые слова: противовоздушная оборона, воздушные цели, система огня, обороняемый объект, малые высоты.

Keywords: air defence, low altitude, fire system, defended object, air target.

Hava hücumundan müdafiə birliklərində döyüş fəaliyyətlərinə hazırlıq və əməliyyatların aparılması zamanı birliklərin idarə olunması nəzərə alınacaq ən əsas və vacib xüsusiyyətlərdən birləşdirir. Lokal mühərribələrin aşadırılmış yekunlarına istinad edərək demək olar ki, hava hücumundan müdafiə birliklərinin vaxtında xəbərdar olunması və idarə olunmasının təkmilləşdirilməsi, birliklərin idarəedilməsi zamanı qərargahın birgə fəaliyyəti və əməliyyatın planlanması mühüm yer tutur. Zenit-raket briqadası qərargahında döyüş tapşırıqlarının öyrənilməsi, vəziyyətin qiymətləndirilməsi və qərarın qəbul prosesi iş xəritələrindən istifadə etməklə yerinə yetirilir. Həmin xəritədə təyin olunmuş qaydada tələb olunan məlumatlar əks etdirilir və verilmiş sərəncamlara əsasən mütəmadi dəqiqləşdirilir. Döyüş fəaliyyətlərinin gedisində briqadanın idarəedilməsinin vacib tərkib hissəsi divizionlar qrupu (zenit-raket divizionlarının) atəşinin idarə edilməsidir. Briqada atəşinin idarə edilməsi dedikdə hava düşmənin möhv edilməsi üçün briqada komandiri və komanda məntəqəsi döyüş heyətinin effektiv atəşin aparılmasına yönəldilmiş bütün fəaliyyətləri başa düşür. Atəşin idarə olunmasının effektivliyi aşağıdakılarla müəyyən edilir:

- idarəetmə sisteminin döyüş hazırlığı səviyyə-

yəsi;

- kəşfiyyat sisteminin imkanları;
- komanda məntəqəsində alınan döyüş və kəşfiyyat məlumatlarının keyfiyyəti;
- briqadada (alayda) idarə etmə prosesinin avtomatlaşdırma dərəcəsi;

– hədəflərə qarşı divizionlar qrupu və zenit-raket divizionlarının atəşinin düzgün bölüşdürülməsi;

- divizionlar qrupu və zenit-raket divizionlarına vaxtında və dəqiq tapşırıqların qoyulması;
- qırıcılar və HHM birləşmələrinin digər qüvvə və vasitələri ilə qarşılıqlı əlaqənin effektivliyi,
- komandirlərin hazırlıq səviyyəsi və briqadanın, divizionlar qrupu və zenit-raket divizionlarının komanda məntəqələrinin döyüş heyətlərinin səriştəsi.

Döyüş fəaliyyətlərinin gedişi zamanı idarə etməyə aşağıdakılardaxildir:

- 1 nömrəli hazırlıq vəziyyətində briqadanın idarəedilməsi;
- düşmən haqqında məlumatların toplanılması və işlənilməsi üzrə briqadanın kəşfiyyat qüvvə və vasitələrinin idarə edilməsi;
- divizionlar qrupunun dəstəyi ilə (zenit-raket divizionlarının) atəşin idarə edilməsi;
- qonşu birliklərlə qarşılıqlı əlaqənin davamlı həyata keçirilməsi;
- raketlərin hazırlanması və cəmləşdirilməsi zamanı texniki bölmələrin idarə edilməsi;
- silah və hərbi texnikanın vəziyyətinə, iş funksiyalarına (qabiliyyətinə) nəzarət edilməsi, ma-

nevr keçiriləndə bölmələrin idarə edilməsi;

– düşmən hücumlarının nəticələrinin aradan qaldırılması, döyüş qabiliyyətinin bərpası və idarəedilməsi.

Zenit-raket briqadasında qərarların qəbulu, tapşırıqların qoyulması və briqadanın döyüş fəaliyyətlərinə hazırlığı zamanı qərargah müxtəlif iş üsullarını yerinə yetirə bilər. Bunların ardıcıl və paralel olaraq tətbiqi üç yerə bölünür.

Ardıcıl iş üsulu döyüş fəaliyyətlərinin hazırlığına kifayət qədər vaxt olduqda tətbiq olunur. Bu halda əməliyyatın planlanması hərbi hava qüvvələri komandanının qərarının qəbulu və əməliyyatın planlanması bitdikdən sonra yerinə yetirilir.

Parallel iş üsulu mütləqdir və döyüş fəaliyyətlərinin hazırlığına məhdud vaxt olduqda tətbiq olunur. Paralel iş üsulu döyüş tapşırığı alındıqdan və yuxarı komandirin niyyəti məlum olduqdan sonra həyata keçirilir.

Planlama fəaliyyəti başa çatdıqdan sonra döyüş fəaliyyətinin aparılması zamanı bölmələrin idarə olunması briqadanın komanda məntəqəsindən aparılır. Bu zaman atəşin idarə olunması əsas diqqətə alınacaq xüsusiyyətlərdən biridir. Zenit-raket briqadası ilə HHM döyüşün aparılmasının əsas üsulları atəşin aparılma qaydasından asılı olaraq aşağıdakılardan ibarətdir:

- daha vacib hədəflərin məhvini üçün atəşin eyni vaxtda cəmləşdirilməsi;
- düşmənin hava hücum vasitələri qruplarına atəşin ardıcıl cəmləşdirilməsi;
- hava düşmənini maksimal itkiyə uğratmaq üçün atəşin bölüsdürüləməsi;
- briqada komanda məntəqəsindən hədəf göstəricisi əsasında divizionlar qrupu və zenit-raket divizionları ilə atəşin aparılması;
- kəşfiyyat vasitələrinin məlumatı əsasında briqada komanda məntəqəsindən kordinasiya edilən divizionlar qrupu vasitəsilə atəşin aparılması;
- divizionlar qrupunun, zenit-raket divizionlarının sərbəst atəş aparması.

Atəşin cəmləşdirilməsi komandır tərəfindən düşmənin niyyəti açıldıqda və zərbədə iştirak edən hədəflərdən (hədəf qruplarından) vacibləri尼 seçdikdə, eləcə də zərbədə iştirak edən hava hücum vasitələrinin sıxlığı briqadanın atəş imkanlarından üstün deyilsə, bütün hallarda tətbiq

edilir. Atəşin bölüsdürüləməsi hava düşməninin zərbə sıxlığı briqadanın atəş imkanlarından üstün və ya bərabər olduqda və ya zərbədə iştirak edən hədəflərdən (hədəf qruplarından) daha vacibləri müəyyən olunmadıqda tətbiq edilir.

Briqada atəşinin idarə edilməsinin əsas üsulu mərkəzləşdirilmiş üsuldur. Briqada komandiri hava hücum vasitələrinin aşkar olunması və məhv edilməsi barəsində qərar qəbul edir, atəş-aparma qaydasını göstərməklə hədəfin məhv edilməsinə komanda verir. Atəşin idarə olunması, mərkəzləşdirilmiş idarəetmə üsulunu tətbiq etməklə mümkün olmadıqda briqada komandiri əlahiddə divizionlara ayrıca hava hədəfi göstərməklə tapşırıq qoymur, onlara sektor və hündürlük diapazonu təyin edir ki, divizion komandırı hədəfləri məhv etmək üçün sərbəst seçmə hüququna sahib olsun. Briqadanın komanda məntəqəsi sıradan çıxdıqda və yaxud rabitə pozulduğda divizion (divizionlar qrupu) komandırı vəziyyəti sərbəst qiymətləndirir, hava hədəfini seçilir, birinci növbədə atışın əsas sektorunda və aşağı hündürlükdə cavabdeh sektorlarda, eləcə də sağdan qonşu divizionların sektorlarının kəsişməsində, seçilmiş hədəflərin məhvinə qərar qəbul edir, rəhbəredici sənədlərə, onlara əvvəlcədən qoyulmuş tapşırığa, döyüş sərəncamlarının tələblərinə istinad edərək, sərbəst atəş açır.


Hava düşməninin qiymətləndirilməsi döyüş məlumatlarının və qarşılıqlı əlaqədə olan hissə və bölmələr haqqında məlumatları, eləcə də komandırın qarşidakı hava düşməninin döyüş imkanlarını və döyüş tətbiqi üsullarını bilməsi əsasında yerinə yetirilir. Hava düşməninin qiymətləndirilməsi onun niyyətinin aşkar olunmasına, həmlənin ümumi xarakterinin aşkar olunmasına istiqamətləndirilir. Qərargah hava düşməninin qiymətləndirilməsi ilə aşağıdakıları əldə edərək qiymətləndirir:

- düşmənin niyyətini və zərbənin ümumi xarakterini;
- düşmənin məhv etməyə cəhd göstərdiyi hədəfi və tapşırığını;
- həmlədə iştirak edən qüvvə və vasitələrin tərkibini;
- hansı istiqamətdən və hansı marşrutdan zərbə endirəcəyini;

- hansı hündürlükdən və hansı qüvvə ilə həmlə yerinə yetiriləcəyini;
- düşmənin döyüş düzülüşünü;
- hansı qrupun kəşfiyyat və ya həmlə qrupu olduğunu;
- hansı qrupun təminəcisi qrup olduğunu;
- hədəfin vaciblik dərəcəsini;
- düşmənin hava hücum vasitələrinin dərinliyə eşelonlaşdırılmasını;
- həmlənin sıxlığını və uzun müddətliliyini;
- hava hücum vasitələrinin digər növlərini və qanadlı raketlərini;
- düşmənin əks-fəaliyyətdə gözlənilən üsulunu (manevr, radioelektron və atəşlə susdurulma) təyin edir.

Hava hədəflərinin qiymətləndirilməsi əsasən döyüşün aparılma niyyətini təyin etmək üçün zəruridir. Briqada komandiri hər bir hədəfin xarakterini müəyyən etdiğdə, dövlət mənsubiyətini, tərkibini, tipini, hündürlüyünü, trayektoriyasını,

hər bir hədəfin uçuş sürətini, uçuş vaxtını, hansı divizionun məhvətmə zonasına daxil olduğunu, atışın səmərəliliyinə onun əks-təsir göstərmə imkanlarını və üsullarını qiymətləndirir. Düşmənin tətbiq edəcəyi ehtimal olunan döyüş düzülüşünü qərargah əvvəlcədən ehtimal edir və bölmələrə tapşırığı ona əsasən qoyur. Eyni zamanda bölmələrə tapşırığın qoyulması və hədəflərin bölüşdürülməsi üçün komanda məntəqəsində müəyyən hesabatlar aparılır. Zenit-raket briqadasının idarə olunması zamanı müəyyən olunmuş hesabatlar vardır ki, döyüş işinin aparılması və hava hədəfinin vaxtında aşkar olunaraq onun məhv edilməsinə dair tabeçilikdəki divizionlara tapşırığın qoyulması zamanı bu hesabatlar böyük rol oynayır. Bu hesabatlar briqadanın tərkibindəki zenit-raket komplekslərinə və aşkar olunmuş düşmən hava hücum vasitələrinin göstəricilərinə görə dəyişir. Şəkil 1-də verilmiş şərtlər ilə hücum edən düşmənin hava hücum vasitəsinə görə bəzi hesabatları aparılmışdır.



DÖYÜŞ HAZIRLIĞI

Məsələn, V hədəf = 139 metr/saat, H hədəf = 500 metr olduğu şərt üçün S-125 zenit-raket kompleksi üçün müəyyən hesabatlar aparılmışdır.

1. Düşmənin uçubçatma vaxtı ön radiotexniki bölmələrin hava düşmənini aşkar etdiyi andan divizionun məhvətmə zonasının uzaq sərhəddinə qədər uçaşa sərf etdiyi vaxtdır. Zenit-raket briqadası üçün isə zenit -raket divizionlarının minimal uçubçatma vaxtının müddətidir.

$$D_{\text{uçma vaxtı}} = D_{\text{aşkarlanma}} + \Delta - D_{\text{rak.uz.vurma sərhədi}} / V_{\text{hədəf}} = 80000 + 7000 - 17000 / 139 \text{ metr/san} = 70000 / 139 \text{ metr/saniyə} = 503 \text{ saniyə} = 8 \text{ dəqiqə} 23 \text{ saniyə}$$

Yuxarıdakı şərtlər altında uçan hava hədəfinin uçubçatma vaxtı 8 dəqiqə 23 saniyədir. Verilmiş şərtdə divizionu döyüş məlumatı ilə təmin edən radiotexniki bölmə diviziondan 7 km irəlidə yerləşdiyi üçün heablama zamanı bu məsafə aşkar etmə zonasının üzərinə gəlinir. Diviziondan arxada yerləşdikdə isə bu məsafə çıxılacaqdır və 6 dəqiqə 42 saniyə olacaqdır.

2. Mərkəzdən idarəolunma həddinin hesabatı yuxarıda verilmiş şərtlər üçün aşağıdakı kimi olacaqdır. Mərkəzdən idarəolunma həddi elə bir uzaqlıqdır ki, briqadanın komanda məntəqəsinə hədəf göstərmək və idarə etməklə hesablanmış atəşin keyfiyyəti yüksək olsun və düşmənin hava hücumu vasitələrinin məhv edilməsi təmin olunsun.

$$D_{\text{mioh}} = D_{\text{mzs}} + V_h (T_{\text{gecik}} + T_{\text{km.rtq}} + T_{\text{zrbr.km}} + T_{\text{at.sil}}) = 17000 + 139 (60 \text{ san} + 30 \text{ san} + 60 \text{ san} + 65 \text{ san}) = 17000 + 29885 = 46885 \approx 47 \text{ km}$$

3. Düşmənin tapşırığı yerinə yetirmə həddinin hesabatı aşağıdakı kimi olacaqdır. Bu elə bir həddir ki, düşmən aviasiyası orada olduqda müdafiə olunan obyektdə məhvədici vasitələri tətbiq etmək imkanı qazanır, hansı ki, özünü briqada tərəfindən məhv etmək mümkün deyil və ya qeyri-effektiv dərəcədə məhv edilir.

$$L_{\text{t.y.h}} = R_{\text{zəd}} + D_{\text{bur}} = 5000 + 7000 \text{ m} = 12000 \text{ m} = 12 \text{ km}$$

İdarəolunan aviyasiya bombasının xarakterinə, daşıyıcı təyyarənin bombanı və ya raketin atma uzaqlığına görə düşmənin tapşırığı yerinə yetirmə həddi dəyişilir.

4. Divizionun 1 nömrəli hazırlıq vəziyyətinə gətirilmə həddinin hesabatı yuxarıda verilmiş şərtlər üçün aşağıdakı kimidir.

$$D_{\text{haz. №1}} = D_{\text{uz.sər}} + V_{\text{hdf}} (T_{\text{haz. №1-ə gəlmə vaxtı}} + T_{\text{ZRD nişvaxtı}} + T_{\text{rak. uz. sər. uçma vaxtı}}) = 17000 + 139 \text{ m/san} (180 \text{ san} + 40 \text{ san} + 26 \text{ san}) = 51 \text{ km}$$

Zenit-raket divizionunun 1 nömrəli hazırlıq vəziyyətinə gətirilmə həddinin hesabatı yuxarıda verilmiş şərtlər üçün 51 km olacaqdır.

5. Rakətlərin 1 nömrəli hazırlıq vəziyyətinə gətirilmə həddinin hesabatı.

$$D_{\text{rak.haz. №1}} = D_{\text{uz.sər}} + V_{\text{hdf}} (T_{\text{ZRD niş vaxtı}} + T_{\text{rak.start.vaxtı}} + T_{\text{rak.uz.sər.uçma vaxtı}}) = 17000 + 139 \text{ m/san} (40 \text{ san} + 1.5 \text{ san} + 26 \text{ san}) = 26 \text{ km}$$

Rakətlərin 1 nömrəli hazırlıq vəziyyətinə gətirilmə həddinin hesabatı yuxarıda verilmiş şərtlər üçün 26 km olacaqdır.

6. Atəş silsiləsinin hesablanması S-125 Zenit-raket divizionu üçün aşağıdakı qaydada olacaqdır.

$$T_{\text{silsilsə}} = T_{\text{atışa hazırlıq}} + T_{\text{atəş}} = 45 \text{ san} + 32.5 \text{ san} = 77.5 \text{ saniyə}$$

$$T_{\text{atışa hazırlıq}} = T_{\text{kom}} + T_{\text{hədəf göstərici}} + T_{\text{km. iş.vaxtı}} = 5 \text{ san} + 5 \text{ san} + 35 \text{ san} = 45 \text{ saniyə}$$

$$T_{\text{atəş}} = T_{\text{rak.start keçidi}} + T_{\text{interval}} + T_{\text{raketin uzaq sər. uç. vaxtı}} = 1.5 \text{ san} + 5 \text{ san} + 26 \text{ san} = 32.5 \text{ saniyə}$$

Burada T_{kom} – hədəfin məhv edilməsinə komandanın verilmə vaxtı.

$T_{\text{hədəf göstərici}}$ – antenanın hədəf istiqamətinə fırladılma vaxtı.

$T_{\text{km. iş.vaxtı}}$ – döyüş heyətinin iş vaxtı (30 san, 35 san, 40 san).

$T_{\text{rak.start keçidi}}$ – raketin atıcı qurğudan çıxmama vaxtı.

T_{interval} – rakətlər arasında interval.

$T_{\text{raketin uzaq sər.uç.vaxtı}}$ – raketin uzaq sərhəddə uğma vaxtı. ($V_{\text{raket}} = 650 \text{ m/san}$)

Verilmiş şərtlər ilə uçan hədəfə qarşı atəş silsiləsi 77,5 saniyə olacaqdır. Hədəfin hündürlüyüne görə raketin uzaq sərhədə uçma vaxtı dəyişəcək və atəş silsiləsinin vaxtı artacaqdır.

7. Aşkar olunmuş hədəfin müşayiət olunması zamanı hədəfə raketin uzaq sərhədə buraxılma anını təmin etmək üçün aşağıdakı qaydada hesabat aparılacaqdır.

$$D = D_{\text{uzaq məhvətmə sərhəddi}} + V_{\text{hədəf}} (T_{\text{rak.start.vaxtı}} + T_{\text{rak.uz.sər.uçma vaxtı}}) = 17000 + 139 (1.5 + 26) =$$

$17000 + 3822.5 = 20822.5$ metr = 21km.
Verilmiş şərtlər ilə uçan hədəfə qarşı raketin buraxılması 21 km də olmalıdır ki, raketlə hədəfin görüşməsi məhvətmə zonasının uzaq (yəni 17 km də) sərhəddində baş versin.

8. Aşkar olunmuş hədəfin müşayiət olunması zamanı hədəfə raketin yaxın sərhəddə buraxılma anının təmin etmək üçün aşağıdakı qaydada hesabat aparılacaqdır.

$$D = D_{\text{yaxın məhvətmə sərhəddi}} + V_{\text{hədəf}} (T_{\text{rak. start.vaxtı}} + T_{\text{rak.yaxın.sər.uçma vaxtı}}) = 3500 + 139 (1.5 + 6) = 3500 + 903.5 = 4403.5 \text{ metr} = 4,4 \text{ km.}$$

Verilmiş şərtlər ilə uçan hədəfə qarşı raketin buraxılması 4,4 km də olmalıdır ki, raketlə hədəfin görüşməsi məhvətmə zonasının son yaxın sərhəddində (yəni 3,5 km-də) baş versin.

Göstərilmiş hesabatlar zenit-raket briqadasının komanda məntəqəsində, bəzi hesabatlar isə divizionun komanda məntəqəsində hesablanır və alınmış nəticələrə əsasən döyüş heyətlərinin idarə olunması həyata keçirilir. Ümumiyyətlə, HHM birliklərinin idarə olunması daha çox dəqiqlik tələb edir. Zenit-raket briqadasının idarə olunması zamanı və tabeçilikdəki divizionlara tapşırıqların qoyulması hava hücum vasitələrinin uçuş hündürlüyü və sürətinə görə, eyni zamanda tapşırığı yerinə yetirən bölmələrin taktiki-texniki xarakteristikasından asılı olaraq dəyişilir. Briqadanın komanda məntəqəsində aparılan hesabatlara görə divizionlara hazırlıq №1 verilir, raketlərin hazırlığa qoyulması üçün divizionlara komanda verilir, hədəflərin bölüşdürülməsi, müşahidə olunan hədəfin məhv olunması üçün tapşırıqlar qoyulur.

NƏTİCƏ

Hava hücumundan müdafiə birliklərinin idarə olunmasına müasir döyüş texnikasının istifadəsi, heyətlərin yüksək döyüş hazırlıq səviyyəsi, idarəetmə bacarığı, döyüş texnikasının xüsusiyyətlərinin müxtəlifliyi və onlardan bacarıqla istifadə, həmçinin avtomatlaşdırılmış idarəetmə sistemlərinin istifadəsi ilə nail olmaq olar. HHM birliklərində döyüş texnikasının və idarəetmə sistemlərinin avtomatlaşdırılması, həmçinin döyüş heyətlərinin bilik və bacarıqlarının müasir tələblərə cavab verməsi, hava düşməninin dərhal

məhv olunmasına zəmin yaradır.

ƏDƏBİYYAT

- Хюненен А.И. генерал-полковник Тактика Зенитных Ракетных Войск. Москва, 1988
- Зимин Г., Бутурилин Ф.Т. Справочник Офицера Противовоздушной Обороны. Москва, 1981

РЕЗЮМЕ

НЕКОТОРЫЕ МЕРОПРИЯТИЯ ПРИ УПРАВЛЕНИИ ПОДРАЗДЕЛЕНИЯМИ ПРОТИВОВОЗДУШНОЙ ОБОРОНЫ

А.ДЖУМАЕВ

В статье раскрыты применение управления в боевых действиях соединений противовоздушной обороны,делено внимание изучения тактических расчетов для эффективного управления соединений противовоздушной обороны. Было доказано, что использование новых технологий и автоматизированных систем управления приводит к повышению устойчивости систем управления.

SUMMARY CONDUCTING PRECAUTIONS DURING COMMAND AND CONTROL OF AIR DEFENCE FORCES A. JUMAYEV

In this article was revialled the implementation and management of Air Defense units in the combat actions. It was given attention for searching tactical accounts for the effectively management of Air Defense units. Was trued that using of new technics and automatical systems of management conductsfor improving reliable system of management

DÖRDÜNCÜ NƏSİL HAVA HÜCUMUNDAN MÜDAFİƏ (HHM) SİSTEMİ

Mayor Ramil SƏFƏRLİ

SİLAHLI QÜVVƏLƏRİN HƏRBİ AKADEMİYASI

Açar sözlər: raket əleyhinə müdafiə, radiolokasiya, ballistik rakətlər, hipersəslər.

Ключевые слова: противоракетная оборона, радиолокация, баллистические ракеты, гиперзвуковой

Keywords: anti-missile defense, radar, ballistic missiles, hypersonic.

gün öhdəsindən gələ bilən, 4-cü nəsil silahı sayılan “TRİUMF- S-400” zenit-raket kompleksinin taktiki-texniki xassələrini aşdırmaq istərdim. Məqalədə sistemin digər mövcud və xarici HHM sistemləri ilə müqayisəsi aparılmışdır.

Təyinatı. “TRİUMF - S-400” zenit-raket kompleksi – manəeqoyucu və kəşfiyyat təyyarələrinin, radiolokasiya idarəetmə və aşkaretmə təyyarələrinin, taktiki və strateji aviasiya təyyarələrinin, taktiki, əməliyyat-taktiki, ballistik raketlərin, ortamənzilli ballistik raketlərin, hipersəslər hədəflərin, digər müasir və perspektivli hava hücum vasitələrinin məhvindən müdafiə üçün təyin olunub.

S-400 zenit-raket kompleksi **S-300** zenit-raket komplekslərinin bazasında yaradılmışdır və mövcud sistemlər nəzərən daha böyük (zonaya, effektivliyə və məhv olunan hədəflərin sayına görə) taktiki-texniki imkanlara malikdir. Mütəxəssislər bu kompleksin 2,5 dəfə daha effektiv olduğunu iddia edirlər. “TRİUMF” – yeganə sistemdir ki, həm köhnə (S-300 PMU-1 və PMU-2) sistemli rakət tiplərini, həm də yeni tipləri istifadə edə bilir. Ən əsas isə baza variantında 4 tip rakət olmaqla (müxtəlif start kütləsi və uzaqlığı görə fərqlənən) S-400 sistemi-



nin eşelonlaşdırılmış HHM sistemi yaratmağa, kompleksin məhvətmə zonasını böyütməyə və gələcəkdə təkmilləşdirmə üçün perspektiv imkanları var. Döyüş işinin bütün mərhələlərinin yüksək avtomatlaşdırma səviyyəsi, müasir element bazası S-400 zenit-raket sisteminin şəxsi heyətinin sayının azalmasına şərait yaratdı. Quruluş prinsipi və şaxələnmiş rabitə sistemi S-400 üçün yalnız HHQ deyil, Silahlı Qüvvələrin müxtəlif səviyyələrində integrasiyaya imkan verir. Kompleksin baş istehsalçısı "Almaz" Mərkəzi Konstruktor Bürosudur. İstehsalçıların iş birliyi-nə Rusiya müdafiə sənayesinin aparıcı-istehsalçıları "Fakel" Mərkəzi Konstruktor Bürosu, Novosibirsk Ölçü Cihazları Tədqiqatlar İnstitutu, Sankt-Peterburq Xüsusi Maşınqayırma Konstruktur Bürosu və s. daxil olmuşdur. S-400 zenit-raket sistemi Rusiya ordusunda silahlanmaya 28 aprel 2007-ci ildə qəbul olunmuş və 6 avqust 2007-ci ildə Elektrostal şəhərində döyüş növbəsinə daxil edilmişdir. Qərbə kompleks - SA-20 kodlanması ilə tanınır.

Tərkibi. S-400 zenit-raket kompleksinin baza variantında S-300 zenit-raket kompleksinin strukturu saxlanılmışdır. Tərkibində çoxfunksiyalı radiolokasiya stansiyaları, buraxma qurğuları, avtonom aşkarlama və hədəfgöstərmə vasitələri olmaqla yeni kompleksin idarəetmə vasitələri hədəfə görə çoxkanallılığı təmin edir.

"TRİUMF" zenit-raket sisteminə daxildir:

- idarəetmə vasitələri 30K6E;
- döyüşü idarəetmə məntəqəsi 55K6E;
- aşkarlama radiolokasiya stansiyaları 91N6E;




- zenit-raket kompleksləri 98J6E (6 ədəd);
- çoxfunksiyalı idarəetmə radiolokasiya stansiyaları 92N2E;
- buraxma qurğuları 5P85TE2 (5P85SE2) 12 ədəd;
- zenit-raket kompleksi S-300 PMU-1 və PMU-2-də mövcud olan 48N6E;
- 48N6E2 zenit idarəolunan raketlər, eləcə də 9M96E2 9M96E və uzaqmənzilli 40N6E raketləri;
- tərkibinə verilmiş vasitələr çoxhündürlüklü 96L6E, 92N6E anten postu üçün hərəkət edən 40B6M qülləsi.

Döyüşün bütün mərhələləri – aşkarlama, trass müşayiəti, hədəflərin zenit-raket kompleksləri arasında bölüşdürülməsi, onların tutulması, müşayiəti və tanınması, raket tipinin seçilməsi, atışa hazırlanması, atış, raketlərin hədəfə yönəldilməsi, atəşin nəticələrinin qiymətləndirilməsi avtomatlaşdırılmışdır. Zenit-raket sisteminin KM-də 91N6E radiolokasiya kompleksi mövcuddur ki, sistemin fəaliyyət zonasında radiolokasiya sahəsinin yaradılması, aşkarlanması, trass müşayiəti, dövlət mənsubiyyətinin təyin edilməsini 100-ə qədər hədəfdə təmin edir. 91N6E radiolokasiya stansiyası dairəvi müşayiət rejimində işləyir, üç koordinatlıdır və maneəyə qarşı dayanıqlıdır. Bu radiolokator digər növbətçi və döyüş rejimində işləyən yerüstü radiolokasiya stansiyalarıyla müqayisədə üstünlüyü malikdir, onda ikiölçülü skanerləmə şüası ilə fəzalayıcı anten qəfəsi mövcuddur. Aşkarlama radiolokasiya stansiyalarının verilənlərinə əsasən,

komanda məntəqəsi sistemin zenit-raket kompleksləri arasında hədəf bölgüsünü aparır, onları uyğun hədəf göstəriciləri ilə təmin edir, eləcə də hava hücum vasitələrinin kütłəvi basqını, müxtəlif hündürlükər üzrə döyüş tətbiqində intensiv radioqarşılurma şəraitlərində döyüş işinin aparılmasını təmin edir. Zenit-raket sistemi KM-nə əlavə hədəflər haqqında trass məlumatını yuxarı komanda məntəqəsindən və ya onları təmin edən yerüstü radiolokasiya

stansiyalarından, aviasiya bort radiolokasiya stansiyalarından qəbuletmə imkanları var. Müxtəlif dalğa diapazonlarında radiolokasiya məlumatının kompleksləşdirilməsi və intensiv radioqarşılurma şəraitində istifadəsi daha məqsədəyənəndur. "TRİUMF" zenit-raket kompleksinin komanda məntəqəsi eyni anda 8 zenit idarəolunan raketin idarəetmə qabiliyyətinə malikdir. Zenit-raket kompleksləri çoximpulslu, dördkoordinatlı, çoxfunksiyalı radiolokasiya stansiyaları ilə təmin olunmuşdur. Zenit-raket komplekslərində zenit idarəolunan raketlərin kombinə olunmuş idarəolunma sistemindən istifadə olunur. Bu, trayektoriyanın çox hissəsində ətalətli idarəolunma sistemindən və hədəfə yaxınlaşma sahəsində özütüşənən aktiv başlıqlan ibarətdir. Belə idarəolunma sistemi ətalətli idarəolunma mərhələsində çoxfunksiyalı radiolokatorun kanallarını zenit idarəolunan raketləri müşayiət funksiyasından azad edir, eyni vaxtda müşayiət olunan və atəş açılan hədəflərin sayını artırmağa imkan yaratır. Özütüşənən başlıqlarının istifadəsi çoxfunksiyalı radiolokasiya stansiyasını özütüşənən sahəsində hədəflərin işıqlandırma və müşayiətindən azad edir. Bu da radiolokatorun hədəflərin müşayiəti üzrə imkanlarını artırır. Zenit idarəolunan raketlərdə kompleksləşdirilmiş, aktiv, yarıaktiv özütüşənən başlıqlardan istifadə olunur, eyni zamanda passiv qəbul kanalı da mövcuddur ki, bu da qəbul olunan siqnalın tezliyə və bucaq koordinatlarına görə axtarışına imkan yaratır.

Bir buraxma qurğusunda 4 ədəd ən uzaqmənzilli (400 km-dək) 40N6E raketləri yerləşə bilər. Bu zenit idarəolunan raketlər uzaq radiolokasiya müşayiəti təyyarələrini, HKM-ni (hava komanda məntəqələri), radioelektron mübarizə təyyarələrini, strateji bombardmançıları və 3000 m/san çox maksimal sürətə malik olan ballistik raketləri məhv etmək üçün təyin olunub. Raket yerüstü tuşlama lokatorlarının radiogörmə uzaqlıqlarından kənarda olan təyyarələri məhv edə bilər. Üfüqdən uzaq hədəflərin məhvi zərurəti raketdə yeni özütüşənən başlıqlarının icadını tələb etdi. MKB "Almaz" tərəfindən işlənilmiş yeni özütüşənən başlığı yarıaktiv və aktiv rejimlərdə işləyə bilər. Aktiv rejimdə raket hün-



dürlük yığandan sonra yerdən komanda ilə axtarış rejiminə keçirilir, hədəfi aşkar edir, özü müstəqil tuşlanır. Digər variantlı buraxma qurğusunun 4 nəqliyyat-buraxma konteynerində 4 ədəd raket var (9M96E2 və 9M96E). Bu raketlər bütün mövcud olan perspektiv və aviasiya vəsitələrini orta uzaqlıqlarda məhv etməyə qadirdir. Öz təyinatına görə 9M96E və 9M96E2 zenit idarəolunan raketləri xarici "PATRİOT RAS-3", "ASTER-30" raketlərinin analoqudur, lakin onları effektivliyə görə üstələyirlər. 9M96E və 9M96E2 raketləri onların HHM və HDQ sistemlərinin növlərarası tətbiqi üçün tam vahidləşdirilmişdir. Raketin ölçülərinin və çəkisinin kiçildilməsi onların kaset-konteynerlərdə 4 ədəd yerləşdirilməsinə imkan yaratdı. Bu kaset-konteynerlər S-300 PMU və RİF-5B55P 48N6E 48N6E2 tipli zenit-raket komplekslərinin konteynerləri ilə eyni ölçüdədir. Döyüş ehtiyatının belə artırılması raketlərin tətbiqinin böyük dayanıqlığını, düşmən PUA-nın imitasiyası və yüksək sərrast raketlərlə kütləvi hücumlar zamanı, HHM kompleksinin döyüş komplektinin azalmasına və

tükənməsinə imkan vermir.

Hədəfləri 1 raketlə məhvətmə ehtimalı:

- 0,9-dən az olmayaraq manevr və pərdələməni yerinə yetirən “STELS” texnologiyası ilə hazırlanmış pilotlu hədəflər üçün;

- 0,8-dən az olmayaraq manevr edən və pi-lotsuz uçuş vasitələri üçün (0,7 onların döyüş yükünün məhv olunması ilə).

9M96E2 raketində kombinə olunmuş idarə olunma sistemindən istifadə olunur. Məlumatlar raketin bort avdanlığına yerüstü vasitələrlə startdan qabaq daxil edilir və uçuş zamanı radiioxətt üzrə korrektə olunur. Uçuşun sonuncu sahəsində raket aktiv radiolokasiyalı özütüşləmə başlığı ilə hazırlanır və verilənlərlə idarə olunur. 9M96E2 raketin D məhvətmə = 120 km, H məhvətmə = 0,005 km-30 km təşkil edir və çəkisi 420 kq-dir. Buraxma qurğusunda olarkən raketin atışa hazırlıq vaxtı 8 saniyədən çox deyil. İstismar müddəti 15 ildir və yerlərdə texniki şəhadətnamələr keçirildikdən sonra bu müddət uzadıla bilər. 9M96E və 9M96E2 raketləri bort avadanlığı, döyüş başlığı və konstruksiyasına görə tam vahidləşdirilib, lakin tak-tiki-texniki xassələrinə görə fərqlənirlər. 9M96E raketinin D məhvətmə = 40 km, H məhvətmə = 0,005 km-20 km, çəkisi -333 kq təşkil edir və mühərrikin gücü 9M96E2 raketindən azdır. Öz xarici analoqlarından fərqli olaraq, 9M96E və 9M96E2 soyuq üfüqi startı istifadə edir və marş mühərrikinin işə düşməsindən əvvəl konteynerlərdən 30 m yuxarı hündürlüyü atırlar. Qalxma zamanı raket qazodinamik sistemin köməyi ilə hədəfə tərəf yönəlir. Marş mühərrikinin işə düşməsindən sonra uçuşun trayektoriyasının başlangıç və orta sahələrində radiokorreksiyalı, ətalətlə idarəetmə istifadə olunur ki, bu da maksimum maneə dayanıqlığına imkan yaradır. Hədəfin birbaşa tutulması zamanı aktiv radiolokasiyalı özütüşlənmə tətbiq edilir. Hədəflə görüşmə nöqtəsindən əvvəl, yüksək manevrin intensivliyi zərurətində raket yüksək manevr rejimini tətbiq edə bilər. Bunun üçün qazodinamik idarə olunma sistemindən istifadə olunur. Bu sistem 0,025 saniyə ərzində raketin aerodinamik yüksəlməsini 20 vahidə qədər artırır. 9M96E və 9M96E2 raketləri məhvətmə sahəsi idarəolu-

nan, 24 kq-lıq qəlpəli döyüş hissəsi ilə təchiz olunub. İdarəolunan sahə döyüş başlığının partlayış enerjisini və qəlpə sahəsini istənilən istiqamətə yönəldir. Hədəfdən yankecmə məlumatı olmadıqda, döyüş hissəsi qəlpələrinin simmetrik dağılıılması ilə mərkəzləşdirilmiş partlədiləması təşkil olunur.

“TRİUMF” zenit-raket sisteminin əsas xarakteristikaları:

- böyük həcmində mövcud olan yerüstü, hava və kosmik mənbələr ilə məlumatın uzlaşması;

- HHQ HDQ və QQ tətbiqində, onların sisteminə göstərilən xüsusi tələbləri təmin edən, baza-modul prinsipinin istifadəsi;

- HDQ-nin HHM-ni vasitələrini, QQ HHM HHQ və HHM qruplaşmaları ilə mövcud və perspektiv idarəetmə sistemlərinə integrasiya imkanları.

“TRİUMF” zenit-raket sisteminin əlavə məlumat mənbələrindən biri də radiolokasiya, aşkarlama və tuşlama aviasiya kompleksidir. Radiolokasiya, aşkarlama və tuşlama aviasiya kompleksi – qırıcı aviasiya və uzaqmənzilli zenit-raket sistemlərinin döyüş əməliyyatlarını təmin etmək üçün hava düşməninin kəşfiyyatını aparır. Radiolokasiya, aşkarlama və tuşlama kompleksinin tərkibinə A-50, təkmilləşdirilmiş A-50U kompleksləri və “SMEL” tipli radiotexniki kompleksi daxildir. Dairəvi müşayiət antena sistemi İL-76 təyyarəsinin füzelyajının üstündə yerləşdirilmişdir və qırıcıları idarə etməyə, onlarla döyüş məlumatını paylaşmağa, uçuşun yüksək hündürlük diapazonlarında hava obyektlərini aşkarlamaya qadirdir. “TRİUMF” zenit-raket sisteminin işlənməsində əldə olunan elmi-texniki və texnoloji axınlar yeni silahın-inteqrasiya olunmuş informasiya, aviasiya-atəş və zenit-raket komplekslərinin hazırlanmasına və istehsalına real şərait yaradır. HHQ və informasiya-atəş sistemlərinin (IAS) vahid sistemə integrasiyasını aşağıdakı variantlarla əldə etmək olar:

- zenit-raket sistemi KM-nin məlumat təminatını, bütün yerüstü və hava kəşfiyyat vasitələri ilə buraxılmış zenit idarəolunan raketlərin idarə olunması öz məlumatı əsasında yaradılmış informasiya-atəş sistemi (IAS-1);

- bütün yuxarıdakıları sadalamaqla bərabər ida-

rəolunan zenit-raketlərin idarəolunmasını kənar məlumatlara əsasən həyata keçirən informasiya-atəş sistemi-2 (IAS-2);

– yuxarıdakılar daxil olmaqla buraxılmış zenit idarəolunan raketlərin idarəolunmasını qırıcı təy-yarənin bortundan aparan informasiya-atəş sis-temi-3 (IAS-3).

Bu sistemlərin yaradılmasında əsas problemlər zenit-raket komplekslərin KM-ni dəqiqlik, diskretlik, tamlıq və vaxt tələblərinə cavab verən döyüş məlumatı ilə təmin etməkdir. IAS-1 problemlə üzləşmir, çünki burada zenit-raket sistemlərinin öz məlumatına əsasən işlənməsi nəzərdə tutulur. Yerüstü vasitələrin, zenit-raket sis-temlərinin KM-nin, hava kəşfiyyat vasitələrinin, qırıcıların bort informasiya vasitələri ilə təmin olunmasından alınan nəticə yüksəkdir və döyüş tapşırığının yerinə yetirilməsi tələblərinə ca-vab verir. IAS-2 üçün əsas məlumat mənbə-ləri qırıcıların bort radiolokasiya stansiyaları və dozor tuşlama radiolokasiya aviasiya kompleksi ola bilər. Belə qənaətə gəlmək olar ki, qırıcıların bort radiolokasiya stansiyaları zenit-raket sisteminin KM-nə verilən məlumatın tamlığı, diskretliyi, raketin uzaq məsafələrə buraxılmasının vaxtı və uzaqlığı bort radiolokasiya stansiyalarının maksimal uzaq məsafələrdə olması ilə səciyyələnir. Qırıcıların bort radiolokasiya stansiyalarından verilən məlumatın vaxtı və uzaqlığı o zaman qısaldıla bilər ki, hava hücum vasitələrinin aşkarlanması və raketlərin buraxılmasından sonra zenit-raket sisteminin radiolokasiya stansiyaları ilə aşkarlansın. Lakin qırıcı avi-asiyanın zenit-raket sistemi ilə qarşılıqlı əlaqəsi bu mərhələ üçün olduqca çətindir, çünki zenit idarəolunan raketin buraxılmasından qabaq və sonra zenit-raket sisteminin öz kəşfiyyat vasitə-ləri ilə hədəfi aşkarlama imkanlarını proqnozlaşdırmaq çətindir. IAS-3 yaradılması daha çətindir çünki yuxarıda sadalanan problemləri və qırıcı-tutucunun bortundan zenit idarəolunan raketin idarə olunmasını əhatə edir. Bu da ye-ni məsələlərin həllini tələb edir:

– zenit idarəolunan raketin buraxılması üçün kənar məlumatlara əsasən ilkin verilənlərin hazırlanması;

– zenit idarəolunan raketin buraxılma anının se-cilməsi;

- zenit idarəolunan raketin idarəetməsinin qırıcı silahın idarəetmə sisteminə verilməsi;
- zenit idarəolunan raketin hədəfin məhv olunmasına qədər bortdan trayektoriyadan idarə edilməsi;
- zenit idarəolunan raketin özütuşlanmasına ke-çidin və atəşin nəticələrinin qiymətləndirilməsi-nə nəzarət;
- idarəetmənin çoxkanallığına nəzarət.

NƏTİCƏ

Nəzərdə tutulan bütün informasiya atəş sistemləri tam istismara buraxılandan sonra hava və HHM döyüşləri arasında qarşılıqlı əlaqə ən yaxın həddə çatacaq. Tətbiq olunan yeniliklər eşelonlaşdırılmış HHM yaratmağa yüksək imkanlar yaradır.

ƏDƏBİYYAT

1. Бурмистров С. К., Букин Б. М., Зимин Г. В. Справочник офицера противовоздушной обороны. Москва, 1987
2. Вестник ПВО-[www.arms-ru/049051048057-124052049048.html/](http://www.arms-ru/049051048057-124052049048.html)
3. Вестник ПВО-www.rbase.new-factoria.ru-missile/wobb/s400.html

РЕЗЮМЕ

**СИСТЕМА ПРОТИВОВОЗДУШНОЙ ОБОРОНЫ
(ПВО) ЧЕТВЁРТОГО ПОКОЛЕНИЯ**

R. SAFARLI

В современный период усовершенствование систем противовоздушной и противоракетной обороны одна из первостепенных задач. В статье раскрыты возможности использования этих систем в одном комплексе и создание эшелонированной противовоздушной обороны согласно тактико-техническим характеристикам.

SUMMARY THE FOURTH GENERATION AIR DEFENSE SYSTEM R. SAFARLI

In modern period improving of anti-aircraft and anti-missile protection systems one of the advanced missions. In article was explained opportunities for using this systems in one guided missile (GM) system and the creation the echeloning of the air defense according new tactical-technical properties.

MÜASİR RƏQƏMSAL RADİORABİTƏ VASİTƏLƏRİNİN İŞ PRİNSİPLƏRİ VƏ ÜSTÜN CƏHƏTLƏRİ

Kapitan Tərlan BODUROV

SİLAHLI QÜVVƏLƏRİN HƏRBİ AKADEMİYASI

Açar sözlər: rabitə, radiorabitə, rəqəmsal, radiostansiya, kompyuter, tezlik, məlumat, ötürmək, qəbul etmək, müxbir.

Ключевые слова: связь, радиосвязь, цифровой, радиостанция, компьютер, частота, информация, передача, прием, корреспондент.

Keywords: communication, radiocommunication, digital, radiosation, computer, frequency, information, transmit, recieve, correspondent.

E-mail: TerlanBodurov@mail.ru

Rabitə, ölkənin müdafiə qabiliyyətinin yüksəldilməsi, iqtisadiyyatı, dövlət orqanlarının işini operativ idarə etmək və əhalinin mədəni-məişət tələblərini təmin etmək, həmçinin qoşunları və silahları idarəetmənin əsas vasitəsidir. Qoşunları idarəetmə prosesində bütün növ məlumatların mübadiləsi üzrə tapşırıqları yerinə yetirmək üçün rabitə vacib əhəmiyyət kəsb edir. Bu gün müasir rabitə sistemlərinin inkişafı dünyada baş verən hadisələri real zamanda izləməyə imkan yaradır.

Müasir elm və texnikanın inkişaf mərhələsində məlumatların həcmi fasıləsiz artmaqdadır. Nəzəri və eksperimental (statistik) tədqiqatlar göstərir ki, illər keçdikcə rabitə sahəsində ötürülən məlumatların həcmi genişlənir və müxtəlif məlumatların ötürülməsinin sürət və keyfiyyətinə olan tələblər artır.

Yuxarıda qeyd olunan bütün məsələlərin həlli ancaq infrastrukturlarda yeni rabitə sistemlərinin qurulması ilə mümkündür. Müasir telekommunikasiya şəbəkələri bütün növ məlumatların ötürülməsi üçün özlərində vahid texniki kompleksi əks etdirməlidir. Xarakterlərindən asılı olmayaraq


onlar rəqəmsal və kommunikasiya sistemlərində qurulmalıdır, sadə idarəetmə strukturu olmalı, bütün növ avadanlıqlarla, şəbəkə və qurumlarla işləmə imkanına malik olmalıdır.

Müasir dövrdə qoşunlarda müştərək əməliyyatlardan geniş istifadə olunduğu

fürün, bu əməliyyatlar zamanı ötürüləcək məlumatın həcmi artır, məlumatların ötürülməsinin sürət və keyfiyyətinə olan tələblər ön plana çıxır. Buna görə də qoşunlarda rabitə imkanları daha geniş olan rəqəmsal radiorabitə vasitələrinin tətbiqinə ehtiyac duyular.

Son zamanlar Azərbaycan Respublikası Silahlı Qüvvələrində sadə radiorabitə vasitələrinin rəqəmsal prinsiplə işləyən radiorabitə vasitələrilə əvəz olunmasına geniş yer verilməkdədir (Şəkil 1).

Azərbaycan Respublikasının Silahlı Qüvvələrində idarəetmə sisteminin inkişafında radiorabitə mühüm yer tutur. Radiorabitə, radiostansiyalar vasitəsilə elektromaqnit dalğaların şüalanması yolu ilə idarəetmə məntəqələri arasında rabitə yaratmaq və telefon, teleqraf, telekod, faksimil məlumatların alınıb-ötürülməsi üçün istifadə edilir. Radiorabitənin yaradılması, rabitə əlaqəsi yaratmaqla radiostansiyanın üzə çıxarılması, tanınması, tələb olunan növdə və keyfiyyətdə rabitənin qurulması, radioaparatların tənzimlənməsi, tezliyin və anteni seçiləməsi prosesidir. Radiorabitə vasitələri qoşunların idarə olunmasını təmin edən vacib, əksər hallarda yeganə rabitə vasitə-



**ŞƏKİL 1. MÜASİR TELEKOMMUNİKASIYA VƏ RƏQƏMSAL RADIORABİTƏ VASİTƏLƏRİNİN
TƏTBİQİ İLƏ YARADILAN RABİTƏ SİSTEMİ**

sidir. Radiorabitə vasitələrinin üstün cəhətləri aşağıdakılardır:

- həm yerində dayanan, həm də hərəkətdə olan obyektlərlə rabitə yaratmağa imkan verir;
- düşmən tərəfindən saxlanılan ərazidən keçmə-məklə, həmin ərazinin üzərindən rabitə yaratmağa imkan verir;
- ərazinin keçilə bilməyən sahəsindən rabitə yaratmaq imkanı verir;
- yeri naməlum olan müxbirlərlə rabitə yaratmaq imkanına malikdir;
- çox sayda müxbirə eyni vaxta məlumat, komanda və siqnalların ötürülməsinin həyata keçirilməsinə imkan verir;
- qoşunların xəbərdarlıq edilməsi üçün mühüm əhəmiyyətə malikdir;
- naqıl rabitəsindən fərqli olaraq radio rabitə vasitələri düşmənin bütün silah növlərinin təsirinə az məruz qalır.

Hərbi radiostansiyalar arasında radiorabitə silahlı qüvvələrin bütün idarə manqaları üçün vahid radiorabitə qaydaları üzrə aparılır. Bu qaydalar radiorabitənin yaradılması, radioqramların ötürülməsi və danışıqların aparılması formasının rabitə qoşqaqlarında və radiostansiyalarda radioqramların rəsmiləşdirilməsinin, uçot sənədlərinin

aparılmasına ümumi tələbləri müəyyən edir.

Məlum olduğu kimi, qoşunların idarə olunmasında analoq principinə malik radiorabitə vasitələrinin tətbiqi düşmən kəşfiyyatının işini asanlaşdırır. Radiorabitə isə öz növbəsində düşmən kəşfiyyatının əsas informasiya mənbəyidir. Buna görə də radiorabitə vasitələrinin inkişafı üçün daima məqsədyönlü işlər aparılır. Radiorabitənin operativliyi və təhlükəsizliyinin yüksəldilməsində rəqəmsal radiorabitə sisteminin xüsusi yeri var.

Bundan başqa onu da qeyd etmək lazımdır ki, rəqəmsal tipli radiovasitələrin tətbiqi ilə yaradılan radiorabitədə ötürülə bilən məlumatların mübadiləsi analoq tipli radiovasitələr ilə yaradılan radiorabitəyə nisbətən daha yüksəkdir. Radiorabitə vasitələrinin inkişafı sübut etdi ki, radiorabitə kanalları ilə səsli, sxemlərin və hətta video çəkilişlərin real zamana uyğun mübadiləsi də mümkündür. Bu nailiyyətlər rəqəmsal radiorabitənin nail olduğu imkanlardır.

Rəqəmsal radiorabitə vasitələri bir neçə standartlara uyğun hazırlanır ki, bu standartlar Avropa Standartlar İstututu tərəfindən razılışdırılmışdır.

Bu standartlara uyğun olan parametrlərin qısa xülasəsi aşağıdakılardır:

- 1 cüt tezlikdə 4 səslı kanalın yaradılması imkanı;
- danışqların qulaqasmadan mükəmməl müdafiəsi imkanı;
- razılışdırılmamış mübadilələrin (əlaqəyə müraciətin) qarşısının alınması imkanı;
- müxtəlif istehsalçıların məhsulları olan radio-stansiyaların bir-biri ilə qarşılıqlı mübadilə aparma imkanı (isi);
- tezlik diapazonu (MHs);
- çağırma (zəngetmə) imkanları (şəxsi və qrup-şəkilli);
- şifələmə imkanları;
- kanal fərqləri;
- məlumatın ötürülmə sürəti, kB it/san;
- danışqların və məlumatın sıxlasdırılması imkanının rabitə məsafəsinə təsiri;

Adətən, belə qəbul edilir ki, rəqəmli radiorabitə vasitələrinin iki əsas göstəricisi var:

- rəqəmli radiostansiyaların qarşılıqlı işləmə qabiliyyətləri;
 - məlumatın və səsin sıxlasdırma qabiliyyətləri.
- Onu da unutmamaq lazımdır ki, səsin və məlumatın sıxlasdırılması iki əsas parametrə təsir göstərir:
- rabitə məsafəsinə;
 - rabitə sisteminin buraxılınca (ötürənilmə) imkanına.

Bildiyimiz kimi, radiorabitənin işinə maneçilik yaratmaq üçün Radio Elektron Susdurma (RES) vasitələrindən geniş istifadə olunur. Belə problemlərin qismən həlli yolları isə sinxron tezlik dəyişən radiorabitə vasitələrinin geniş tətbiqi ilə həyata keçirilə bilər. Sinxron tezlik dəyişən radiorabitə vasitələri bir saniyə ərzində (tiplərində asılı olaraq) 16-500 ədəd qədər işçi tezlik dəyişmə imkanına malikdirlər. Bu da düşmənin Radio Elektron Susdurma (RES) vasitələrinin işini əhəmiyyətli dərəcədə möhdudlaşdırır.

Ösrimizin kompyuter əsri olması isə radiorabitə vasitələri kompyuter vasitələrinin kompleks tətbiqində öz əksini tapmışdır. Son zamanlar idarəetmə strukturlarından asılı olaraq radiorabitə vasitələri ilə mübadilənin aparılmasında kompyuterlərin köməyi ilə məlumat ötürülməsinə geniş yer verilməkdədir. Bunun köməyi ilə aparılan mübadilələrin təkcə eşitmə və çapetmə yolu ilə yanaşı, həm də vizual olaraq ekranlarda göstərilməsi mümkündür (Şəkil 2).

Məlumatötürmə isə öz növbəsində xüsusi radio-modemlərin köməyi ilə həyata keçirilir və ötürülen və ya qəbul edilən məlumatların həcmini 10 dəfəyə qədər artırır.

Radiorabitə vasitələrinin inkşafi sübut etdi ki, radiorabitə kanalları ilə səslə məlumatlar deyil hətta kompyuterə qoşulmaqla şəkillərin, sxemlə-



ŞƏKİL 2. PRC-930 KÜRƏKDƏ GÖZDİRİLƏN UQD RADIOSTANSİYA İLƏ QARŞILIQLI ƏLAQƏDƏ İŞLƏYƏN TACTER 31M KOMPYUTERİ

rin və video çəkilişlərin mübadiləsi də mümkündür. Bu nailiyyətlər rəqəmli radiorabitənin nail olduğu imkanlardır.

Qısa dalğalı (QD) və ultra qısa dalğalı (UQD) radiostansiyalardan istifadə etməklə məlumat mübadiləsi aşağıdakı qaydada aparılır:

- kompyuterə təyinatından asılı olaraq QD və ya UQD radiostansiyaları ilə məlumat ötürmək üçün məlumatötürmə programının yüklənilməsi;
- kompyuterin köməyi ilə (RS-232 qurğusu ilə) radiostansiya vasitəsilə məlumatların, şəkil, sxem və video çəkilişlərin mübadiləsi;
- radiostansiyalara məxfiləşdirmə vasitəsi acların, tezliklərin və digər radioməlumatların əvvəlcədən yüklenməsi;
- radiostansiyaların köməyi ilə siqnal və kodların göndərilməsi;
- GPS raportunun ötürülməsi.

Müasir texnikanın inkişafı bizi rəqəmsal radiostansiyalardan istifadə edərək kompyuterlə məlumat mübadiləsi aparmağa imkan verir. Radiostansiyalardan istifadə edərək kompyuterlə məlumatın ötürülməsi (qəbul edilməsi) naqilli rabitə vasitələrindən istifadə edərək ötürülən (qəbuledilən) məlumatlarla müqayisədə sürəti aşağıdır. Buna baxmayaraq, yuxarıda qeyd olunan üsuldan (radiostansiyalardan istifadə edərək kompyuterlə məlumatın ötürülməsi (qəbul edilməsi)

taktiki və əməliyyat idarəetmə sistemlərində geniş istifadə olunur.

Övvəlcə kompyuterə UQD məlumatötürmə (qəbuletmə) programı yüklənilir. Kompyuter xüsusi kabellər CX-5455 radiostansiyaya qoşulur. Adı çəkilən kabel məlumatötürmə (qəbuletmə) programının tərkib hissəsidir. Programın tərkibində məlumatötürmə (qəbuletmə) programını kompyuterə yüklemək üçün disk, radiostansiyani kompyuterə qoşmaq üçün kabel, radiostansiyani kompyuterə qoşmazdan əvvəl istifadə olunan xüsusi kabel RS-232, programla işləmək üçün kompyuterə qoşulan açar və texniki sənədlər dağıldır.

Yuxarıda qeyd olunduğu kimi, radiostansiya kompyuterə kabel vasitəsilə qoşulur. Məlumatötürmə (qəbuletmə) programını kompyuterdə açıldıqdan sonra ekranda həmin programın özünməxsus görüntülərini görə bilərik. Həmin programın köməyi ilə həm yazılı məlumatlar, həm kiçik ölçülü şəkillər, həm də xəritə üzərində işləməklə, hazırlanmış məlumatları müxbirə göndərmək və qəbul etmək olar. Hər bir müxbirin öz ünvanı olduğu üçün məlumat ötürülən zaman ünvanı düzgün seçmək lazımdır. Məlumat ötürülən zaman sürətin yuxarı və yaxud aşağı olmasının əsasını radiostansiya təşkil edir. Məlumatlar iki cür ötürülə bilər: səhvləri düzəldərək və səhvləri



ŞƏKİL 3. MÜXTƏLİF RƏQƏMSAL RADIORABITƏ VASİTƏLƏRİ VƏ KOMPYUTERLƏRDƏN İSTİFADƏ ETMƏKLƏ RADIOMÜBADİLƏNİN APARILMASI

düzəltmədən. Bu funksiyaları özümüz seçə bilərik. Səhvləri düzəldərək ötürülən məlumatların sürəti səhvləri düzəltmədən ötürülən məlumatların sürətindən aşağı olur. Radiostansiyanın bütün rejimlərində CLR (açıq), SEC(məxfi) və AJ (sinxron tezlik dəyişmə)məlumat ötürmək (qəbul etmək) mümkündür. CLR (açıq) rejimində ötürülən (qəbul edilən) məlumatların sürəti SEC (məxfi) və AJ (sinxron tezlik dəyişmə) rejimlərində ötürülən (qəbul edilən) məlumatların sürətinə nisbətən daha artıq olur. Radiostansiya ilə məlumat ötürülən (qəbul edilən) zaman biz müxbirlə həmin kanalda və yaxud digər kanalda danışa bilərik. Danışmağa başlayan vaxt automatik olaraq məlumatöturmə dayandırılır və biz danışığı bitirdikdən sonra (əgər başqa kanala keçmişiksə əvvəlki vəziyyətə qayitmalıyıq) məlumatöturmə (qəbuledilmə) saxlandığı yerdən davam etməyə başlayır. (Şəkil 3).

Məlumat mübadiləsi apararkən mümkün qədər çalışmaq lazımdır ki, məlumatın həcmi kiçik olsun. Belə olan halda məlumatın tez bir zamanda ötürülməsinə (qəbul edilməsinə) nail olmaq olar.

Bundan əlavə olaraq radiostansiyanın köməyi ilə mesajöturmə (qəbuletmə) də mümkünündür. Mesaj ötürülən (qəbul edilən) zaman rəqəmlərdən istifadə olunur. Rəqəmlər 00-dan 99-dək və 000-dan 999-dək olur. İki rəqəmli və üçrəqəmli mesajların fərqli kombinasiyalarını işlətməklə

məlumatlar ötürülə bilər. Rəqəm kombinasiyasının hər birinin özünəməxsus əvvəlcədən hazırlanmış mesajları vardır. Məsələn, 11 irəli, 122 hərəkəti dayandır və s. Mesaj ötürmənin (qəbul etmənin) üstün cəhəti onun kiçik zaman fasiləsində ötürülməsidir.

Qısa dalgalı radiostansiyalardan istifadə edərək məlumatın ötürülməsi (qəbul edilməsi) eynilə ultraqısa dalgalı radiostansiyalardan istifadə edərək məlumatların ötürülməsi (qəbul edilməsi) ki mi həyata keçirilir. Yalnız burada program fərqli programdır, həmçinin məlumat ötürmənin (qəbul etmənin) sürəti aşağıdır.

Bizə məlum olduğu kimi, 1990-cı illərə qədər istehsal olunmuş radiorabitə vasitələrində hər hansı bir nasazlıq baş verdiyi hallarda onların səbəbini araşdırmaq və nasazlığı konkretləşdirmək üçün mükəmməl iş təcürəbəsinə malik olan mütəxəssis rəyinə böyük ehtiyac olurdu. İndi isə inkişafda olan radiorabitə texnikalarında baş vermiş hər hansı bir nasazlıq həmin vasitənin ekranında konkret olaraq görünür ki, bu da nasazlığın aradan qaldırılması müddətini nəzərə çarpacaq dərəcədə azaldır.

Məlum olduğu kimi, silahlanmaya yeni texnikaların daxil olması ilə əlaqədar olaraq əməliyyatların aparılmasında bir sıra dəyişikliklər müşahidə olunur. Radiorabitə vasitələrinin inkişafi isə öz növbəsində radiorabitə sisteminə və o cümlə



ŞƏKİL 4. ƏLDƏ GƏZDİRİLƏN PRC-5712 RADİOSTANSİYASI

lədən radiorabitə reqlamentinə əsaslı təsir edir. Müasir radiorabitə vasitələrində əsas nəzərə çarpan cəhətlərdən biri də onların istismarının asanlaşdırılması və rabitənin yaradılmasına olan normativlərin bir neçə dəfə azaldılmasıdır.

Bildiyiniz kimi, taktiki idarəetmə sistemində (həlqəsində) radiovasitələri istismar edən döyüşçünün, rabitəçinin istər-istəməz əli və qulağı daima məşğul olur ki, bu da onun tabel silahından səmərəli istifadəsini çətinləşdirir. Müasir radiostansiyalarda isə stansiyanın dəstəyi 3-6 m-ə qədər məsafədən idarə olunma imkanına malik olaraq silahın (topun, avtomatın, pulemyotun və s.) dəstəyinə bağlanılır (dəstək təqribən qol saatı ölçüsündədir), qulaqcıq ancaq bir qulağa bağlanılır və mikrafon çənənin alt hissəsinə istiqamətlənir ki, bu da döyüşçünün, rabitəçinin tabel silahından istifadə imkanlarını asanlaşdırır (Şəkil 4).

Bundan başqa, əsasən taktiki idarəetmə sistemlərində (həlqələrində) tətbiq olunan radiostansiyaların köməyi ilə siqnal və kodları yazı ilə göndərmək imkanı vardır. Bu da ötürülən və qəbul edilən məlumatların düşmən kəşfiyyatı tərəfindən tutulması imkanlarını çətinləşdirir.

Yuxarıda qeyd olunduğu kimi, bu tip radiostansiyaların radiogöstəriciləri kompyuter vasitəsilə yaddaşa yükləndiyindən düşmənin radiorabitə vasitələrinin bu şəbəkə və ya istiqamətə daxil olması qeyri mümkündür. Çoxillik təcrübələr göstərir ki, intensiv döyüşlər zamanı radiomübadilələrin aparılmasında şəbəkə müxbirlərinin tez-tez ardıcılılığı gözləməməsi halları müşahidə olunur. Müasir radiostansiyalarda isə bu cəhətə xüsusi yer verilməkdədir. Belə ki, radioşəbəkənin baş stansiyasının dəstəyi basıllar kən mübadilələrin aparılmasına baxmayaraq, avtomatik olaraq iş kəsilsər və bu şəbəkədə olan bütün radiostansiyalar qəbula keçir. Bu zaman ancaq komandır mübadiləni aparmaq imkanına malikdir. Mübadilənin sonunda isə iş əvvəlki kimi bərpa olunur.

Bununla yanaşı göndərilən və ya qəbul edilən siqnal və kodların nə vaxt və hansı müxbir tərəfindən göndərildiyi ekranda görünür. Radiostansiyanın digər kanallarında olan müxbirlər ilə əla-

qəyə çıxməq istədikdə və çağrımanı həyata keçirdikdə stansiyanın başqa kanalda işləməsinə baxmayaraq, dərhal ekranda onun (kanalın nömrəsi və müxbirin çağrıışı göstərilməklə) çağrııldıgi görünür. On maraqlı cəhətlərdən biri də bu tip stansiyaların açıq rejimdə işləməsi zamanı xəbərdaredici siqnal eşidilir ki, bu da müxbirə diqqətli olmayı bir daha xatırladır.

Adətən, taktiki idarəetmə sistemlərində (həlqələrində) tətbiq olunan radiorabitə vasitələrinin tərkibində daxili GPS qurğularının quraşdırılması hərbi rabitə sistemlərində əsaslı dönüş yaratmışdır. GPS qurğularının köməyi ilə yer kürəsinin istenilən nöqtəsindən peyk-rabitə vasitəsilə radiostansiyanın yerini müəyyənləşdirmək mümkündür ki, bu da kəşfiyyat qrupları və xüsusi tapşırıqları yerinə yetirən dəstələr üçün mühüm əhəmiyyət kəsb edir.

Kəşfiyyat qrupları ilə müntəzəm əlaqə saxlamaq üçün həmişə kürəkdə gəzdirilən QD radiostansiyasına ehtiyac vardır. Son zamanlar isə bu məqsədlə QD və UQD radiostansiyalar qarşılıqlı istismar üçün hazırlanır və uğurla istifadə olunur. Eyni zamanda həcmə kiçik olan bu tip radiovasitələrin istismarı cox bəsittir.

Məlum olduğu kimi, birlik, birləşmə və hissələrdə qarşılıqlı mübadilə əlaqəsi yaratmaq və rabitə məsafəsini artırmaq üçün retransliyasiya qurğularından geniş istifadə olunması əlavə güc və vasitələrin cəlb olunmasına gətirib çıxarıır. Lakin, müasir radiorabitə vasitələrində retransliyasiya rejimi qabaqcadan programlaşdırılmışdır və əlavə güc və vasitələrə ehtiyac duyulmur.

Bununla yanaşı yeni texnikaların geniş imkanları sahəsində radiokanalıllarla ötürülən və qəbul edilən məlumatların radiorele, troposfer, naqilli, faksimil və s. rabitə kanalları ilə uzlaşması həyata keçirilir. Eyni zamanda maraqlı cəhətlərdən biri də müasir rəqəmsal radiorabitə vasitələrinin köhnə analoq tipli radiorabitə vasitələrlə qarşılıqlı işləməsi üçün uyğun iş rejimlərinə və geniş imkanlara malik olmalıdır.

Ümumiyyətlə müasir radiorabitə vasitələrinin NATO standartlarına cavab verməsi (bir metr də-

rinliyində su buraxmama, AKB və mikrotelefon dəstəklerinin digər rabitə vasitələrində istifadəsinin mümkünluğu, iş rejimlərinin uyğunluğu, ötürüçülərin çıxış güclərinin tənzimlənməsi və s.) əsas üstünlüklerindən biridir.

Silahlı Qüvvələrin rəqəmsal radiorabitə sistemini keçməsi ilə rabitə sisteminin qurulması zamanı əvvəl fəaliyyət göstərən sistem öz fəaliyyətini saxlamadan, tədricən öz yerini yeni sistemə verir. Buna görə də rabitə bölmələri tərəfindən bu sistemi tam qavramış, bacarıqlı mütəxəssislərin hazırlanmasına xüsusi diqqət yetirilir.

NƏTİCƏ

Azərbaycan Respublikasının Silahlı Qüvvələrində idarəetmə sistemində radiorabitə mühüm yer tutur. Nəzərə alsaq ki, düşmənimiz öz müdafiə mövqelərini dağlıq və meşəlik ərazilərdə qurub və bu ərazilər gələcək döyüş əməliyyatlarında rabitə təmininə öz təsirini göstərəcək, bu zaman müxtəlif əməliyyatların aparılması zamanı radiorabitənin təşkilində rəqəmsal radiorabitə vasitələrindən geniş istifadə məqsədə uygundur və bu vasitələrin rabitə bölmələri tərəfindən keçirilən məşğələlərdə, təlimlərdə dərindən öyrənilməsi xüsusi əhəmiyyət kəsb edir.

ƏDƏBİYYAT

1. Taktiki rabitənin əsasları. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi Akademiyası. Bakı, 2007
2. “<http://www.jtrs.sarda.army.mil/>” rəqəmsal radiostansiyalar internet ünvanı
3. “<http://www.analysys.com/vlib/>” xəbərləşmə sistemləri internet ünvanı

РЕЗЮМЕ

**ПРИНЦИП РАБОТЫ И ПРЕИМУЩЕСТВА
СОВРЕМЕННЫХ ЦИФРОВЫХ СРЕДСТВ
РАДИОСВЯЗИ
Т. БОДУРОВ**

Статья направлена на исследование принци-

пов работы и перспектив современной цифровой радиосвязи. Проведенный анализ показал что, обеспечение связи цифровой радиосвязью имеет свои преимущества. Поэтому в статье проведен сравнительный анализ между аналоговыми и цифровыми радиостанциями, исследован принцип работы, особенности и привилегии цифровых средств радиосвязи во время подготовки и ведения боевых действий в различных условиях.

SUMMARY

**PRINCIPLES AND VIRTUES OF MODERN
DIGITAL RADIOPHONIC SYSTEMS
T. BODUROV**

Research in this article has been directed to modern digital radiophonic systems principles and virtues. Analyzing shows that digital radiophonic systems have many virtues. That is why in this article has been compared analog and digital radiophonic systems and their virtues of digital communication systems researched in the different terrains.

MOTOATICI BRİQADANIN DÜŞMƏNLƏ BİLAVASITƏ TƏMAS VƏZİYYƏTİ OLMADAN MÜDAFIƏYƏ KEÇMƏSİ ZAMANI MADDİ-TEXNİKİ TƏMİNATIN PLANLAŞDIRILMASI VƏ İDARƏ OLUNMASININ TƏŞKİLİ

Polkovnik-leytenant Elşən RƏHİMÖV

SİLAHLI QÜVVƏLƏRİN HƏRBİ AKADEMİYASI

Açar sözlər: müdafiə, maddi-texniki təminat, hazırlıq, idarəetmə.

Ключевые слова: оборона, материально-техническое обеспечение, подготовка, управление.

Keywords: defence, (military) logistic, preparation, command.

Müasir döyüş əməliyyatları xarakter etibarı ilə qısa müddət ərzində dəyişkənliliyi, yüksək gərginliyi və dinamizmi ilə fərqlənir. Belə şəraitdə döyüş əməliyyatlarının və mübarizə vasitələrinin xarakterlərini, döyüş imkanlarını dərindən bilmədən, həmçinin qoşunların idarəedilməsinə möhkəm bacarıqlara malik olmadan idarəetmənin yüksək səmərəliliyinin təmin edilməsi qeyri-mümkündür.

Döyüş tapşırıqlarını yerinə yetirərkən, hissə və bölmələrin döyüş imkanları və qabiliyyətlərdən daha səmərəli istifadəyə, onların fəaliyyətlərinə bacarıqla rəhbərlik edilməsinə təsir göstərən əsas faktorlardan biri onların məharətlə idarə edilməsidir. İdarəetmənin əsas vəzifəsi döyüsdə iştirak edən bütün bölmələrin səylərinin döyüş tapşırıqlarını təyin edilmiş vaxtda, şəxsi heyətin, texnika və silahların minimal itkilərlə yerinə yetirilməsinə yönəldilməsindən ibarətdir. İdarəetmənin mahiyyətinin, məzmunu və əsas məqsədin düzgün anlaşılması döyüşün hərtərəfli təminati üzrə tədbirlər kompleksində onun rolu və yekini həmişə düzgün müəyyən etməyə imkan verir. Döyüş əməliyyatlarının təcrübəsi göstərir ki, maddi-texniki təminatın (MTT) bacarıqla idarə edilməsi qoşunların hərtərəfli təminatı üzrə yaranan problemləri, qüvvələrin, vasitələrin və vax-

tın ən az miqdarda sərf edilməsi ilə həll edilməsinə köməklik göstərir. Müasir döyüş əməliyyatlarında düşmən üzərində qələbənin əldə olunmasında bütün təminat növlərinin əhəmiyyətinin artması ilə əlaqədar olaraq MTT-nin idarə edilməsində fasiləsizlik, çəviklik və mobillik kimi faktorların əhəmiyyəti də artmışdır. [2.101]

Hərb tarixinə nəzər saldıqda belə nəticəyə gəlmək olar ki, hələ qədim dövrlərdən müxtəlif döyüşlər zamanı qoşunların TTM-nin düzgün planlaşdırılması nəticəsində bir çox hərbi yürüşlər və mühabibələr qalibiyətlə nəticələnmiş, maddi-texniki təminatın düzgün planlaşdırılmadığı döyüşlər isə məğlubiyyətə düşər olmuşdur.

Belə ki, qoşunların arxa cəbhə təminatının düzgün planlaşdırılmasına ən yaxşı nümunə olaraq Makedoniyalı İsgəndərin eramızdan əvvəl 332-ci ildə səhradan keçərək öz qoşunları ilə Misirə yürüşünü göstərmək olar. Makedoniyalı İsgəndər öz qoşunlarının arxa cəbhə təminatını əvvəlcədən, məharətlə planlaşdırması nəticəsində 65 000 nəfər əsgər və 8900 baş heyvandan ibarət ordusunun ərzaq, su və digər maddi vəsaitlərlə fasiləsiz təminatını uğurla həyata keçirməyə nail olmuşdu.

Roma İmperiyasının apardığı döyüş əməliyyatları zamanı qoşunların mobilliyi elə təşkil olunmuşdu ki, 70-80 minlik səhra orduları ilə asanlıqla manevr etmək olurdu. Belə ki, romalılar yaz fəslində su hövzələrində suyun səviyyəsinin



qalxmasından istifadə edərək, gəmiçiliyə yararlı su hövzələrində müxtəlif su nəqliyyatı vasitələri ilə döyük əməliyyatlarının planlaşdırıldığı ərazilərdə ərzaq anbarlarını əvvəlcədən cəmləşdiridlər. Belə təminat sistemi romalılara düşmən üzərində böyük üstünlük əldə etməyə imkan verirdi. [5]

Yaxın keçmişdə baş vermiş münaqişə və mühabiblərdə maddi-texniki təminatın düzgün planlaşdırılması və həyata keçirilməsinin ən parlaq nümunələri ilə Amerika Birləşmiş Ştatları və NATO Silahlı Qüvvələrinin 1991 və 2003-cü illərdə İraqda birgə apardıqları əməliyyatlarda rastlaşmaq olar. Düzgün planlaşdırılmış və həyata keçirilmiş təminat sistemi bu əməliyyatların uğurla başa çatmasında əsas rol oynamışdır. [7]

Rusiya qoşunlarının 1990-ci illərdə Çeçenistanda apardığı hərbi kompaniya zamanı birləşmiş ordu qruplaşmalarının arxa cəbhə təminatı və döyük əməliyyatlarında bilavasitə arxa cəbhənin işinin təşkilinin təhlili bir sıra problemləri aşkar etmişdi:

1. Maddi-texniki təminat hissə və bölmələrinin sülh dövrü üçün mövcud olan ştat quruluşunun müharibə dövrünə keçən zaman meydana gələn problemlər tərəfləri. Bu səbəbdən əməliyyatın başlangıç mərhələsində Şimali Qafqaz Hərbi Dağışının maddi-texniki təminat üzrə əməliyyat

grupu təminat prosesində tam iştirak edə bilməmişdi. Belə ki, hərbi dairəyə daxil olan hissə və birləşmələrin maddi-texniki təminatının komplektləşdirilməsi çoxlu miqdarda əlavə maliyyə vəsaitlərinin sərfi nəticəsində digər hərbi dairə və Mərkəzə qüvvə və vasitələrin cəlb edilməsi hesabına həyata keçirilmişdi.

2. Qoşunların su təminatında mövcud olan problemlər. Su mənbələrinin kəşfiyyatı və su təminatı məntəqələrinin

açıılması mühəndis xidməti tərəfindən qabaqcada aparılmamış, suyun keyfiyyətinə tibbi nəzarət keçirilməmişdi. MTT bölmələrinin sudaşma imkanları yetərli olmamışdı.

3. Qoşunların səhra şəraitində yerləşdirilməsi, şəxsi heyətin məişət-yaşayış şəraiti məsələləri həm maddi-texniki təminatın, həm də mənzil-istismar orqanlarının cavabdehliklərinə daxil olduğundan, qarşılıqlı əlaqənin zəif təşkil edilməsi bu sahədə öz neqativ izlərini qoymuşdu.

4. Öz bölmələrindən ayrılıqda tapşırıq yerinə yetirən döyük bölmələrinin şəxsi heyətinin, döyük maşınları heyətlərinin və digər kiçik qrupların təminatında problemlər (kiçik ölçülü yeməyin hazırlanma və saxlanması vasitələrinin, çadırların, isitmə vasitələrinin, yataq ləvazimatlarının kifayət qədər olmaması).

5. Həlak olmuş hərbi qulluqçuların yiğilması, tanınması və təxliyyəsi məsələlərində mövcud olmuş problemlər. Döyük əməliyyatları zamanı bu vəzifələrin tam şəkildə MTT tərəfindən icra edilməsinə baxmayaraq, qüvvədə olan döyük nizamnamələrinə və digər rəhbəredici sənədlərə əsasən maddi-texniki təminata bu vəzifələrdən yalnız həlak olmuş hərbi qulluqçuların dəfn olunması cavabdehliyi aid idi.[9]

2008-ci ilin avqustda Rusiya-Gürcüstan arasında baş vermiş hərbi münaqişə zamanı, döyük

əməliyyatlarında MTT-nin planlaşdırılması və idarə edilməsi məsələlərində bir sıra nöqsanlara yol verildiyi aşkar olunmuşdur. Belə ki, Rusiya Federasiyasının daimi döyüş hazırlığında saxlanılan bir sıra hərbi hissələrinin həyəcanı sınaqları ilə qaldırıldıqdan sonra döyüş əməliyyatlarının aparıldığı bölgələrə öz ştat bölmələri ilə birlikdə MTT-nin göndərilməməsi onların maddi-texniki təminatının pozulmasına gətirib çıxarmışdır. 42-ci motoatıcı divisiyada döyüş əməliyyatları zamanı maddi-texniki təminat üzrə hesabatların tam və keyfiyyətlə aparılmaması, yanacaq sərfinə ciddi nəzarətin olmaması nəticəsində 71-ci motoatıcı alay döyüşə daxil edildiyi ərəfədə yanacaqsız qalmışdı. Döyüş əməliyyatları zamanı maddi-texniki təminat bölmələrinin döyüş bölmələrindən geri qalması nəticəsində, döyüş bölmələrinin lazım olan maddi vəsaitlərlə təminatı dəfələrlə pozulmuşdu. [6]

Müxtəlif dövrlərdə baş vermiş müharibələrin uğurlu və ya uğursuz nəticələrinin bir ümumi cəhəti vardır: zamanına və yerinə uyğun olaraq mövcud olan mənbələri və şəraitini düzgün qıymətləndirərək MTT-nin düzgün planlaşdırılıb və ya planlaşdırılmaması. Bu səbəbdən də motoatıcı briqadanın müxtəlif şəraitlərdə müdafiəyə hazırlığı zamanı MTT-nin planlaşdırılması və idarə edilməsinin xüsusiyyətlərini bir daha gözdən keçirərək onların üstün və zəif cəhətlərini ortaya çıxarmaq məqsədə uyğundur.

Motoatıcı briqadanın düşmənlə təmas vəziyyətindən müdafiəyə keçməsi zamanı MTT-nin planlaşdırılması və idarə edilməsinin təşkili üzrə tədbirlər məhdud zaman çərçivəsində və düşmənin daimi təsiri altında yerinə yetirilir. Nəticədə MTT-nin planlaşdırılması və idarə edilməsinin təşkili üzrə tədbirlər natamam və ixtisarla yerinə yetirilir. Bütün bunlar isə MTT-nin imkanlarına,



maddi vəsait ehtiyatları normalarına, o cümlədən bölmələrin döyüş qabiliyyətinə təsir göstərə bilər.

Düşmən ilə birbaşa təmas olmayan vəziyyətdə müdafiəyə keçən zaman, maddi-texniki təminat üzrə bütün tədbirlər, o cümlədən MTT-nin planlaşdırılması və idarə edilməsinin təşkili üzrə tədbirlər yaranmış şərait imkan verirsə, adətən tam həcmdə yerinə yetirilir. Bu isə bölmələrin qarşısına qoyulmuş döyüş tapşırıqlarının müvəffəqiyətlə yerinə yetirilməsinə şübhəsiz ki, öz müsbət təsirini göstərir. Belə ki, motoatıcı briqada düşmən ilə birbaşa təmas olmayan vəziyyətdə müdafiəyə keçdikdə maddi-texniki təminatın planlaşdırılması və idarə edilməsinin təşkili üzrə bütün əsas tədbirlər, adətən müdafiəyə hazırlıq tədbirlərinin aparıldığı toplanma (cəmləşmə) rayonunda yerinə yetirilir.

Düşmən ilə birbaşa təmas olmayan vəziyyətdə müdafiəyə keçən zaman MTT-nin planlaşdırılması aparılması üçün kifayət qədər vaxt mövcud dursa və qərargahı tam olaraq planlaşdırımıya cəlb etmək mümkünüdürsə tam (təfərrüatlı) Hərbi Qərar Qəbuletmə Prosesi (HQQP) tətbiq edilir. Təfərrüatlı HQQP-nin üstünlükləri:

– düşmənin mümkün fəaliyyət tərzlərinə qarşı öz qoşunlarımızın müxtəlif fəaliyyət tərzlərini ortaya qoyaraq onların MTT baxımından təfərrü-

atlı təhlili və müqayisəsini həyata keçirməyə və ən yaxşısını seçməyə imkan verir;

- əməliyyatda iştirak edən bütün MTT qüvvə və vasitələrinin sıx integrasiya və koordinasiyasını, fəaliyyətlərin sinxronlaşdırılmasını təmin edir;
- əməliyyat əmrinə əsasən təfərrüatlı MTT planının hazırlanmasını təmin edir. [5. 3]

Tapsırığın müzakirəsi zamanı aşağıdakılardan aydınlaşdırılır:

- briqadanın tapsırığı, onun əməliyyat (döyüş düzülüşündə yeri və birliyin (birləşmənin, hissənin) əməliyyatda (döyüsdə) rolü;
- əsas səylərin (əsas zərbənin) cəmləşdirildiyi istiqamət;
- verilmiş tapsırıqların yerinə yetirilməsinə hazırlıq müddətləri;
- yuxarı komandanlıq tərəfindən təyin edilmiş maddi-texniki təminatın qaydası;
- yuxarı (MTT) rəisinin maddi-texniki təminat üzrə niyyəti;
- yuxarı komandanlığın qüvvə və vasitələri tərəfindən briqadanın marağında olan tədbirlər;
- maddi-texniki təminat üzrə tapsırıqlar;
- döyüş əməliyyatlarına hazırlıq zamanı komandırın və qərargahın iş qaydası və metodları;
- komandirə və qərargaha döyüşə (döyüş əməliyyatlarına) qərar qəbul edilməsi üçün zəruri olan məlumatların təqdim olunma müddətləri;
- maddi-texniki təminatın qüvvə və vasitələrinin hazırlıq vaxtı.

Tapsırığın aydınlaşdırılması, vəziyyətin (şəraitin) qiymətləndirilməsi və aparılmış hesablamlar əsasında MTT üzrə qərar qəbul olunur. Qərarda MTT-nin niyyəti, tapsırıqları, qarşılıqlı əlaqənin əsasları, hərtərəfli təminat və idarəetmə müəyyən edilir.

MTT üzrə qərarın əsasını MTT-nin niyyəti təşkil edir. MTT-nin niyyətində döyüş niyyətinə uyğun olaraq müəyyən edilir:

- alınmış tapsırıqların yerinə yetirilməsi mərhələləri üzrə MTT-nin əsas səylərinin cəmləşdirildiyi istiqamətlər (rayonlar);
- MTT-nin tapsırıqlarının yerinə yetirilmə qaydaları;
- MTT-nin qüvvə və vasitələrinin döyüş (yürüş düzülüşü) üzrə bölüsdürülməsi (maddi-texniki təminatın qüvvə və vasitələrinin qruplaşmasının

tərkibi).

MTT-nin tapsırıqlarında müəyyən edilir:

- silah və texnikaların istismar tapsırıqları (texniki qulluq və texniki resursun bərpa işlərinin icra müddətləri, rayonları, həcmi və qaydaları), cəlb olunan qüvvə və vasitələrin tərkibi və tapsırıqları;

– maddi vəsaitlərlə təminat üzrə tapsırıqlar (ehtiyatların miqdarı və yaradılma müddətləri, onların eşelonlaşdırılması, maddi vəsaitlərin verilməsi növbəliyi və müddətləri);

- silah və texnikaların bərpası üzrə tapsırıqlar (ştat və tabeliyə verilən təmir və bərpa, qüvvə və vasitələrinin istiqamətləri, hədlər və döyüş (yürüş) düzülüşü elementləri üzrə bölüsdürülməsi, onların tapsırıqları, yerləşmə (açılma) və yerdəyişmə rayonları, müddətləri, təxliyyə yolları, öz qüvvə və vasitələri ilə təmiri, bərpası mümkün olmayan silah və texnikaların təhvil verilmə (yüklənmə) rayonları (yerləri), yerli iqtisadiyyatın istifadə edilməsi qaydası);

– texniki kəşfiyyat qrupları, təmir-təxliyyə, təxliyyə və təmir qrupları, texniki qapanmalar tərəfindən texniki kəşfiyyatın təşkili üzrə tapsırıqlar (onların yerləşməsi, yerləri, yerdəyişmə qaydaları, tapsırıqları);

– xəstə və yaralıların döyüş meydanında tapılması, yiğilması, mərhələli təxliyyəsi və müalicəsinin təşkili qaydaları;

– hərbi-texniki əmlaklarla təminat üzrə tapsırıqlar (əmlak ehtiyatlarının miqdarı və yaradılma müddətləri, onların eşelonlaşdırılması, bölmələrə verilməsi və daşınma qaydaları);

– MTT-nin mühafizəsi, müdafiəsi və qorunması, idarə edilməsi üzrə tədbirlər.

MTT orqanlarının hərtərəfli təminatının əsaslarında texniki, maddi və tibbi təminat, mühafizə, müdafiə və qorunma (radiasiya, kimyəvi, bioloji və bakterioloji kəşfiyyatın aparılması, şəxsi həyatın xəbərdar edilməsi, maskalanma, yerləşmə (açılma) rayonlarının mühəndis-istehkam baxımından hazırlanma qaydaları) üzrə tapsırıqlar, düşmən tərəfindən tətbiq edilmiş KQS-nin aradan qaldırılması işlərinə ayrılmış maddi-texniki təminat qüvvə və vasitələrinin tərkibi və tapsırıqları müəyyən edilir.

MTT üzrə qarşılıqlı əlaqənin təşkilinin əsasla-

rında maddi-texniki təminatın qüvvə və vasitələri, hissənin marağında olan tapşırıqları yerinə yetirən yuxarı komandanlığının MTT qüvvə və vasitələri, həmçinin qoşular arasında təşkil oluna-caq taktiki və maddi-texniki təminat üzrə tapşırıqlar (keçirilmə vaxtı, yeri, cəlb olunan vəzifəli şəxslər, qüvvə və vasitələr, qarşılıqlı əlaqənin təşkil olunduğu müddətdə maddi-texniki təminatın idarə edilməsi qaydaları) müəyyən edilir.

MTT-nin idarə edilməsinin əsaslarında müəyyən edilir: MTT bölməsinin vəzifəli şəxslərin idarəetmə məntəqələri üzrə bölgündürülməsi, onların yerləşdirilməsi və yerdəyişməsi qaydaları; idarəetmənin davamlılığının təmin edilməsi üzrə tədbirlər, MTT üzrə məruzələrin (hesabatların) məzmunu, təqdimət mə müddət və qaydaları. MTT idarəetmə məntəqəsinin sıradan çıxdığı hallarda idarəetmənin ötürülməsi (təhvil verilməsi) qaydaları, idarəetmənin gizliliyi, davamlılığı və fasıləsizliyinin təmin edilməsi üzrə tədbirlər və tapşırıqların yerinə yetirilməsinə nəzarət.

Xəritə üzərində qəbul edilmiş MTT üzrə qərarın dəqiqləşdirilməsi üçün vaxtin mövcud olduğu hallarda ərazi kəşfi aparılır. MTT bölməsinin rəisi, MTT xidmət rəisləri və digər vəzifəli şəxslər komandir tərəfindən keçirilən ərazi kəşfində iştirak edə bilər və ya bunu özləri sərbəst həyata keçirə bilərlər. [1. 107]

MTT üzrə qərarda müəyyən edilir:

- MTT-nin əsas tapşırıqları;
- MTT-nin əsas səylərinin cəmləşdirildiyi istiqamətlər, MTT bölmələrinin yerləşmə və yerdəyişmə rayonları, vaxtı;
- döyüş əməliyyatlarına hazırlıq gedisində silah və texnikalara texniki qulluq üzrə işlərin həcmi, qulluğun keçirilmə qaydaları və bunun üçün cəlb olunan vasitələr;
- döyüş başlananadək silah və texnikaların təmiri üzrə işlərin qurtarma müddətləri;
- ştat və təhkim olunmuş təmir və təxliyyə bölmələrinin bölgündürülməsi və istifadə edilməsi;
- texniki kəşfiyyat və təmir-təxliyyə qruplarının tapşırıqları, ehtimal olunan açılma yerləri və döyüşün gedisində yerdəyişmə qaydaları;
- zədələnmiş maşınların toplanma məntəqələri nəzərdə tutulan yerlər;
- maddi təminatın təşkilini (maddi vəsait ehti-

yatlarının miqdarı və yaradılma vaxtı, onların eşelonlaşdırılması, sərf normaları və daşıma növbəliyi);

– daşınma və təxliyyə yolları, onların hazırlanma vaxtı və bunun üçün ayrılan qüvvə və vasitələr;

– tibbi təminatın, yaralı və xəstələrin təxliyyəsi və müalicəsi üzrə tədbirlər;

– şəxsi heyətin (MTT xidmətlərinin kiçik mütəxəssislərinin) texniki (xüsusi) hazırlığı üzrə tədbirlər;

– MTT bölmələri və orqanlarının mühafizəsi, müdafiəsi və qorunması üzrə əsas tapşırıqları;

– MTT-nin hazırlama vaxtı;

– MTT idarə edilməsinin təşkili, döyüşün gedisində MTT rəisi və bölməsinin yeri, əlaqə saxlanılma qaydaları, məlumatların verilmə müddətləri və qaydaları.

Ərazinin MTT baxımından kəşfi zamanı dəqiqləşdirilərək müəyyən edilir:

– hissənin fəaliyyət zolağında ərazi MTT baxımından diqqətlə öyrənilir;

– maddi təminat, tibb və təmir-təxliyyə bölmələrinin, maddi vəsait saxlanılan anbarların, zədələnmiş maşınların toplanma məntəqəsinin ərazi-də açılması, yerləşməsi, yerdəyişməsi yerləri və istiqamətləri dəqiqləşdirilir;

– yolların daşıma və təxliyyə yolları kimi istifadə edilməsi üçün ərazinin mövcudluğu, vəziyyəti və imkanları, onların hazırlanması üçün tədbirlər öyrənilir və dəqiqləşdirilir;

– döyüş meydanında maşınlara müşahidənin təşkili imkanları öyrənilir və dəqiqləşdirilir;

– ərazinin sanitər-epidemioloji vəziyyəti, qoşunların fəaliyyətinə təsiri öyrənilir, qabaqlayıcı tədbirlər müəyyən edilir.

Maddi-texniki təminat üzrə tapşırıqların briqada bölmələrinə və tabelikdə olan bölmələrə verilməsi maddi-texniki təminat üzrə sərəncamların (xəbərdarlıq əmrlərinin) çatdırılması yolu ilə həyata keçirilir. Tapşırıqların çatdırılması üsulunu qərargah rəisi müəyyən edir. Sərəncamların çatdırılmasına MTT bölmə rəisi məsuliyyət daşıyır, təminat növləri üzrə tapşırıqların verilməsinə, bundan əlavə, öz səlahiyyətləri çərçivəsində xidmət rəisləri də məsuliyyət daşıyırlar. MTT bölmə rəisi, xidmət rəisləri tabelikdə olanlara tapşırıq

verilməsi (dəqiqləşdirilməsi) üçün, xüsusilə, vəziyyətin dəyişildiyi hallarda hər bir imkandan istifadə etməlidirlər. Tapşırıqlar, maddi-texniki təminatın əsas səylərin cəmləşdirildiyi (qüvvə çoxluğu olan) istiqamətlərdə fəaliyyət göstərən, digərlərindən daha tez fəaliyyətə başlayacaq və hazırlıqları üçün daha çox vaxt tələb olunan qüvvə və vasitələrə (bölmələrə) çatdırılır.

[1. 107]

MTT üzrə qarşılıqlı əlaqənin təşkili, tapşırıqların verilməsi və döyüş MTT-nin planlaşdırılması başa çatdıqdan sonra həyata keçirilir. MTT bölməsinin rəisi komandir tərəfindən keçirilən qarşılıqlı əlaqənin təşkilində iştirak edir, həmçinin MTT üzrə qarşılıqlı əlaqəni ya bütün hissə miqyasında təşkil edir, ya da bunu istiqamət üzrə təşkil edərək, hər bir bölməyə gedərək, MTT xidmət rəislərinin, MTT bölmələrinin və digər vəzifəli şəxslərin iştirakı ilə həyata keçirir.

[1. 103]

MTT üzrə qarşılıqlı əlaqənin təşkili döyüş tapşırığının bütün dərinliyi boyu xəritə və ya ərazi-nin maketi üzərində (bilavasitə ərazidə) təşkil olunur. Qarşılıqlı əlaqə daha ətraflı MTT bölmə rəisinin bölmələrə getdiyi zaman təşkil oluna bilər. Qarşılıqlı əlaqəni təşkil edərkən MTT bölmə rəisi qarşidakı tapşırıqların və onların yerinə yetirilməsi üsullarının MTT-nin bütün orqanları tərəfindən vahid şəkildə anlaşılmamasına nail olmalı, idarəetmə və xəbərdarlıq siqnallarını çatdırmalıdır.

Döyüşün hazırlanmasına ayrılan vaxtin məhdud olduğu hallarda MTT bölmə rəisi qarşılıqlı əlaqənin təşkilini tapşırıqları verən zaman müvafiq göstərişlər verməklə və bölmələrə gedən zaman onların dəqiqləşdirilməsi yolu ilə həyata keçirə bilər.

Bölmələrin döyüşə MTT baxımından hazırlanması, onların yüksək döyüş hazırlığı vəziyyətində saxlanması məqsədilə şəxsi heyət, silah və texnika, döyüş sursatları, hərbi-texniki əmlak və digər maddi-texniki vasitələr ilə komplektləşdirilməsi, maddi-texniki təminatın qüvvə və vasitələrinin, idarəetmə orqanlarının tapşırıqların yerinə yetirilməsinə hazırlanması, silah, texnika və digər maddi-texniki vasitələrin döyüşdə tətbiqə

hazırlanması, MTT bölmələri ilə texniki və xüsusi hazırlıq üzrə məşğələlərin, taktiki-xüsusi təlimlərin və döyüş uzlaşmasının keçirilməsi da-xildir.

Bölmələrin qarşidakı tapşırıqların yerinə yetirilməsinə MTT baxımından hazırlanması üzrə praktiki işlər, bu işlərə nəzarət və köməkliyin göstərilməsi MTT bölməsinin rəisi, MTT xidmət rəisləri və digər vəzifəli şəxslərdən ibarət olan, ilk növbədə daha mühüm istiqamətlərə göndərilən kompleks qruplar tərəfindən, tabelikdə olan MTT bölmələrinin komandirləri ilə bilavasitə işləməklə, yerlərdə onların fəaliyyətlərə hazır olmasının yoxlanılması, MTT üzrə meydana çıxan məsələlərin praktiki həll edilməsi və aşkar olunmuş nöqsanların aradan qaldırılması yolu ilə həyata keçirilir. [1. 113]

Vaxtin kifayət qədər olduğu hallarda, zəruri olduqda tabelikdə olan MTT bölmələri və idarəetmə orqanları ilə komanda-qərargah təlimləri, xüsusi-taktiki-xüsusi təlimlər, məşqlər və məşğələr keçirilə bilər.

MTT bölməsinin rəisi tabelikdə olan bölmələrin komandirlərinin qərarlarını nəzərdən keçirməli (dəqiqləşdirməli), onlara öz qüvvə və vasitələrlə, həmçinin, fəaliyyət zolağında yuxarı komandanlığın və rəislərin qüvvə və vasitələrlə yerinə yetirilən tapşırıqları çatdırılmalı, MTT-nin idarəetmə orqanlarının, qüvvə və vasitələrinin qarşidakı tapşırıqların yerinə yetirilməsinə hazır olmasına əmin olmalıdır. Tabelikdə olan qüvvə və vasitələrin qarşidakı tapşırıqların yerinə yetirilməsinə hazır olmadığı hallarda MTT bölməsinin rəisi dərhal məruzə etməlidir.

NƏTİCƏ

İstifadə edilən mənbələrin təhlili göstərir ki, döyüş əməliyyatlarının mürəkkəbləşməsi ilə əlaqədar olaraq, MTT-nin təşkili və idarə ediməsi üzrə qəbul edilən qərarların əsaslığı hesablamalarда səhvlərə yol verilməsi ehtimalı artır. Döyüş əməliyyatlarına hazırlıq və onların gedisi zamanı

belə səhv'lərə yol verilməməsi və yol verilən səhv'lərin dərhal aradan qaldırılması aktual problem olaraq qalmaqdadır. Bu səbəbdən, hərtərəfli əsaslandırılmış qərarlar qəbul edərək bütün idarəetmə prosesinin yüksək səmərəliliyinin təmin olunması olduqca mühüm məsələlərdəndir. Bu-na görə də maddi-texniki təminata rəhbərlik edən bütün səviyyələrdən olan komandirlər, qərargahlar və digər vəzifəli şəxslər müasir texnologiya və idarəetmə üsullarının inkişafını mütəmadi olaraq yaxından izləməli, əldə olunan yenilikləri müxtəlif təlimlərdə, məşqlərdə, məşğələlərdə sı-naqdan keçirərək ən mükəmməl şəkildə qoşunlarda tətbiq etməyə çalışmalıdırlar.

ƏDƏBİYYAT

1. Наставление по обеспечению боевых действий соединений и частей сухопутных войск. часть 3. Техническое обеспечение. Книга 1. Техническое обеспечение соединений и частей. Москва, Военное издательство, 2009
2. Тыловое обеспечение подразделений в бою. Москва, Военное издательство, 1995
3. Maddi-texniki təminat ixtisasları üzrə mühabizərlər toplusu, dərs vəsaiti.
4. Əməliyyata hazırlıq və qərargah prosedurları. Qərargah zabitinin əl kitabı. Bakı, 2012
5. Свечин А. А. Эволюция военного искусства. том I.Москва, Воениздат, 1928
6. İnfərasiya resursu: “Анализ боевых действий общевойсковых соединений в операции по принуждению Грузии к миру (7-17 августа 2008г.)”http://samlib.ru/a/aleksandr_walerxewich_girin/war080808.shtml
7. İnfərasiya resursu: “Тыловое обеспечение”. <http://ru.wikipedia.org/wiki>
8. İnfərasiya resursu: “Опыт тылового обеспечения”.<http://lib.rushkolnik.ru/text/10352/index-1.html>
9. İnfərasiya resursu: “7.4. Тыловое обеспечение”http://referatplus.ru/istoriya/rchechniya7_4.php

РЕЗЮМЕ

ОРГАНИЗАЦИЯ ПЛАНИРОВАНИЯ И УПРАВЛЕНИЯ МАТЕРИАЛЬНО-ТЕХНИЧЕСКОГО ОБЕСПЕЧЕНИЯ БОЯ МОТОСТРЕЛКОВОЙ БРИГАДЫ ПРИ ПЕРЕХОДЕ К ОБОРОНЕ В УСЛОВИЯХ ОТСУТСТВИЯ НЕПОСРЕДСТВЕННОГО СОПРИКОСНОВЕНИЯ С ПРОТИВНИКОМ

Э. РАГИМОВ

Статья направлена на изучение особенностей организации планирования и управления материально-технического обеспечения боя мотострелковой бригады при переходе к обороне в условиях отсутствия непосредственного соприкосновения с противником. В статье показаны основные условия для организации планирования и управления материально-технического обеспечения боя мотострелковой бригады, кроме того раскрыта их основная сущность. Кроме того, на конкретных примерах из истории войн и военных конфликтов показано положительное влияние правильно и своевременного планирования и управления материально-технического обеспечения боя на успешное завершение боевых действий, как залог полной победы над врагом.

SUMMARY

THE PLANNING AND THE ORGANIZATION MANAGEMENT OF LOGISTICS WITHOUT DIRECT CONTACT OF THE INFANTRY BRIGADES WITH THE ENEMY DURING THE DEFENCE E.RAHIMOV

The article has been planned the logistics support during the passage of the defence from the without direct contact of the infantry brigades with enemy and has been direct to the research the characteristics of organization management in the article it has been pointed the important terms for the planning and organization of infantry brigade fight logistics and has been explained their main essence. In addition, it has been pointed the positive impact of the correct and timely planning and organization the success completion of the battle operations of logistics in the concrete examples of the war and military conflicts.

MÜDAFIƏ ƏMƏLİYYATINDA MTT BÖLMƏLƏRİNİN MÜDAFIƏSİ, MÜHAFİZƏSİ, QORUNMASI VƏ KÜTLƏVİ QIRĞIN SİLAHLARINDAN MÜDAFIƏNİN TƏŞKİLİ

Mayor Kamil MƏMMƏDOV

SİLAHLI QÜVVƏLƏRİN HƏRBİ AKADEMİYASI

Açar sözlər: müdafiə, mühafizə, maddi-texniki təminat, maskalanma, qorunma, kütləvi qırğın silahları (KQS).

Ключевые слова: оборона, охрана, материально-техническое обеспечение, маскировка, защита, оружия массового поражения (ОМП).

Keywords: defence, guarding, logistics, camouflage, safety, weapons of mass Destruction (WMD).

MÜDAFIƏ, MÜHAFİZƏ VƏ QORUNMA QAYDALARI

MTT bölmələrinin döyüş qabiliyyətini daim qoruyub saxlamaq və tapşırıqların uğurla yerinə yetirilməsini təmin etmək, həmçinin düşmənin nüvə, kimyəvi, bakterioloji (bioloji), yüksək sərrast və adi silahlarla zərbəsinin təsirini maksimum zəiflətmək məqsədilə müdafiə, mühafizə və qorunma (MMQ) tədbirləri təşkil olunur və həyata keçirilir. Buna kütləvi qırğın silahlarından (KQS), yüksək sərrast və adi silahlardan mühafizə, müdafiə, hava hücumu və yerüstü silahlardan qorunma tədbirlərinin daim yerinə yetirilməsi ilə nail olunur. Bölmədə MMQ-nin təşkilatçısı bilavasitə onun komandiridir. [3.210]

MTT bölmələrinin müdafiə və mühafizəsi bütün vəziyyətlərdə təşkil olunur və özündə birləşdirir:

- KQS-dən qorunma;
- hava və yerüstü düşmən qüvvələrindən müdafiə;
- bölmələrin bilavasitə qorunma, daşınma və təxliyyə yollarının və yollarda olan nəqliyyat va-

dekdir. [4.12]

Müdafiə, mühafizə və qorunma, eyni zamanda gücləndirmə və yükləmə-boşaltma işlərini icra etmək məqsədilə MTT bölmələrinin şəxsi həyatından, həmçinin təmirdə olan texnika heyətlərindən və komandir tərəfindən ayrılmış qüvvələrden istifadə olunur.

Yerüstü düşməndən maddi-texniki təminat bölmələrinin mühafizəsi və müdafiəsi, ilk növbədə döyüş bölmələrinin himayəsi altında yerləşdirilməsilə, bölmələrin düzgün, tam təminatını təşkil etmək üçün yollara yaxın və tez bir zamanda kolona düzülüş imkanları, həmçinin ərazinin qoruyucu və maskalayıcı xüsusiyyətlərindən, mühəndis qurğularından istifadə nəzərə alınmaqla təmin olunmalıdır. Bölmənin mühafizəsi və müdafiəsi bir qayda olaraq, ştatda olan qüvvə və vasitələrlə, bəzi hallarda isə hərbi hissə komandirinin qərarı ilə mühafizənin, müdafiənin gücləndirilməsi üçün, nəqliyyat vasitələri, maddi vəsaitlərin daşınması və təxliyyəsi zamanı texnikanın himayə edilməsi məqsədilə döyüş bölmələri ayırmalı həyata keçirilir.

Bölmələrin yerləşmə rayonlarında mühafizəsi üçün bütün şəraitlərdə keşkicə (qarovul) təşkil

sitələrinin, həmçinin tikililərin qorunması;

- yanğından mühafizə tədbirləri.

MTT bölmələrinin müdafiə və mühafizəsinin təşkilinə hərbi hissə komandirinin MTT üzrə müavini cavab-

olunur və sutkaliq qarovul, keşikçi postları, patrul və daxili naryad vasitəsi ilə həyata keçirilir. Bu zaman dairəvi müdafiə mövqeləri hazırlanmalıdır və müdafiə (yerləşmə) rayonuna aparan bütün yolları, girişləri əhatə etməlidir. Bölmələrin yerüstü müdafiəsi yerdəyişmə zamanı və yerləşmə rayonunda öz tapşırıqlarını yerinə yetirmək üçün onların açılması ilə bir vaxtda təşkil olunur.

Yerləşmə rayonunda (kolonda) bölmələrin şəxsi heyətinin döyüş hesabı müəyyənləşdirilir, tapşırıqlar qoyulur, qarşılıqlı əlaqə və idarəetmə təşkil olunur. Hər bölmənin ərazisində qazılaraq səngər və qazmalar hazırlanır. Müdafiənin bütün istiqamətlərində atəş sistemləri və qarşılıqlı əlaqə təşkil olunur. Şəxsi heyət təhkim olunmuş silahın tətbiqi üzrə müntəzəm məşqlərə cəlb olunur, döyüş hesabatları daim dəqiqləşdirilir.

Düşmənin mühafizə obyektlərimizə soxulmağa cəhd edən kiçik dəstələri, keşikçi postlar, patrullar, sutkaliq naryadin gücü və növbətçi bölmələr vasitəsi ilə məhv edilir. Düşmənin böyük qüvvələri hücuma keçdikləri halda bütün şəxsi heyət döyüş hesabatına uyğun olaraq komandırın rəhbərliyi altında müdafiəyə hazırlıq mövqeyi tuturlar. Hücum haqqında gecikdirilmədən hərbi hissə komandırının MTT üzrə müavininə məruzə olunur, qonşu bölmələr yaranmış vəziyyətlə əlaqədar məlumatlandırılır.

MTT bölmələrinin hava hücumundan müdafiəsi hərbi hissənin ümumi HHM sistemi ilə həyata keçirilir. Bölmələrin havadan müşahidəsi və xəbərdar edilməsi təşkil olunur. Bütün hallarda mühafizənin, qorunma, hava hücumu və yerüstü müdafiənin təşkili zamanı bölmələrin yerləşmə rayonlarında maskalanması, düşmənin yüksək sərrast silahlarla zərbələr endirməsinin çətinləşdirilməsi, radioelektron qorunma və rejimin gücləndirilməsi üzrə tədbirlər keçirilir.

MTT bölmələrinin bilavasitə öz qüvvələri hesabına mühafizəsi məqsədilə 2-3 növbəli postlar təyin olunur. Gecə vaxtı patrul və mühüm istiqamətlərdə keşikçi postları təyin oluna bilər.

Düşmən hücumunun başlanması kimi, MTT-nin idarə edilməsi çox vaxt naqilli və səyyar rabitə vasitələrindən istifadə etməklə həyata keçirilir. Hərbi hissə komandırının MTT üzrə müavinini

idarəetmənin daha səmərəli təşkili üçün MTT xidmət rəisləri, tabelikdə olan MTT bölmələrinin komandirləri ilə şəxsən və birbaşa ünsiyətdə olaraq informasiya mübadiləsi aparılmasına üstünlük verir. Arxa komanda məntəqəsi, adətən ikinci eşelon MTT bölmələrinin yerləşmə rayonlarında yerləşdirilir. Arxa komanda məntəqəsi döyüş zamanı yerini dəyişdikdə onun yerləşməsi üçün əvvəlcədən ərazinin kəşfiyyatı aparılır və müvafiq qaydada hazırlanır.

MTT bölmələrində KQS-dən mühafizə üzrə aparılan əsas tədbirlər


MTT-nin KQS-dən mühafizəsi kompleks, o cümlədən mühəndis və kimya təminatı üzrə tədbirlərdən ibarətdir. KQS-dən mühafizə tədbirləri, döyüşə hazırlıq və döyüş zamanı tətbiq edilib-edilməməsindən asılı olmayaraq planlaşdırılır və tam həcmədə həyata keçirilir. Ərazinin qoruyucu və maskalayıcı xassələrindən istifadə olunması düşmənin kütləvi qırğın silahlarının dağıdıcılıq amillərinin şəxsi heyətə, silahlara, döyüş və digər texnikaya, eləcə də maddi vəsaitlərə təsirini zəiflədir.

KQS-dən mühafizə üzrə aparılan əsas tədbirlərə aiddir:

- şəxsi heyətin, texnika və maddi vasitələrin ərazidə səpələnərək yerləşdirilməsi və onların maskalanması;
- yerləşmə rayonlarının mühəndis-istehkam qurğuları, yerin mühafizəsi və maskalanmasından istifadə xüsusiyyətləri;
- qoşunları düşmənin KQS, radioaktiv, kimyəvi və bakterioloji (bioloji) vasitələr tətbiqetmə ehtimalı barədə xəbərdar etmək;
- tibbi və veterinar tədbirlərin görülməsi;
- düşmən tərəfindən KQS-in tətbiqindən sonra kı təsiri təyin etmək;
- şəxsi heyətin zəhərlənmiş ərazilərdə, dağıntıya məruz qalmış, subaşmış və yanmış rayonlarda fəaliyyəti zamanı təhlükəsizlik və mühafizənin təmin edilməsi;
- düşmən tərəfindən KQS-in tətbiqi nəticəsində meydana gələn dağııntılarının aradan qaldırılması.

KQS-dən müdafiə üzrə aparılan tədbirlər əsas tapşırıqların yerinə yetirilməsini dayandırmamalıdır. Bölmələrin yerləşmə rayonlarına çıxışı ilə

**MABr-ın ZƏDƏLƏNMİŞ MAŞINLARIN TOPLAMA MƏNTƏQƏSİNİN ƏRAZİDƏ
VERLAŞMASI VƏ MÜHAFİZƏSİNİN TƏŞKİLİ
SXEMİ**



eyni vaxtda gecikdirilmədən mühəndis tədbirləri təşkil olunmalıdır. Mühəndis qurğuları manqa (heyət) üçün – üstüörtülü oyuq, taqım üçün - blindaj, böyük üçün – yüngül tipli sığınacaq, maddi vasitələrlə dolu hər bir avtomobil üçün daldalanacaq şəxsi heyət tərəfindən hazırlanır.

İlk növbədə, şəxsi heyət üçün qazmalar qazılır, bölmələrin idarəetmə məntəqəsində sığınacaq qurulur, texnika üçün (mexaniki vasitələr varsa) daldalanacaq qazılır. İkinci növbədə, üstüörtülü qazmalar və blindajlar quraşdırılır, bölüyün idarəetmə məntəqəsində sığınacağın hazırlanması tamamlanır, texnika və maddi vasitələr üçün daldalanacaqdə işlər yekunlaşdırılır.

Bölmənin yerləşdiyi rayonda mühəndis qurğularının təşkili zamanı nəzərə almaq lazımdır ki, bölmələrin dar, dərin, dalğalı (əyrili) dərələrdə və bu kimi yerlərdə yerləşdirilərkən KQS-dən ərazi-nin zəhərlənmə radiusu 1,5 dəfə, həmçinin torpaqla əlaqəli işlərin həcmi 2-3 dəfə azalır. Meşədə bölmələr meşə kənarından 150-200 metrə qədər aralı və yollardan 30-50 metr uzaqda yerləşdirilirlər.

Şüalanma dərəcəsi 0,5 rentgen və ondan artıq olduqda bölmələrə radioaktiv zəhərlənmə barədə «Radioaktiv zəhərlənmə» siqnalı verilməklə xəbərdarlıq edilir.

Kimyəvi zəhərlənmə təhlükəsi zamanı bölmələrin müşahidə postları müstəqil olaraq, sonradan bölmə komandırının məruzə etməklə «Kimyəvi həyəcan» siqnalı verir.

Xəbərdarlıq siqnalları ani olaraq bütün növ rabitə vasitələri ilə səslə, sözlə və işıqlandırıcı vasitələrlə ötürültür və bütün şəxsi heyət çatdırılır. Xəbərdarlıq siqnallarından sonra şəxsi heyət qoyulmuş tapşırıqların yerinə yetirilməsini dayandırmadan zəhərlənməyə qarşı xüsusi qoruyucu geyimləri, əleyhqazları geyinirlər. [1. 295]

Bölmələrin dağılmış, su basmış və yanmış rayonlardan çıxardılması gecikdirilmədən təşkil olunmalıdır. Təhlükəli və fəvqəladə təhlükəli zəhərlənmə rayonlarında olan bölmələr yüksək şüalanma dərəcəsi aşağı düşdükdən sonra hərbi hissə komandırının MTT üzrə müavininin sərəncamı ilə zəhərlənməmiş və yaxud az zəhərlənmiş rayonlara çıxarılır. Şəxsi heyət qoruyucu vasitələri (geyimləri, əleyhqazları) radioaktiv və kim-

yəvi kəşfiyyat cihazlarının göstəricilərinə əsasən böyük (taqım) komandirinin sərəncamından sonra çıxarırlar.

Zəhərlənməmiş ərazilərdə yeməklərin hazırlanması və qəbulu təşkil olunur. Vəziyyətə görə, əgər bu mümkün olmazsa, yeməyin hazırlanmasına icazə verilir:

- açıq ərazidə – şüalanma səviyyəsi 1 rentgen/saata qədərdirsə;
- çadırlarda – şüalanma səviyyəsi 5 rentgen/saata qədərdirsə;
- qapalı otaq və tikililərdə – şüalanma səviyyəsi 5 rentgen və ondan artıqdır. Dozimetrik və kimyəvi nəzarət bölmə komandiri tərəfindən təşkil edilir və bölüyün xüsusi hazırlanmış manqası vasitəsi ilə icra olunur.

Dozimetrik nəzarətə şəxsi heyətin şüalanma dərəcəsinin müəyyən edilməsi, insanların, texnikanın, maddi vasitələrin radioaktiv zəhərlənmələrinin müəyyən edilməsi daxildir.

Şəxsi heyətin şüalanma dərəcələrinin qeydiyyatı radioaktiv şüalanmalar dərəcəsinin qeydiyyatı jurnalında bölmə komandiri tərəfindən aparılır.

Bölmə komandırı şəxsi heyətin şüalanma dərəcələri barədə məlumatları gündəlik, şüalanma 100 rentgen və ondan yüksək olduqda gecikdirmədən yuxarı komandanlığa məruzə edir.

Düşmən tərəfindən KQS-in tətbiqindən sonra yaranmış nəticələr bölmələrin döyüş qabiliyyətinin bərpa edilməsi ilə birgə aradan qaldırılır. Bölmə komandırı düşmən KQS-nin tətbiqindən sonra salamat qalmış qüvvə və vasitələrilə şəxsi heyətə ilk tibbi yardımın göstərilməsi və onların briqadanın tibb məntəqəsinə təxliyyəsini, yanğınların söndürülməsini, zəhərlənmiş rayonlardan texnika və maddi vasitələrin çıxarılmasını, bölmələrin xüsusi təmizlənməsini təşkil edir.

Bölmələrin xüsusi təmizlənməsi özündə şəxsi heyətin sanitar təmizlənməsi və deqazasiyasını, silahların, texnika və maddi vasitələrin dezaktivasiya və dezinfeksiyاسını birləşdirir. Xüsusi təmizlənmə qismən və tam ola bilər.

Qismən xüsusi təmizlənmə bölmə komandirlərinin qərarı ilə qoyulmuş tapşırıqların yerinə yetirilməsi dayandırılmadan, zəhərlənmiş əraziləri dəf etdikdən sonra, qısa dayanacaqlarda və yaxud yerləşmə rayonlarında tabelikdə olan vasitə-

lərlə aparılır.

Tam xüsusi təmizlənmə briqada komandirinin qərarı ilə qoyulmuş olaraq tapşırıqlar yerinə yeti-rildikdən sonra, bölmələrin ştat cədvəllərinə uyğun sərəncamlarında olan vasitələrlə və kimyəvi mühafizə bölmələri və briqadanın tibb xidməti cəlb edilməklə aparılır. [4. 32]

NƏTİCƏ

İstifadə edilən mənbələrin təhlili göstərir ki, mobilliyyin olduqca artlığı müasir döyüş fəaliyyətlərində maddi-texniki təminat mühüm əhəmiyyət kəsb edir. Bu, ilk növbədə hissə və bölmələrin marşları, qarşıda düşmənlə qarşılaşmaq ehtimalı olduğu və döyüş gözləniləndiyi şəraitlərdə qət edilmələrlə əlaqədardır.

MTT bölmələrinin qorunması, müdafiəsi və mühafizəsi düşmənin onlara təsir göstərməsinin karşısını almaq, yaxud onun nəticələrini maksimum zəiflətmək, işçi qabiliyyətini saxlamaq və qarşısında duran tapşırıqları uğurla icra etməsini təmin etmək məqsədilə həyata keçirilir. MTT bölmələri hərbi hissələrin hərtərəfli və fasıləsiz təminatını təşkil etmək məqsədilə daim düşmən təzyiqi (KQS, adı silahların, aviasiya zərbələrinin, kəşfiyyat-təxribat qruplarının tətbiqi, dağlımış yollar, körpülər və s.) altında yerdəyişmələrə hazır olmalıdır. Bu, şəxsi heyətin və texnikanın yerdəyişmələrə düzgün hazırlanmasını (xüsusilə yürüşə), həmçinin onun idarə olunmasını tələb edir.

ƏDƏBİYYAT

1. Tank və motoatıcı briqada döyüşü, QQT-194-5
2. Quru qoşunlarının müvəqqəti döyüş nizamnaməsi. II-ci hissə. Bakı, 1997
3. Döyüş əməliyyatlarında maddi-texniki təminatın təşkili.
4. Maddi-texniki təminatın əsasları.
5. Защита от оружия массового поражения. Москва, 1989
6. Защита войск от оружия массового поражения в общевойсковом бою и армейских операциях. Москва, 1984

РЕЗЮМЕ

ЗАЩИТА И ОХРАНА ПОДРАЗДЕЛЕНИЙ МАТЕРИАЛЬНО- ТЕХНИЧЕСКОГО ОБЕСПЕЧЕНИЯ В ОБОРОНИТЕЛЬНОМ БОЮ

К. МАМЕДОВ

В статье нашло широкое отражение организация обороны, защиты и охраны подразделений материально-технического обеспечения в оборонительном бою. Организация охраны, обороны и защиты подразделений материально-технического обеспечения во время ведение боевых действий обеспечивает успех правильного и своевременного обеспечения войск и играет важную роль в успешном завершении всей операции.

SUMMARY

THE PROTECTION OF THE LOGISTICS UNITS IN DEFENCE BATTLE, DEFENCE AND THE ORGANIZATION OF THE SECURITY K. MAMMADOV

In the article it has been reflected the protection of the logistics units in defence battle, defence and the organization of the security. The protection of the logistics units, defence and the organization of security, proper and timely execution of logistics in the troops provide basis for success while carrying out combat operations and plays the main role successfully in the completion of all operations.

XƏZƏR DƏNİZİNİN STATUSUNUN TARİXI ASPEKTLƏRİ HAQQINDA

Kapitan-leytenant Ruslan HƏŞİMOV

SİLAHLI QÜVVƏLƏRİN HƏRBİ AKADEMİYASI

Açar sözlər: Xəzər dənizi, sərhəd gölü, Büyük İpək Yolu, neft və qaz mənbələri, Xəzər dənizinin tarixi, “Ösrin müqaviləsi”, Xəzər dənizinin statusu.

Ключевые слова: Каспийское море, пограничное озеро, Великий Шелковый Путь, нефтяные и газовые источники, история Каспийского моря, “Контракт века”, статус Каспийского моря.

Keywords: caspian Sea, coastal lake, The Silk Road, oil and gas resources, history of the Caspian sea, Contract of the Century, Status of the Caspian Sea.

E-mail: Admiral2008@hotmail.co.uk

XƏZƏR DƏNİZİNİN STATUSUNUN TARİXI ASPEKTLƏRİ HAQQINDA

Xəzər dənizi qapalı su hövzəsi, sərhəd gölüdür. Qədim dövrlərdən bu günə qədər Xəzərin diqqət mərkəzində olması, dənizin coğrafiyası, siyasi və iqtisadi əhəmiyyətinin geniş tədqiqat obyekti-nə çevrilməsi bu gün də davam edir və bu müraciət olunan mövzunun aktuallığını şərtləndirən amillərdən biridir. Avropanı Qafqaz və Mərkəzi Asiya ilə birləşdirən yolların, “Böyük İpək Yolu”nun, Volqa-Xəzər yolu-nun burada kəsişməsi Xəzərin əhəmiyyətini son dərəcə artırmışdır. Qədim zamanlardan başlayaraq regionda neft hasil olunur, kapitalist sənayesinin artması ilə dünyada neftə olan tələbatın yüksəlməsi Xəzər dənizi uğrunda mübarizəni kəskinləşdirən faktorlar sırasındadır.

Ümumilikdə, Xəzər dənizinin zəngin fauna və florası, neft-qaz ehtiyatları, siyasi və iqtisadi cəhətdən əlverişli mövqeyi tarixin müxtəlif dövrlərində fətəhlərin, iri dövlətlərin diqqətini cəlb etmiş, regionu sərt rəqabət mərkəzinə çevirmişdir. Bütün bunlar Xəzər dənizi və onun ətrafında baş verən proseslərin elmi cəhətdən təhlilini tələb edir. Belə təhlil bu istiqamətdə bu gün qədər görülmüş işlərin daha da inkişaf etdirilməsi və tək-

milləşdirilməsi baxımından əhəmiyyətli və aktualdır.

1994-cü il sentyabrın 20-də dünyanın səkkiz ölkəsinin on üç şirkəti ilə ARDNS arasında imzalanmış “Ösrin müqaviləsi” Xəzər dənizinin tərixinə yeni dövrün başlangıcını qoydu. Bu dövr müxtəlif məsələlərlə, xüsusilə dənizin hüquqi statusunun müəyyənləşdirilməsi ilə bağlı yeni, elmi cəhətdən araşdırılması son dərəcə vacib olan problemlərin meydana gəlməsi ilə də xarakterikdir.

Məlum olduğu kimi, Xəzər dənizi okeana çıxışı olmayan qapalı su hövzəsi, göldür, lakin sadəcə ölçülərinə görə dəniz adlandırılır. [1.30-31] Xəzər dənizi dünyanın ən böyük daxili su hövzəsidir. Sahil xəttinin uzunluğu 6840 metr, sahəsi 370 min km-dir, uzunluğu 1200 km, eni 320 km-dir. Kimyəvi tərkibinə görə Xəzərin suyu okean sularından fərqlənir, onun tərkibində natrium və maqnezium, xlor duzları az, maqnezium və kalium sulfat duzları isə çoxdur. Xəzərin hər hektar sahəsinə orta hesabla 12 kiloqrama qədər balıq düşür ki, bu da Qara dənizdə olduğundan 7 dəfə, Aralıq dənizində olduğundan isə 8 dəfə çoxdur. Xəzər dənizində canlı aləmin zənginliyi-nə səbəborada dayaz sahələrin çox olmasıdır. [2.26-27]



1994-cü il SENTYABRIN 20-də DÜNYANIN SƏKKİZ ÖLKƏSİNİN ON ÜÇ ŞİRKƏTİ İLƏ ARDNŞ ARASINDA İMZALANMIŞ “ƏSRİN MÜQAVİLƏSİ”

Sahilyanı dövlətlərin iqtisadiyyatında Xəzərin rolü böyükdür. Azərbaycan Respublikasının iqtisadi həyatının əhəmiyyətli hissəsi də məhz Xəzər dənizi və onun sahil zolağı ilə bağlıdır. Neft və qaz sənayesinin, balıq istehsalının, su nəqliyyatının, kurort və rekreatiya müəssisələrinin inkişafında Xəzər misilsiz rola malikdir. Xəzər dənizinin 1332 növdən ibarət zəngin faunası onu dünyada öz zənginliyi ilə seçilən su hövzələrindən birinə çevirir. [3.10-16] Burada ən kiçik mikroskopik canlıdan başlamış, ağırlığı 1,5 ton olan balıqlar yayılmışdır. Xəzər dənizində adı duzu suda yaşayan balıqlardan başlamış, şirin çay suyunda həyat keçirən balıqlara qədər çoxlu növlər mövcuddur.

Xəzər dənizinin diqqət mərkəzində olmasının əsas səbəblərindən biri də onun zəngin enerji mənbələrinə malik olmasıdır. Neft və qaz ehtiyatları ilə yanaşı, külək və su enerjisini də qeyd etmək lazımdır. Unutmaq olmaz ki, Xəzər dənizi nəhəng oksigen mənbəyidir, əhalinin sağlam yaşamasına şərait yaranan bir sərvətdir. [4.4-10]

Avropa və Asiya sərhədində yerləşən, hal-hazırda Azərbaycan Respublikası, İran İslam Respublikası, Qazaxistan Respublikası, Rusiya Federasiyası və Türkmenistan Respublikasının əraziləri ilə əhatə olunan Xəzər dənizi qədim dövrlərdən

başlayaraq bir çox hadisələrin mərkəzində olmuşdur. Marko Polonun geniş təsvir etdiyi, Çini Ön Asiya və Aralıq dənizi ölkələri ilə birləşdirən “Böyük İpək yolu” Xəzər regionundan keçmiş, bu yolla müxtəlif istiqamətlərdə ipək parçalar, ədvayıyat, xalça, silah, zinət malları, pambıq və s. daşınmışdı. İpək Yolunun bir qolu Dərbəndə və Volqaya çıxırıldı. Bu isə bilav-

sitə Xəzər dənizi ilə əlaqədar idi. [5]

XVI əsrin ikinci yarısında, rus çarı IV İvanın hakimiyyəti illərində Kazan və Həştərxan xanlıqlarının əraziləri Moskva dövləti tərəfindən ilhaq olunduqdan sonra, Volqa-Xəzər su yolu Rusiyanın nəzarətinə keçmişdi. Eyni zamanda, bu dövrədə Şərq-Qərb ticarət yolu Osmanlı imperiyasının nəzarətində olması Qərb dövlətlərini alternativ ticarət yolları axtarmağa vadardı. Bu dövlətlər, xüsusilə də İngiltərə, Rusiya ərazisindən keçməklə Volqa çayı vasitəsilə Xəzər dənizinə çıxmış və Şərq ölkələri ilə ticarəti həyata keçirmişdi. Volqa-Xəzər ticarət yolu çıxış məntəqəsi Moskva şəhəri idi. Tacirlər Həştərxana çatdıqdan sonra gəmilərdə Xəzərin qərb sahilləri ilə cənuba üzürdülər. XVI əsrin ortalarından etibarən Volqa-Xəzər yolu əsas ticarət arteriyası rolu oynamaya başlamışdı. [6]

I Pyotr hakimiyyətə gəldikdən sonra onun həyata keçirdiyi islahatlar Rusiyani Avropanın böyük dövlətləri sırasına daxil etmişdi. Bu zaman Rusiya Xəzər dənizini tam ələ keçirməyi özünün xərici siyasetinin əsas istiqamətlərindən biri kimi müəyyənləşdirmişdi. XVIII əsrin əvvəllərində I Pyotr tərəfindən rus zabiti A. P. Volınskinin rəhbərliyi altında, əsasən hərbçilərdən təşkil olunmuş geniş tərkibli nümayəndə heyətinin Səfəvilər dövlətinə göndərilməsində əsas məqsədlərdən

biri Xəzər dənizinin qərb sahillərinin öyrənilməsi olmuşdu. Bu ekspedisiya I Pyotrun Xəzər dənizinə verdiyi önəmi bir daha göstərir. O, Smirna vasitəsilə Avropaya göndərilən ipəyi bundan sonra Həştərxan vasitəsilə Peterburqa göndərmək isteyirdi. I Pyotrun Xəzərsahili torpaqları ələ keçirmək, Xəzər dənizini özünün daxili dənizinə çevirmək cəhdləri Qərb dövlətlərinin, xüsusilə də İngiltərənin böyük narahatlığına səbəb olmuşdu. [7] 1722-1723-cü illərdə I Pyotr özünün məşhur Xəzər yürüşünü təşkil etsə də Xəzəri Rusyanın daxili dənizinə çevirə bilməmişdi. Buna baxma-yaraq, Rusiya Xəzər iddiasından əl çəkməmiş, sonrakı illərdə bu istiqamətdə müəyyən addımlar atmışdı.

1804-1813-cü illərdə Rusiya-İran müharibəsinin nəticəsi olaraq, 1813-cü il oktyabr ayının 12-də Qarabağda Zeyvə çayı yaxınlığında Gülvüstan kəndində imzalanmış Gülvüstan müqaviləsinin şərtlərinə görə Xəzər dənizində yalnız Rusiya hərbi dəniz donanması saxlamaq hüququna malik idi. İranın yalnız ticarət gəmiləri Xəzər dənizində üzə bilərdi. [8.211-214] Gülvüstan müqaviləsinin beşinci maddəsinə əsasən ticarət gəmilərinin sərbəst naviqasiya üçün hər iki tərəfin limanlarına girə bilmə hüquqları tanınırdı. [9]

1828-ci il fevralın 10-da Rusiya və İran arasında imzalanmış Türkmençay müqaviləsinə görə Xəzər dənizi Rusyanın daxili dənizi hesab edildi. Bu gün Xəzəryani ölkələr arasında Xəzərin hüquqi statusu ilə bağlı gedən müzakirələrin bir ucu da məhz Türkmençay müqaviləsinə gedib çıxır. Bu müqaviləyə əsasən yalnız Rusiya bayrağı altında olan hərbi gəmilər Xəzər dənizində üzə bilərdi. [10]

Rusiyada 1917-ci il oktyabr hadisələrindən sonra bolşeviklərin hakimiyyətə gəlməsi Rusiya ilə İran arasında bağlanmış müqavilələrə və Xəzərdən istifadə məsələsinə yenidən baxmaq zərurətini meydana çıxardı. 26 fevral 1921-ci ildə Xəzərin hüquqi vəziyyətinin müəyyən edilməsinə yeni cəhd göstərilmiş, imzalanmış müqavilədə Rusiya İranı Xəzərin cənub sahillərindən istifadə hüququ vermişdi. Dənizə ümumi nəzarət isə yenə də Rusyanın əlində idi.

1921-ci ildə Rusiya-İran arasında bağlanmış ilk bərabərhüquqlu siyasi müqavilənin üçüncü mad-

dəsində deyilir: “1881-ci ildə sərhəd komissiyası tərəfindən müəyyən edilmiş sərhəd xəttini hər iki yüksək səviyyədə danışq aparan tərəflər İran və Rusiya arasında su sərhədi kimi qəbul etməyə razılaşır. Bu sərhəd qorunmalı və toxunulmazdır”. Bundan başqa, bir neçə adadan və sərhəd çaylarından istifadəni tənzimləyən razılaşma da əldə edilmişdir. Tərəflər sərhəd sularından istifadə qaydalarının tam müəyyənləşdirilməsi üçün komissiya yaratmaq qərarına gəlmişdilər. Müqavilənin 7-ci maddəsində deyilir ki, Xəzərin Rusiyaya aid olan hissəsində İran vasitəsilə üçüncü tərəf Rusiyaya münasibətdə qeyri-dostluq fəaliyyəti həyata keçirərsə, Rusiya-Sovet dövləti ziyanverici elementlərin aradan qaldırılmasını İran dövlətindən tələb etmək hüququna malikdir. Həmin müqavilənin 10-cu maddəsində göstərilir ki, Rusiya üçüncü ölkənin Xəzərdə teleqraf xətləri və yollarının çəkilməsinə yol vermir. Daha maraqlı məqam odur ki, müqavilənin 11-ci maddəsi ilə 1828-ci il Türkmençay sülh müqaviləsinin İranı Xəzər dənizində donanma saxlamaq hüququndan məhrum edən maddəsi öz qüvvəsini itirmişdi. Hər iki tərəf Xəzər dənizində öz bayraqları altında sərbəst üzmək hüququ əldə etmişdi. Lakin sərbəst gəmiçiliklə hər iki dövlətin bərabər şəkildə məşğul olması o demək deyil ki, Xəzər ümumiyyətindən istifadə, neft-qaz yataqlarının keşfiyyatı, istismarı hər kəsin öz sərhədi daxilində aparılmalıdır idi.

Daha sonra 1935-ci ildə “Ticarət, dənizçilik və məskunlaşma haqqında”, 1940-ci ildə “Ticarət və dənizçilik haqqında” imzalanmış müqavilələrdə Xəzər Sovet-İran dənizi adlandırılmış, bəy-nəlxalq hüquq normalarına əsasən azad gəmiçiliyə dair razılaşmalar əldə edilmişdi. Bu müqavilələr hər iki tərəfə dənizin sahildən on mil məsafəyə qədər olan hissəsində balıqçılıqla məşğul olmaq səlahiyyəti verirdi.

Keçmiş Sovet İttifaqının İranla bağladığı müqavilələrdə Xəzər hövzəsinin 15% İranın, 85%-i isə SSRİ-nin istifadəsində olmuşdur. 1970-ci ildə Xəzər dənizinin ilk dəfə olaraq sektorlara bölünməsi məsələsi müzakirə edilmiş, Sovet İttifaqının Neft Sənaye Nazirliyi tərəfindən bölgü principi tətbiq olunmuşdu. Bu, Xəzərdə keşfiyyat işlərinin aparılması və neft-qaz yataqlarının işlən-

məsi üçün hövzəni milli sektorlara - Azərbaycan, Qazaxistan, Rusiya, Türkmenistan - habelə keçmiş SSRİ-nin quru sərhədi ilə müəyyən edilən İran sektoruna bölünməsini həyata keçirmişdi. Bu bölgündə Xəzərin hüquqi, coğrafi vəziyyətdən irəli gəldiyi üçün beynəlxalq təcrübədə hamitərəfindən qəbul edilən orta xətt prinsipi əsas götürülmüşdü. [11] 1970-ci ildə Sovet İttifaqının Neft Sənaye Nazirliyi Xəzərin şərti qəbul edilmiş olan Astara-Həsənqulu xəttindən şimaldakı hissəsinin bölgüsünü aparmış, milli sektorlara düşmüş olan dəniz dibi sahil dövlətin ixtiyarına verilmişdi. Bu bölgüyə əsasən Qazaxistana 113.000 km², Rusiyaya 64.000 km², Azərbaycan və Türkmenistanın hər birinə təqribən 80.000 km² düşmüştü. [12]

SSRİ-nin süqtundan sonra Xəzəryani dörd dövlətin Xəzərin sərvətlərindən öz milli maraqlarına uyğun istifadə etmək planları dənizin statusunun müəyyən edilməsi məsələsində bir neçə fərqli fikirlərin yaranmasına şərait yaratmışdı. Bu yalnız Xəzəryani dövlətlərin deyil, eyni zamanda ABŞ, Böyük Britaniya, Fransa kimi iri dövlətlərinin də diqqət mərkəzində olmuş və beynəlxalq arenada müzakirə obyektiñə çevrilmişdi.

Azərbaycan Respublikası üçün Xəzərin statusunun müəyyənləşdirilməsi bir neçə nöqteyi nəzərdən vacibdir. Azərbaycanın əsas problemi olan Dağlıq Qarabağ məsələsinin, Xəzərin statusu problemi ilə bağlılığının olduğunu deməyə əsas verən bəzi faktlar mövcuddur. 1993-cü ilin oktyabr ayında Azərbaycan Respublikasının rəsmi nümayəndələri ilə Rusyanın Xarici İşlər və Müdafiə Nazirliklərinin nümayəndələri arasında keçirilmiş görüş zamanı Rusiya Federasiyası ilk dəfə olaraq "dəniz kartından" istifadə etmişdi. Həmin danışqlarda Rusiya nümayəndələri bildirmişdilər ki, Azərbaycan Xəzər dənizinin 12 mil (22 km) sahil zolağını sərhəd zonası kimi qəbul edərsə, Rusiya Azərbaycanın ərazisində hərbi əməliyyatların dayandırılması və işğala son qoymaq üçün təcavüzkar Ermənistana təsir göstərməyə hazırlıdır. [13]

1994-cü il sentyabrın 20-də imzalanmış "Ösrin müqaviləsi", Böyük İpək Yolu'nun bərpası və digər addimlar Xəzər dənizini bu gün də diqqət

mərkəzində saxlayır. Ümmümmilli liderimiz Heydər Əliyev "Ösrin müqaviləsi" ilə bağlı görüşdə söylədiyi nitqi zamanı demişdir: "Bizim gördüyüümüz bu işlər Asiya ilə Avropa arasında yeni bir nəqliyyat xəttinin də yaranmasına gətirib çıxarıbdır. Qədim İpək yolunun bərpa olunması məsələsi artıq reallaşıbdır". [14] Azərbaycan Respublikasının əvəzsiz rolunu duyan regiondakı imperiya təxəyyüllü ölkələr onun regiondakı nüfuzunun artmasının qarşısını almaq məqsədilə Xəzər dənizinin statusu ilə bağlı heç bir hüquqi əsası olmayan fərziyyələr irəli sürməyə başladılar. Həmin dövrdən etibarən respublikamızın tutmuş olduğu və davam etdirməkdə olan qətiyyətli mövqeyi beynəlxalq hüquq normalarına, qazanılmış olan dünya təcrübəsinə əsaslandığından, dəyişməz olaraq qalır. 1996-ci il yanvar ayının 18-də Rusiya Federasiyası ilə Azərbaycan Respublikası arasında imzalanmış müqavilə statusla bağlı tərəflərin mövqelerini yaxınlaşdırılmışdı. 1998-ci ildə Qazaxistan Rusiya ilə danışqlar apararaq Xəzərin şimal hissəsində dəniz dibinin bölüşdürülməsi barədə ortaç fikirə gəlmişdi.

2001-ci il yanvar ayının 9-da Rusiya Federasiyasının prezidenti V. Putinin Azərbaycan Respublikasına rəsmi səfəri zamanı imzalanmış "Bakı bəyənnaməsi"nin 1-ci bölməsində hər iki dövlətin Xəzərin dibinin milli sektorlara bölünməsi, su səthinin isə ticarət və qarşılıqlı əməkdaşlıq məqsədləri üçün ümumi istifadəsi barədə razılığa gəlmələri haqda müddəə öz əksini tapmışdı. Beləliklə, Azərbaycan, Qazaxistan və Rusiya arasında Xəzərin statusu ilə bağlı fikir ayrılığına son qoyulmuş oldu. (15)

Bu günə qədər Xəzərin təhlükəsizliyi, gəmiçilik və balıqçılıqla bağlı müəyyən razılaşmalar əldə olunsa da status məsəlesi hələ də öz həllini tapmamışdır. Türkmenistanın irəli sürdüyü bəzi qeyd-şərtlər, İranın bu məsələdə qeyri-obyektiv mövqeyi problemin həlli yolunda əsas maneədir.

NƏTİCƏ

Bütün deyilənlərdən belə nəticə çıxarmaq olar ki, Xəzər dənizi əlverişli coğrafi mövqeyi, zəngin təbii sərvətləri ilə əsrlər boyu istər region, istərsə də qeyri-region ölkələrinin maraqları dairəsin-

də olmuşdur. Xəzər XVI əsrden başlayaraq geosiyasi əhəmiyyət kəsb etmişdir. Xəzər dənizində zəngin karbohidrogen ehtiyatlarının aşkarlanması onu daha cəlbedici etmiş və onun ətrafında gedən mübarizəni daha da kəskinləşdirmişdi. Bu mübarizə nəticəsində Xəzər dənizi əvvəlcə Rusiya imperiyasının, sonradan isə SSRİ-nin nəzarətinə keçmişdi.

SSRİ-nin dağılmasından sonra Xəzərlə bağlı öz həllini tapmamış bir sırə problemlər meydana gəldi. Hüquqi statusu tam müəyyənləşməyən dənizin bölüşdürülməsi məsələsində Azərbaycan, Rusiya və Qazaxıstanın mövqelərinin yaxınlaşmasına baxmayaraq, problemi tam aradan qaldırmak hələlik mümkün olmamışdır.

ƏDƏBİYYAT

1. Vəliyev S. Xəzər haqqında deyirlər. Elm və həyat. №3, 1977
2. Əbdürəhmanov Y. Balıq ehtiyati qorunmalıdır. "Elm və həyat" jurnalı. №3, 1977
3. Həsənov X. Qədim Xəzər. №3, 1992
4. Mehrəliyev E.Q. İslailov A.Ə. Azərbaycan SSR və Xəzər dənizi. 1981
5. Həsənov T. Hacızadə Ə. www.kayzen.az.
6. Azərbaycan Milli Elmlər Akademiyası A.A.Bakıxanov adına Tarix İnstitutu. 2007
7. Mahmud İ. Azərbaycan tarixi. Bakı, 1993
8. Yenə orada. səh. 211-214.
9. Əbilov Ş. Legal Status Of the Caspian. www.academia.edu.
10. Qaraca B. www.azerbaijan-news.az.
11. Həsənov S. Dövlətlərarası münasibətlərdə Xəzərin statusu məsəlesi. Bakı, 2002
12. Əbilov Ş. Göstərilən əsəri.
13. Həsənov S. Göstərilən əsəri, səh. 39-40
14. Əliyev İ. Azərbaycan nefti dünya siyasetində. Bakı, 2002
15. Əbilov Ş. Göstərilən əsəri.

РЕЗЮМЕ

**ИСТОРИЧЕСКИЕ АСПЕКТЫ СТАТУСА
КАСПИЙСКОГО МОРЯ**
Р. ГАШИМОВ

В статье анализированы история, уникаль-

ность, выгодное географическое положение, в том числе интересы государств региона и ведущих государств мира, а также позиции Прикаспийских государств, связанные с текущими проблемами. А также выражено отношение к богатым углеводородным запасам Каспийского моря, борьбе между Россией и Ираном за превосходство в регионе, в то же время к фактору влияния западных стран в регионе и т.д. Кроме того, уделяется внимание к протекающим процессам в Прикаспийском регионе, особенно к вопросам юридического статуса моря после распада СССР.

SUMMARY ABOUT HISTORICAL ASPECTS OF THE CASPIAN SEA STATUS R. HASHIMOV

In the essay have been analysed points about the history, unicity, advantageous geographical location, being in the interest circle of the regional and leading world countries and Caspian-bordering countries position due to existing problems. Explained points to the sides about having rich hydrocarbon resources in the Caspian, competition for the control over the region between Russia and Iran, also, efforts of the Western countries to have influence in the region and etc... Apart from this, focused on flowing processes in the Caspian region, especially on the subjects about the legal status of the Caspian Sea.

LİDERLİYİN MAHİYYƏTİ VƏ MƏZMUNU

Ramin MUSTAFAYEV

SİLAHLI QÜVVƏLƏRİN HƏRBİ AKADEMİYASI

Açar sözlər: lider, legitimləşdirmək, transakt analizi nəzəriyyəsi, situasiya konsepsiyası, motivasiya nəzəriyyəsi.

Ключевые слова: лидер, легитимировать, теория трансактированного анализа, концепция ситуации, теория мотивации.

Keywords: leader, legitimate, theory of the transact analyze, conception of the situation, motivation theory.

Liderlik və liderlər haqqında kitablar çoxdur.

Belə kitabların yazılıması çox vacibdir, çünkü onların yetişməkdə olan gənc nəslin tərbiyə edilməsində, yeni rəhbərlərin yetişməsində rolü böyükdür. Ümumiyyətlə, hakimiyət və təşkilat olan yerdə liderlik fenomeni mövcuddur. Ona görə cəmiyyət hayatının bütün formalarına liderlik xasdır. «Lider» sözü ingilis dilindən tərcümədə aparıcı, müştərək fəaliyyəti təşkil etmək məqsədilə başqalarına təsir etmək qabiliyyətinə malik olan və müvafiq toplumu istiqamətə ləndirməyə qabil olan bir şəxs kimi qiymətləndirilir.

Liderin meydana çıxmazı və liderin fəaliyyəti obyektiv və universal hadisə olması ilə seçilir. Liderliyə ehtiyac ona görə obyektivdir ki, insanların hər cür birgə fəaliyyəti təşkilatlılıqdan, qarşıya qoyulan məqsədlərə çatmağın səmərəli yollarından asılıdır. Liderin fəaliyyətinin universallığı onunla şərtlənir ki, insanların, qrupların, təşkilatların və hərəkatların birgə fəaliyyətinin bütün növləri liderə ehtiyac duyur. İctimai həyatın müxtəlif sferalarını lidersiz təsəvvür etmək çətindir. Lider o şəxsdir ki, fəaldır, ona rəğbət bəslənilir, başqalarını idarə etmək qabiliyyəti və səviyəsi ilə fərqlənir. Mənsub olduğu qrupun, kollektivin, birliyin fəaliyyət programını müəyyənləşdirməyi bacarıır və insanları öz ardañca aparmaq

qabiliyyətinə malikdir.

«Liderlik» və «lider» anlayışları sıx bağlıdır. Həmin anlayışların qarşılıqlı fəaliyyəti mürəkkəb mexanizmi ilə səciyyələnir. Onların analizi göstərir ki, bu anlayışların başlıca tərkib hissəsini aşağıdakılardır:

- şəraiti dəqiq qiymətləndirmək qabiliyyəti;
- qarşıda duran vəzifələrin həlli yollarını düzgün müəyyənləşdirmək;
- hər hansı qərarın yerinə yetirilməsi naminə insanların düşüncə və fəallığına təsir göstərmək, onları səfərbər etmək;
- idarəolunanların liderin qəbul etdiyi qərarları verdiyi göstərişləri bəyənməsi və onu fəal müdafiə etməsi;
- idarəedilənlərin liderə şüurlu və könüllü tabeçiliyi və s.

Liderlik liderlə bu və ya digər qrupun üzvləri arasında xüsusi mexanizmə malik olan qarşılıqlı fəaliyyətdir. Deməli, liderlik geniş anlayışdır. O, insanların birgə fəaliyyətinin obyektiv qanuna uyğunluğudur. J.Blondeyə görə liderlik millətin üzvlərini fəaliyyətə yönəltmək üçün bir nəfər və ya bir neçə fərd tərəfindən həyata keçirilən həkimiyətdir. V.Kats və L.Gdinkerə görə liderlik başqa insanlara təsir göstərməkdir. V.Puqacyov və A.Solovyova görə liderlik idarəetmə statusu, sosial mövqedir.

«Lider» və «liderlik» anlayışlarından çıxış edərək siyasi lider və siyasi liderlik anlayışının nisbətinə diqqət yetirək. Siyasi lider sadəcə olaraq

siyasi proseslərə rəhbərlik edən, cəmiyyətin idarə olunması funksiyasını yerinə yetirən, siyasi təşkilatları və hərəkatları öz arınca aparan şəxs deyil. O, hər şeydən əvvəl hadisələrin gedişini dəyişdirməyə, siyasi prosesləri istiqamətləndirməyə qadir olan insandır. Siyasi liderlik siyasi lider anlayışı ilə əlaqəlidir. O, hakimiyyətin reallaşması mexanizmi və konkret üsulları olub liderliyin yüksək səviyyəsini əks etdirir. O siyasetin subyekti və obyekti arasındakı hakimiyyət münasibətlərini müəyyənləşdirir. Siyasi liderlik çoxcəhətli anlayışdır, lakin onun üç cəhəti (liderin malik olduğu şəxsi keyfiyyətlər, onun rastlaşdığı şərait və liderin malik olduğu vasitələr) müəyyənədicidir.

Liderliyin təbiəti, fəaliyyət mexanizmi mürəkkəb və çoxcəhətlidir. Tarixi-siyasi təcrübə təsdiq edib ki, ölkəni peşəkar siyasi liderlər idarə edəndə dövlət daha qüdrətli olur. Güclü siyasi lider cəmiyyəti böyük çətinliklərdən xilas olmağa kömək edən siyasi və iqtisadi xarakterli tarixi proqramların təşəbbüsçüsü kimi çıxış edir. Atatürk, Ruzvelt, Trumen, Stalin, Ş. De Qoll, H.Əliyev və başqaları məhz belə siyasi liderlər olmuşlar. Bu baxımdan bir neçə fikirlərə diqqət yetirək. R.Takkerə görə F. Trumen fövqəladə ağıla və başqalarının rəyini nəzərə almaq qabiliyyətinə malik olan siyasi lider olmuşdur. M.Əfəndiyev göstərir ki, Ruzvelt sanballı mütəxəssislərdən ibarət olan "Komanda", özünəməxsus beynin mərkəzi yaradan lider olmuşdur və bu mənada Ruzvelti ABŞ-ın yenidən qurulmasının atası adlanırmış olar. K.Xell xüsusilə vurğulayır ki, Stalin qeyri-adi qabiliyyətə və təfəkkürə, habelə praktik məsələlərin mahiyyətini əks etmək bacarığına malik güclü siyasi lider olmuşdur. P.Moiscyev Atatürkü öz ölkəsinin yalnız siyasi suverenlik uğrunda yorulmaz mübarizi deyil, həmçinin iqtisadi müstəqilliyyə doğru yönəlmüş hərəkata başçılıq edən güclü siyasi lideri kimi göstərir.

Siyasi lider vətəni üçün xalq və cəmiyyət qarşısında sosial məsuliyyət hissini dərk edən, təşkilatçılığı, işgüzarlığı, mübarizliyi və möhkəm xarakteri ilə seçilən, şəraitdən asılı olaraq xalqının

mənafeyi naminə qətiyyətli addımlar atmayı bacaran şəxsdir. Müqayisə əsasında deyilənləri təhlil edək.

H.Kol tarixə vahid mədəniyyəti, ənənələri, tarixi olan alman xalqının milli birliyini bərpa edən siyasi lider kimi daxil olmuş və vahid Almaniyanın qərarlaşması üçün çox iş görmüşdür.

M. Tetçer isə xalq kapitalizmi programı ideyasını reallaşdırmağa nail olmuş və nəticədə Britaniya Avropanın xəstə cəmiyyətindən Qərbin inkişaf etmiş ölkələri səviyyəsinə çatmışdır.

Sabiq Fransa prezidenti Ş.De Qoll isə yüksək intuisiyaya malik olan siyasi lider idi.

T.Ozal Türkiyənin qapılarını dünyaya açmaq və ölkənin mənafeyini nəzərə alan "dövlət siyasetini həyata keçirməklə bu dövləti həm Avropada, həm də Asiyada inkişaf etdirmiş, demokratik ölkələrdən birinə çevirmək sayəsində güclü siyasi lider kimi rəğbət qazanmışdır.

Azərbaycan xalqının böyük oğlu, ümummilli lider Heydər Əliyev müasir Azərbaycan dövlətinin qurucusu, memarı, xalqın böyük öndəri və tariximizin ən şərəfli səhifəsini yaradan bir şəxsiyyətdir. Öz mənali ömrünü millətinə, dövlətin inkişafına həsr edən H.Əliyevi milyonlarla azərbaycanlı böyük ehtiram və məhəbbətlə yad edir, xatirəsini əziz tutur. 1969-cu ildə Azərbaycanın rəhbərliyinə irəli çəkilən xalqımızın böyük oğlu Heydər Əliyev totalitar rejimin sərt qanunları çərçivəsində Azərbaycanın tərəqqisi ilə bağlı düşünləşmiş strategiya və taktika seçdi. Azərbaycan xalqının çətin və ağır günlərində güclü və müdrik bir rəhbərə ehtiyac olduğu anda H.Əliyevə müraaciət olundu, o öz xalqına arxa oldu və onu böyük fəlakətdən qurtara bildi. 30 illik rəhbərliyi dövründə müxtəlif maneələr və çətinliklərlə qarşılaşsa da H.Əliyev həmin maneə və çətinlikləri dəf edərək Azərbaycanı parçalanmaqdən xilas etmiş, onun müstəqilliyini qoruyub saxlamış, siyasi sabitliyi təmin etmiş, bir sözlə, xalqın yaddaşında ümummilli lider kimi əbədiləşmişdir.

Göründüyü kimi, siyasi liderin məharəti ictimai inkişafın mərhələlərinə uyğun olaraq insanların siyasi həyatda iştirakı formalarını müəyyənləş-

dirmək bacarığında ifadə olunur.

Liderliyin mahiyyəti və məzmunu barədə müxtəlif, bir-birindən fərqli olan çoxsaylı baxışları bir neçə qrupda birləşdirmək olar:

- liderlik fərdin başqalarına təsiridir;
- liderlik siyasi qərarların qəbul edilməsi ilə bağlı funksiya, rəhbər vəzifədir.

Siyasi liderlik bütövlükdə cəmiyyət miqyasında sosial problemlərin həllində əhalinin, böyük bir hissəsinin iştirakını özündə ehtiva edən bir təsəsatdır.

Liderliyin məzmunu və təbiəti ilə bağlı müxtəlif baxış və təsəvvürlərin təhlilinə əsasən belə nəticəyə gəlmək olar ki, liderliyin qərarlaşmasında iki qrup amil (liderlik funksiyasını yerinə yetirən şəxsin fərdi keyfiyyətləri; sosial rolların və mövqelərin mürəkkəb sistemi kimi çıxış edən cəmiyyətin fəaliyyət xüsusiyyətləri) iştirak edir. Bu amillər bir-biri ilə six əlaqədə fəaliyyət göstərir və liderliyin iki dərəcəsini müəyyənləşdirir:

- bu və ya digər sosial rolun yerinə yetirilməsi ilə əlaqədar subyektiv fəaliyyət;
- hakimiyətə malik olmaqla bağlı formal vəzifə statusu.

Liderliyin bu iki dərəcəsinin nisbəti və qarşılıqlı fəaliyyəti müvafiq sosial orqanizmin təbiətindən və sosial rolların ierarxik sisteminin mürəkkəbliyində asılıdır.

Sosial rolların təsisatlanması dərəcəsi liderliyin formal və qeyri-formal anlayışlarını müəyyənləşdirir. Formal liderlik fərdin ictimai ierarxiyada mövqeyindən çıxış edərək mövcud normalar və qaydalar çərçivəsində qrupun üzvlərinə təsir göstərməsidir. O, liderlik funksiyasını yerinə yetirməyə imkan verən təsisatlara, normalara və gücə arxalanır. Qeyri-formal liderlik lider funksiyasını yerinə yetirməyə yönəlmış, subyektiv meylləri və keyfiyyətləri, digər tərəfdən isə qrup üzvləri tərəfindən liderin cəmiyyətdə rəhbərlik hüququnu qəbul etməyə hazır olmasına əks etdirir.

ƏDƏBİYYAT

1. Mehdiyev R.Ə. Milli məfkürə, dövlətçilik,

müstəqillik yolu ilə, 2 cilddə, 1 c. Bakı, 2006

2. Əsgəroğlu İ., İbrahimov A. Zəmanəmizin böyük Azərbacanlısı, Bakı, 2002

3. Əfəndiyev M. Siyasi elmin əsasları, Bakı, 2008

4. Musabəyov R. Siyasi liderlik. 1999

5. Əfəndiyeva X. Məmmədli N. Politologiyadan 100 sxem. Bakı, 2002

6. Садохин А. Политология, Москва, 2006

7. Пугачев В., Соловьев А. Введение в политологию. Москва, 2003

8. Блонден Ж. Политическое лидерство. Москва, 1992

РЕЗЮМЕ

СУЩНОСТЬ И СОДЕРЖАНИЕ ЛИДЕРСТВА

Р. МУСТАФАЕВ

В статье на материалах исторической литературы раскрыта сущность понятия “лидер”. На фактах отдельных исторических лиц исследуется содержание понятия “лидер”.

SUMMARY

ORGANIZATION OF THE WORK OF STAFF TO MANAGE THE FIGHING DURING THE OFFENSIVE

R. MUSTAFAYEV

In this essay was given brief notion of understanding “Leader” by historical literature materials. By researching different historical persons was given sum of knowledge of the “Leader”

X-47B PUA-SI İLK DƏFƏ AVİADAŞIYICIDAN HAVAYA QALXDI

14 may 2013-cü ildə X-47B PUA-sı tarixdə birinci dəfə Virciniya ştatının şərqində, Atlantik okeanının sahilərində üzməkdə olan ABŞ HDQ aviadaşiyicisi "Corc Buş"un göyərtəsindən havaya qalxdı. X-47B-nin uçuşu Qrinviç vaxtı ilə 15:18-də baş tutdu. PUA aviadaşiyicinin göyərtəsindən göyərtə təyyarələrinin havalanması üçün nəzərdə tutulmuş katapult vasitəsilə havaya qaldırıldı. Uçuş zamanı PUA-nı gəmidə olan operator idarə edirdi. O da yadda qalan faktdır ki, uçuşun müəyyən qismi operatorun müdaxiləsi olmadan həyata keçirildi. Sınaq uçuşları zamanı X-47B bir neçə təcrübə eniş və gəmi avadanlıqları ilə uzlaşma həyata keçirdikdən sonra Çesapik boğazı üzərindən uçaraq Merilend ştatında yerləşən Pataksent -Piver hərbi aviabazasında yerə qondu.

65 dəqiqəlik uçuşun son mərhələsində PUA-nın idarə edilməsi uğurla yerüstü operatora təhvil verildi. "Corc Buş" aviadaşiyicisinin göyərtəsindən havalanan PUA Nortrop Qrumman şirkəti tərəfindən hazırlanan, aviadaşiyıcıya özü enib-qalxan və avtonom əməliyyatların nümayishi üçün nəzərdə tutulmuş, həmçinin 50 dəniz mili (92,6 km) məsafədə döyüş fəaliyyətləri apara bilən X-47B-nin əldə olun iki nümunəsindən biridir.

Bu layihənin məqsədi pilotsuz avtonom göyərtə təyyarələrini yaratmaq üçün təcrübədə yeni texnologiyaların yoxlanıb-hazırlanmasıdır. X-47B-nin bir neçə həftə davam edəcək seriya sınaqlarından sonra PUA-nın aviadaşiyıcıya birinci enişinin həyata keçirilməsi planlaşdırılmışdır.

ABŞ HDQ-nin ehtiyacları üçün göyərtədən havalanan PUA-nın hazırlanması üzrə işlər 2000-ci ilin ortalarından aparılırdı. Həmin dövrdə bu aparatin yaradılması üzrə işlər iki şirkətdə aparılırdı ki, bunlardan Boeing şirkəti 2002-ci ildə X-45 adlı PUA-nı, Nortrop Qrumman şirkəti isə X-47A Pegasus PUA-nı təqdim etdi. Bundan sonra ABŞ HDQ-nin komandanlığı Nortrop Qrumman şirkəti ilə X-

47B adı verilən yeni texnologiyaların nümayişçi modelinin hazırlanması üçün müqavilə bağladı. Bu layihəni təsdiq etməklə ABŞ hərbçiləri pilotlu ucan aparatlarla eyni göyərtədən havalanan maşının imkanlarını öyrənmək və bu tipli aparatlara ehtiyacı təyin etmək məqsədi güdürdülər. Bu layihənin reallaşması ilə ABŞ HDQ-nin komandanlığı göyərtədən havalanan hücumçu PUA-ra olan tələbləri formalasdırmaq isteyirlər. Adıçəkilən PUA-nın ABŞ SQ-də 2018-ci ildə silahlanmaya qəbul edilməsi gözlənilir. X-47B-nin hazırlanması üzrə tender 2010-cu ilin martında keçirildi. ABŞ HDQ-si tərəfindən yayılan açıqla maya görə göyərtədən havalanan hücumçu





PUA-lar 11-14 saatdan az olmamaq şərtləhə havada qalmalı, müxtəlif silahlar, verici və sensorlar, digər uçucu aparatların havada yanacaqla doldurulması üçün yanacaq götürməyə qadir olmalıdır. Bundan başqa, hərbçilər PUA-da müxtəlif gözə-görünməzlik texnologiyalarından istifadənin reallaşdırılmasını da tələblər sırasına əlavə etmişlər. Bununla belə, qurğuların quraşdırılmasına görə heç bir tələb irəli sürməmişlər.

İlk növbədə bu perspektivli PUA-nın kəşfiyyat, müşahidə və planlaşdırma, həmçinin müxtəlif yerüstü hədəflərə yüksək sərrast zərbələr endirilməsi üçün istifadə olunacağı planlaşdırılmışdır. Bu zaman PUA-nın imkanları əlavə quraşdırıla-qaq modullar hesabına daha da genişləndiriləcək. Lazım gələrsə PUA-lara siqnal gücləndiriciləri, REM vasitələri və ya xüsusi kəşfiyyat avadanlıqlarını asanlıqla quraşdırmaq mümkün olacaqdır. 2013-cü ilin martında ABŞ HDQ-si yeni PUA-da artıq mövcud olan buraxma-enmə, idarəetmə və informasiya mübadiləsi texnologiyasının istifadə ediləcəyi ilə bağlı bəyanat yaydı. Hərbçilər bu perspektivli PUA-nın yaradılması ilə bağlı müsabiqənin qalibini 2016-cı ilə qədər elan etmək niyyətindədirlər.

ABŞ HDQ nümayəndələrinin

verdiyi məlumatlara görə X-47B 1200 m yüksəklidə 4 min km məsafəyə uçaşa qadirdir. Bu zaman uçuş bort kompyuterlərinin idarəsində tam avtonom həyata keçiriləcək və operator yalnız lazım gələn halda müdaxilə edəcəkdir. X-47B PUA-sı da məhz bu keyfiyyəti ilə amerikalı hərbçilərin istifadə etdikləri digər PUA-dan fərqlənir. PUA-nın 2 tona qədər müxtəlif silahlar qəbul edə biləcək iki bomba bölməsi var. O qatlanan qanadlarla təchiz edilmiş və 1035 km/saat sürətlə hərəkətə qadirdir. Hazırda PUA-ya hələlik heç bir əlavə silah sistemi qoşulmamışdır. ABŞ HDQ-nin bu günə qədər X-47B layihəsinə təxminən 1,4 mln. dollar vəsait xərclədiyi bildirilir.

PUA özünün ilk uçuşunu 2011-ci ildə fevralın 4-də həyata keçirdi. Ancaq 2012-ci ildə Pentaqon özü hədəf seçən və avtomatik olaraq onu məhv edən (insan təsiri olmadan) silahın ən azı yaxın illər ərzində ABŞ-da tətbiq edilməməsi ilə bağlı göstəriş verdi. Bütün bunlara baxmayaraq, ABŞ-in KİV-i və hüquq müdafiəçiləri PUA-nın belə sürətli inkişafının son nəticədə onların ölkədə tətbiqinə gətirib çıxara bilməsindən narahatdırı-

lar. Yaxın bir neçə ay ərzində X-47B-ni bir sıra si-naqlar gözləyir. Hərbçilər PUA-nın hərəkətdə



olan aviadaşıyıcıdan havalanmasını yoxlamaq niyyətindədirlər. Bundan sonra X-47B aerofinişəçatdırma və sitələrinin tətbiqi ilə Pataksent-River hərbi bazasına bir neçə eniş həyata keçirəcək. Bütün bu sınaqlardan sonra isə PUA-nı son sınaq – sakit və təlatümlü dəniz şəraitində, adı vaxtda və ya hərəkətdə gəmi göyərtəsinə enmə-havalanma gözləyir. Gələcəkdə hava şərtlərindən asılı olaraq keçirilən sınaqlarda – gəminin göyərtəsindən enmə-havalanma şərtlərinin spektrinin daha da genişləndiriləcəyi xəbəri verilmişdir.

İş və sınaqların bu templə gedisi yekun mərhələnin yaxınlığından xəbər verir. İxtiraçıların sözlərinə görə, işlər lap yaxında başa çatacaqdır. Bundan sonra ABŞ HDQ-si layihənin reallaşması müddətində əldə edilən bütün informasiyanı analiz edəcək və həmin sənədlərin əsasında hücumçu göyərtə PUA-na qoyulan tələblər siyahısını tərtib edəcəklər.

Yuxarıda qeyd olunanları nəzərə alsaq görərik ki, Nortrop Qrumman şirkəti 2007-ci ildə bu layihəyə başlayaraq X47B-nin 2 ədəd prototipini yaratmışdır. Başqa maşınların yaradılmasını ABŞ hərbçilərinin maliyyələşdirmək niyyətləri yoxdur. Bir sıra sınaqlardan sonra hazırlanın nümunələr aviasiya muzeylərinə təhvil veriləcək.



Bu il ABŞ hərbçiləri göyərtə PUA-sı yaratmaq məqsədilə təşkil edilmiş müsabiqədən keçmiş 4 iştirakçı şirkət ilə müqavilə bağlamaq niyyətin dədir. Onu da yaddan çıxartmaq olmaz ki, şərtlər həm ağır, həm də çox çətin olacaq və nəticədə yalnız bir şirkətlə PUA-nın hazırlanması və tədarükü ilə bağlı müqavilə imzalanacaq. Bu məqsədlə də Nortrop Qrumman şirkəti X-47B-nin bazasında hazırlanmış hərbi PUA-nı, Loksid Martin-Sea Ghost, Boinq-Fantom Ray-in bazasında hazırlanmış PUA-nı, Ceneral Atomics şirkəti – Sea Avenger (Predator və Reyper sinfinin davamı) PUA-nı təklif etmək niyyətindədirlər. Adıçəkilən PUA-dan yalnız X-47B və Fantom Ray real uçuş sınaqlarında iştirak etmişlər.

Yaxın 30 il ərzində ABŞ Müdafiə Nazirliyi silahlanmada olan PUA parkını 4 dəfə – 26 min ədədə qədər çoxaltmaq niyyətin dədir. Ancaq bu, yalnız yeni PUA-lar yaratmaqla yox, həm də artıq hazır olan təyyarələri (məsələn, hücumçu A-10 Thunderbolt II təyyarəsinin pilotsuz varianta keçirilməsi fikri dəqiq təsdiqlənmişdir) PUA-ya çevirməklə həyata keçiriləcək. İldən ilə yeni texnologiyaların və onların həll etdikləri tapşırıqların





sayı artır, çox güman ki, yaxın gələcəkdə göyərtədən havalandan PUA-lar ekipajsız gəmilərdən havalandanacağı gün də o qədər uzaq deyil.

Rusiya mütəxəssisləri məsələ barədə müxtəlif fikirlər söyləmişlər. Belə ki, Rusyanın adı silahlar üzrə siyasi araşdırımlar mərkəzinin program direktoru Vadim Kozyulin "Vzqlyad"ın növbəti sayına müsahibəsində "PUA – gələcəyin silahıdır" – demişdir. Onun sözlərinə görə Rusiya bu işdə fürsəti əldən vermişdir. Amerikalıların avia-daşıyıcının göyərtəsindən PUA-nı havalandırma məsələsinin texniki həllini tapmaları müharibələrin aparılmasında insanın daha az istifadə ediləcəyi siqnalının verilməsi deməkdir. Avtomom PUA-nın aviadaşıyıcının göyərtəsindən havaya qalxması silahlanma sahəsində yeni əsrin başlangıcıdır.

O faktı hesaba almaq lazımdır ki, texnologiyalar daima təkmilləşdirilir. Onlardan bəziləri günəş enerjisindən istifadə etməklə təyyarələrə havada daha çox qalma imkanı yaradır və bu da əlçatmaz ərazilərin olmaması deməkdir. Bu gün hərbi donanma PUA-nı dünyadan istənilən nöqtəsinə daşıya bilər. Perspektivdə belə aparatların havada çox uzun müddət qalacağı görsənir. Hesaba alsaq ki, bu hücumçu PUA-dır və o hədəfi məhv edə, informasiyanı ötürə bilir və gözlə görünmür, onda demək olar ki, belə aparatları aşkarlayacaq effektli vasitələr o qədər də çox deyil. Onun sözlərinə görə kompyuter müharibələri gündən-günə reallığa çevrilir.

Strateji təyinatlı raket qoşunlarının keçmiş komandanı Viktor Yesin qeyd edir ki, bu istiqamət-

də amerikalılar hamidan öndədirler. PUA-nın yaradılması üzrə pioner SSRİ olmasına baxmayaraq, ittifaq dağılıqlıdan sonra uzun müddətlik bir durğunluq yaşandığı zaman 2008-ci ilə qədər aktiv işlər aparılmadı. Yesinin fikrincə, PUA-ın tətbiqi beynəlxalq müqavilələrlə nizamlanmalıdır. Hücum-zərbə PUA-ri dünyada stabiləşdirici balansı pozacaq tamamilə yeni istiqamət faktorudur. Əgər dünya ictimaiyyəti belə aparatların tətbiqini məhdudlaşdırmaq yönündə addımlar atmir və ya danışığa gələ bilmirsə, bu, gələcəkdə stabiləşdirici faktorun destabiləşdirici təsirini artırmağa xidmət edəcəkdir. Belə aparatların avtonom döyüş apara bilmə imkanının olması bütün dünyadan stabililiyinə böyük təhlükədir. Məsələni öz bildiyi kimi şərh edən keçmiş komandanın fikrincə, bütün dövlətlərin belə silahdan istifadə qaydaları ilə bağlı hüquqi qanunlar hazırlanmalı, tədbirlər görülməlidir. V. Yesin PUA-nı nəinki aşkarlamaq, hətta tanımağın belə çox çətin olduğunu söyləyir. Belə ki, təyyarələrdən fərqli olaraq PUA-da tanınma nişanları olmur. Burada sual olunur ki, əgər belə aparat sənə qarşı tətbiq edilibsə, sən kimə qarşı cavab fəaliyyəti həyata keçirməlisən? Bəli, keçmiş komandan qeyd etməyi yaddan çıxarmayıb ki, ona məlum olduğuna görə hücum-zərbə PUA-ri ilə terrorçular da maraqlanırlar.

Rusiya HHQ-nin keçmiş komandanı Aleksandr Zelinin bəyanatına görə, Rusiyada ilk zərbə PUA-sının hazırlanması işinin yalnız 2020-ci ilde başa çatacağı gözlənilir. Hələ 2008-ci ildə Rusiya Müdafiə Nazirliyi müasir kəşfiyyat PUA-sı nümunələrinin hazırlanması programının başladığını və bu məqsədlərə 5 mlrd. vəsait ayırdığını elan etmişdi. Ancaq bu programı sona qədər icra etmək mümkün olmadı. Bu program çərçivəsində təqdim edilən PUA nümunələri nə hərbçilərin verdikləri texniki tapşırıqlara uyğun gəldi, nə də sınaqlardan keçə bildilər. Nəticədə Rusiya lazım olan texnikanı və onun hazırlanma lisenziyasını İsraildən almaq məcburiyyətində qaldı.

Internet materialları əsasında hazırladı:

Vüqar MUSTAFAYEV

MƏLUMAT

ELMİ MƏQALƏNİN TƏRTİBATI ÜÇÜN İRƏLİ SÜRÜLƏN TƏLƏBLƏR

Elmi məqalə MS Word mətn redaktorunda (2007, 2010, 2013) Azərbaycan dilində, Times New Roman şrifti ilə yığılmalıdır. Məqaləyə cədvəllər, qrafiklər, diaqramlar, fotolar daxil edilə bilər. Mətn şriftinin ölçüsü 12, sətirarası məsafə 1,5 olmalıdır. Səhifə, cədvəl, diaqram, şəkil və qrafiklər nömrələnməli, istinad mənbələri göstərilməlidir.

Məqalə 6-8 səhifədən az olmamalı, axırda yazılıdığı dildən başqa 40-50 sözdən ibarət rus və ingilis dillərində xülasə (rezüme, summary) yazılmalıdır. Məqalənin əvvəlində müəllifin işlədiyi müəssisə, onun ünvanı, e-mail ünvanı, 4-5 sözdən ibarət açar sözlər, axırda istifadə edilən ədəbiyyat siyahısı olmalıdır. Elmi mənbələrə edilən istinadlar məqalənin içində, sitat gətirilən cümlənin sonunda, nömrəsi və səhifəsi dördkünc mötərizənin içərisində verilməlidir: [1] və ya [1.119]. Məqalənin başqa bir yerində təkrar istinad olarsa, həmin ədəbiyyat əvvəlki nömrə ilə göstərilməlidir.

Elmi məqalənin sonunda elm sahəsinin və məqalənin xarakterinə uyğun olaraq, müəllifin gəldiyi elmi nəticə, işin elmi yeniliyi, tətbiqi əhəmiyyəti, iqtisadi səmərəsi və s. aydın şəkildə verilməlidir. Məqalənin sonunda yazılın ədəbiyyat sırasında kitabın müəllifi, adı, çap edildiyi şəhər və nəşriyyat, çap tarixi göstərilməlidir. İstifadə edilən ədəbiyyat siyahısında son 5-10 ildə çap olunmuş elmi məqalə, monoqrafiya və yeni elmi-texniki mənbələrə üstünlük verilməlidir.

Müəlliflərin sayı üçdən çox olan hallarda birinci üç müəllifin adı göstərilməli və mötərizə içində kollektiv müəlliflər qrupunun olması öz əksini tapmalıdır. Rus, ingilis və ya digər dillərdə olan ədəbiyyat elə həmin dildə göstərilməlidir. Elmi məqalə müəllifləri kafedra və ya təşkilatın iclas protokolundan çıxarış, məqalənin elmiliyi və dövrün tələblərinə cavab verməsi, toxunulan məsələnin aktuallığı ilə bağlı iki rəy təqdim etməlidirlər.

NÜMUNƏ:

- Петухов С.И., Степанов А.Н. Эффективность ракетных стрельб. Москва, 1976
- Sadiqova S. Azərbaycan dilində terminologiyanın təşəkkülü və inkişafı. Bakı, 2005

Səhifənin ölçüləri: vərəqin formatı – A4, sağ tərəfdən məsafə – 20 mm, sol tərəfdən məsafə – 30 mm, yuxarıdan və aşağıdan məsafə – 20 mm. Səhifələrin nömrəsi aşağıda və sağ tərəfdə qoyulmalıdır.

MƏQALƏNİN ƏVVƏLİNDE AŞAĞIDAKILAR GÖSTƏRİLMƏLİDİR:

- məqalənin sərlövhəsi (qara şrift, ölçüsü – 14);
- müəllifin adı, rütbəsi, vəzifəsi, elmi dərəcəsi (şrift – 14);
- təşkilatın adı, şəhər, ölkə, e-mail (şrift – 14);
- açar sözlər (üç dildə).

Şəkil, foto, qrafik və diaqramlar ağ-qara rəngli olmalı, mətnin daxilində yerləşdirilməlidir. Qrafik, cədvəl və şəkillər*.jpg formatında verilməli, mətnin çap variantı ilə birlikdə elektron variantı diskdə təqdim edilməlidir. Məqalənin sonunda məqalə müəllifi əlaqə saxlamaq üçün işlədiyi yeri, telefon və e-mail ünvanını göstərməlidir.

«AZİMUT»

«HƏRBİ BİLİK» JURNALININ
AYLIQ BÜLLETENİ

Redaksiyanın ünvanı:
370069 Bakı ş.,
«Qızıl Şərq»
hərbi şəhərciyi, 13,
tel: 440-99-71

Lisenziya: № 002559
Yuğulmağa verilmişdir:
20.09.2014
Çapa imzalanmışdır:
08.10.2014
Fiziki çap vərəqə: 10
Kağız formatı: 60x84 1/8
İndeksi: 0317
Tirajı: 100
Sifariş: 299

Bülleten Azərbaycan
Respublikası Müdafiə
Nazirliyinin «Hərbi
Nəşriyyat»ında ofset
təsəlli ilə çap edilib.
Lisenziya: № 022042
Verilmə tarixi:
04.06.1999

NÖMRƏNİN MƏSUL
NÖVBƏTÇİSİ:
Minaxanın ƏKRƏM QIZI

KORREKTOR:
Nəzrin ƏSƏDZADƏ

SƏHİFƏLƏYİCİ-
DİZAYNER:
Nazərin BABAYEVA

Nömrədə verilmiş
materiallardan istifadə
zamanı «AZİMUT»
bülleteninə istinad
edilməlidir.

İndeks 0317

— DÜNYA POLİQONLARINDA —



“QARA EŞŞEKARIŞI”

Müxtəlif ölkələrin silahlı qüvvələri son zamanlarda böyük və bahalı robotların, "Predator" və ya iRobot şirkəti tərəfindən istehsal olunan PackBot kimi yerüstü PUA-nın istehsalına daha böyük önəm verirlər. Amma böyük yüksəklikdə uçan və ya harada isə süründüyü bəlli olmayan bir robot hər bir əsgərə lazım gələn anda operativ kömək edə bilmir. Ona görə də, son zamanlarda fərdi əsgər və ya azsaylı əsgər qrupu tərəfindən istifadə üçün nəzərdə tutulmuş, kiçik və qiyməti az olan robotların hazırlanmasına doğru bir meyl artdığını görürük. Bu istiqamətdə aparılan uğurlu işlərdən biri də kəşfiyyat mini helikopteri "Black Hornet"dir. İngilis dilindən tərcümədə "Black Hornet" – "Qara eşşəkarısı" deməkdir və bu PUA kiçik qurğu vasitəsilə məsafədən idarə edilir. Əsgər PUA-ya quraşdırılmış videokameranın xüsusi planşet-kompyuterin ekranına ötürdüyü şəkilləri daim izləmə imkanına malikdir. PUA-nın mikroprosessor vasitəsilə idarə olunması avtomatik olaraq onun uçuşunu stabillaşdırır və idarəetməni asanlaşdırır. "Qara Eşşəkarısı" PUA-sı avtonom rejimdə bəzi tapşırıqları icra edə, GPS işarələri qoymuş marşrut üzrə uça, havadan asılı və verilmiş vizual obrazlara görə obyektlərin axtarışını həyata keçirməyə qadirdir. Mini helikopter – "Qara eşşəkarısı" təxminən 10 sm uzunluğunda və 16 qram ağırlığındadır. O, kiçik ölçülərinə baxmayaraq, 25 dəqiqə havada qala və bu zaman ərzində 1000 metr məsafəyə uça bilir. Lazım gələn zaman bu hibrid maşını səfər çantasından çıxarmaq, onu uçuşa hazırlamaq və havaya buraxmaq cəmi 60 saniyə vaxt aparır. Hal-hazırda "Qara eşşəkarısı"ndan Əfqanistanda olan ingilis hərbçiləri tərəfindən istifadə olunur. Onların dediklərindən: "Qara Eşşəkarısı"nın kiçik çəki və ölçülərinə görə çox böyük bir dəyəri var. PUA-dan düşmən sığınacaqlarının gizlি�ے axtarılmasında, açıq əraziləri keçməzdən əvvəl ərazinin nəzarətdə saxlanılmasında istifadə olunur ki, bu da hərbi əməliyyatlari ən az itki ilə başa vurmağa imkan verir. Ömründə bir dəfə olsun əlində radioidarə edilən oyuncaq tutmayan əsgər belə PUA-nı asanlıqla idarə edə bilir". "Qara eşşəkarısı"nın 100 dollardan da az qiyməti olan oyuncaq-helikopter kimi görsənməsinə baxmayaraq, o çox ciddi hərbi cihaz-maşındır. İngiltərə ordusu ilə bağlanan müqaviləyə əsasən Proks Daynemiks şirkəti 20 mln. funt-sterlinq müqabilində cəmi 160 ədəd "Qara eşşəkarısı" istehsal edəcəkdir. Mini helikopter "Qara eşşəkarısı"nda oyuncaq helikopterlərdən fərqli olaraq daha çox havada qalmaya imkan verən xüsusi akkumulyatorlardan istifadə edilmiş və bu hərbi maşının idarəetməsi xeyli süni intellekt və hərbi təyinatlı funksiyalarla təchiz edilmişdir. Gələcəkdə "Qara eşşəkarısı"nın həm qiyməti aşağı olan, həm də mülki yönümlü işlərdə istifadə üçün təyin edilmiş variantlarının yaradılacağı da ehtimal olunur.



YENİLƏNMİŞ ALTINCI NƏSİL QIRICI F/A-XX

ABŞ Hərbi Dəniz Qüvvələri Dəniz liqasının Vaşinqtonda keçirilən sərgisində Boinq şirkəti 2030-cu ildə reallaşmaq şansı olan altıncı nəsil qırıcıının- Boinq F/A-XX-in yeni layihəsini təqdim etdi. Şirkətin yaydığı məlumata görə, iki mühərriki olan bu quyruqsuz və gözləgörünməyən təyyarə həm pilotsuz, həm də pilotlu olmaq şərtlə iki variantda istehsal edilə bilər. Onun qabiliyyət və taktiki-texniki keyfiyyətləri isə göyərtə aviasiyası təyyarələrinin qarşısında qoyulan geniş profilli tapşırıqların həyata keçirilməsinə imkan yaradacaqdır. Gözləgörünməyən F/A-XX təyyarəsi ilkin variantla müqayisədə yeni dizaynda çox orijinal dəyişikliklərə məruz qalmışdır. Yeni təyyarə Lokxid Martin şirkətinin beşinci nəsil döyüş təyyarəsi – F-35 Joint Strike Fighter təyyarəsinin eyni struktur elementlərini xatırlatsa da, ona səsdən iti hava qoruyucu deşikləri əlavə edilmişdir. Əvvəlcə onu deyək ki, F/A-XX həddindən böyük "ördək başı"ndan imtina etmişdir ki, bu da aviasiya mütəxəssisləri arasında anlaşılmazlıq yaratmışdır. Belə ki, təyyarənin "ördək başı" istifadə edilmiş stels-texnologiyasının effektivliyini azaldır və effektiv əksetdirmə səthini xeyli böyüdürdür. Şaqlı quyuğun olmaması gözləgörünməyən təyyarə texnologiyasının geniş tezlik intervalında gözləgörünməzliyini təmin etmək üçün nəzərdə tutulmuşdur və görmə bucağını bir az məhdudlaşdırmasına baxmayaraq, pilot kabinəsinin də azacıq arxaya çəkilməsini təmin edir. Ancaq bu problemi F-35 təyyarəsinin konstruksiyasında istifadə edilən altı ədəd infraqırmızı kameralan ibarət sistəmə bənzər xarici kameraların quraşdırılması ilə uğurla həll etmək olar. 2012-ci ilin aprelində ABŞ HDQ-si Boinq şirkətinə 9000 saat uçuş resursunu tam başa vuran Boinq F/A-18E/F Super Hornet və EA-18G Growler təyyarələr parkını tam dəyişdirmək üçün lazım gələn yeni nəsil təyyarə ilə bağlı sorğu göndərmişdi. Bu sorğuya cavab olaraq şirkət Boinq F/A-XX təyyarəsini yeni dizaynda ərsəyə gətirmişdir. Dəniz komandanlığının tələblərinə uyğun olaraq "yeni təyyarənin CVN sinfindən olan, nüvə yanacağı ilə işleyən böyük aviadaşıyıcı gəmilərdə bazalaşma imkanı olmalı, aviadaşıyıcı olan bölgədə həm havada, həm də döyüş əməliyyatları rayonunda üstünlüyü ələ almalı, yerüstü hədəflərə hücum etməli və digər havadə gəmilərinin mühafizəcisi qismində xidmət keçməlidir".

VƏTƏN DÖYÜŞƏ SƏSLEYYİR!



“HƏRBİ BİLİK” JURNALININ AYLIQ BÜLLETENİ “AZİMUT”

Ünvanımız: “Qızıl Şərq” hərbi şəhərciyi 13, tel: 440-99-71



NƏQLİYYAT HELİKOPTERİ

Ən müvəffəqiyyətli və məşhur sərkərdələr yalnız böyük taktika və manevr həyata keçirənlər yox, həm də qoşunlarının güc və zəruri olan hər şeylə fasiləsiz təchizatını təmin etməyə qadır rəhbərlər idi. Müasir dövrde qoşunların təchizat-təminat məsələlərində dəqiq proqnozlaşdırma, planlaşdırma və təşkiletmə işlərinə kompyuter texnologiyası kömək edir, lakin döyüş şəraitində yüklerin təyinat məntəqəsinə çatdırılması sualı əvvəldən də olduğu kimi, bütün təchizat zəncirinin ən çətin həlqəsidir. Bu üsullardan biri PUA-dan istifadə etməklə yüklerin hava ilə daşınmasıdır. Böyük şirkətinin yeni helikopteri-A160T 1135 kq lazımı yüksəkdaşınmanı həyata keçirən belə nəqliyyat vasitələrindəndir.

A160T PUA-nın dizayn və istehsalında ən müasir texnologiyalardan istifadə edilmişdir. Bu o deməkdir ki, helikopterdə rotorun fırlanma sürətini idarəetmə texnologiyası həyata keçirilmişdir ki, onun da nəticəsində müxtəlif yük, hündürlük və çəkilərdə rotorun fırlanma sürətini nizamlamaqla helikopterin effektivliyi artırılacaq. 11 metr uzunluğu və qanadlarının ucu arasındakı məsafə 10 metr olan PUA 7 km hündürlüyü qalxmağa və 140 uzla qədər sürət yığmağa qadirdir. PUA cihazlarının bu sinfi üçün rekord sayıla biləcək 19 saat aramsız uçaşa imkan yaranan yanacaq çənləri ilə təmin edilmişdir.

Bu xüsusiyyətləri ilə PUA A160T əlçatmaz və ya çətinkeçimli yerlərə yük çatdırılması üçün ideal vasitədir.